

2605_Az_Əyani_Yekun imtahan testinin sualları**Fənn : 2605 Auditin əsasları**

1 Auditor yoxlaması ola bilər:

- ☐ seçmə
- ☐ məcburi
- ☐ təşəbbüslə
- ☒ bütün cavablar düzgündür
- ☐ kompleks

2 Yoxlanılma xarakterinə görə audit bölünür:

- ☐ idarəetmə auditı və təsərrüfat fəaliyyətinin auditı
- ☐ sistemli –istinadlı və risklərə əsaslanan audit
- ☐ təsdiqedicivə sistemli-istinadlı
- ☒ təsdiqedici, sistemli-istinadlı və risklərə əsaslanan audit
- ☐ təsdiqedici və risklərə əsaslanan audit

3 Auditin fərqləndirici əlamətlərinə aiddir:

- ☐ düzgün cavab yoxdur
- ☐ ödənişli və məxfilik
- ☐ müstəqillik və ödənişli
- ☒ müstəqillik, ödənişli və məxfilik
- ☐ müstəqillik və məxfilik

4 Kənar audit aşağıdakıların mənafeləri üçün fəaliyyət göstərməlidir:

- ☐ maliyyə orqanları
- ☐ dövlət vergi xidməti
- ☐ iqtisadi subyekt
- ☒ maliyyə hesabatlarından bütün istifadə edənlər
- ☐ hakimiyyət orqanları

5 Auditorun özünü peşəkar aparması prinsiplərinə aiddir:

- ☐ auditor müəyyən sənədlərin saxlanılmasına və onların hər hansı bir 3-cü şəxsə verilməsinə məsuliyyət daşıyır
- ☐ istənilən peşə məsələlərinin araşdırılmasında və qərarların formalaşmasında hər hansı bir təsirə uymamaq
- ☐ auditorun özünün peşə borcuna inamı, habelə ümumi əxlaq normalarına riayət olunması
- ☒ ictimai mənafehlərin prioritetliyinin gözlənilməsi, peşənin yüksək imicinin qorunması
- ☐ auditor müəyyən zəruri həcmdə peşə biliklərinə və vərdişlərinə malik olmalı,, onların köməyi ilə peşə xidmətinin göstərilməsində müasir tələblərə cavab verməlidir

6 Auditə uyğun gələn xidmətlərin yerinə yetirilməsinin nəticələri üzrə auditor təşkilatı və fərdi auditorlar tərtib etməlidir:

- ☐ bütün cavablar düzgündür
- ☐ yazılı hesabat

- ☐ auditor rəyi
- ☒ görülən işlərin qəbul-təhvil aktı
- ☐ iqtisadi subyektin rəhbərinə yaxud mülkiyyətçisinə auditorun yazılı informasiyası

7 Kənar auditin aparılması üçün əsas nə sayılır?

- ☐ dövlət orqanlarının tapşırığı və normativ aktların göstərişi
- ☐ normativ aktların göstərişi
- ☐ dövlət orqanlarının tapşırığı
- ☒ müqavilə
- ☐ müqavilə və normativ aktların göstərişi

8 Auditə uyğun gələn xidmətlər öz prinsiplərinə görə şərti olaraq auditin aşağıdakı növlərinə bölünür:

- ☐ düzgün cavab yoxdur
- ☐ fəaliyyət xidməti və informasiya xidməti
- ☐ fəaliyyət və nəzarət xidmətləri
- ☒ fəaliyyət xidməti, nəzarət xidməti və informasiya xidmətləri
- ☐ nəzarət xidməti və informasiya xidməti

9 Audit obyektlərə görə bölünür:

- ☐ dövlət bank və sığorta təşkilatının auditi
- ☐ ümumi bank və sığorta təşkilatının auditi
- ☐ bank və sığorta təşkilatlarının auditi
- ☒ ümumi və dövlət, bank və sığorta təşkilatının auditi
- ☐ ümumi və dövlət auditi

10 Təşəbbüslə auditin keçirilməsi bölünür:

- ☐ kənar və daxili
- ☐ təşəbbüslə və fərdi
- ☐ məcburi və fərdi
- ☒ təşəbbüslə və icbari
- ☐ təşəbbüslə, məcburi və fərdi

11 İcbari auditor yoxlaması adətən keçirilir:

- ☐ göstərilən istənilən dövrdə
- ☐ hesabat ilinin 9 ayna görə
- ☐ hesabat ilinin 6 ayna görə
- ☒ hesabat ilinin 12 ayna görə
- ☐ hesabat ilinin 3 ayna görə

12 Auditorun peşəsinə uyğunluğu prinsiplərinə aiddir:

- ☐ auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
- ☐ auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
- ☐ auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması
- ☒ auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdislərinə malik olmalıdır

- ☐ istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamamilə prinsipiallığı və habelə hər hansı bir təsir altına düşməməsi

13 İcbari audit yoxlamasının əlamətlərinə aiddir

- ☒ iqtisadi subyektin fəaliyyətinin təşkilati-hüquqi forması, növü və maliyyə göstəriciləri
☐ iqtisadi subyektin fəaliyyətinin təşkilati-hüquqi forması və maliyyə göstəriciləri
☐ iqtisadi subyektin fəaliyyətinin növləri və maliyyə göstəriciləri
☐ iqtisadi subyektin fəaliyyətinin təşkilati hüquqi forması və növü
☐ düzgün cavab yoxdur

14 Auditorun vicdanlılıq prinsipinə aiddir:

- ☐ auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdislərinə malik olmalıdır
☐ auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
☐ auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması
☒ auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
☐ istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamamilə prinsipiallığı və habelə hər hansı bir təsir altına düşməməsi

15 Auditdə məxfilik prinsiplərinə aiddir

- ☐ auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdislərinə malik olmalıdır
☐ auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
☐ auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması
☒ auditorun vəzifələrindən birisi sənədlərin mühafizəsini təmin etməkdən və qanunda nəzərdə tutulan hallar istisna olmaqla hər hansı bir halda3-cü şəxsə verməmək
☐ istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamamilə prinsipiallığı və habelə hər hansı bir təsir altına düşməməsi

16 İqtisadi subyektə təşəbbüs auditinin keçirilməsi yolverilməzdir:

- ☐ düzgün cavab yoxdur
☐ mühasibat uçotunun bərpası ilə
☐ mühasibat uçotunun aparılması ilə
☒ aktivləri və passivləri qiymətləndirməklə
☐ hesablamalara nəzarət , vergilərin ödənilməsi və digər öhdəliklərlə

17 Auditə uyğun gələn xidmətlərin yerinə yetirilməsi üçün auditor təşkilatı və fərdi auditorlar etməlidir:

- ☐ düzgün cavab yoxdur
☐ auditor fəaliyyətinə ümumi icazəsi olmalıdır
☐ fəaliyyətin hər bin növünə icazəsi olmalıdır
☒ yalnız icazə alınan fəaliyyət növünə icazəsi olmalıdır
☐ icazəsi olmamalıdır

18 Auditor xidmətinin bazar subyektləri bunlardır:

- ☐ auditor təşkilatları, fərdi auditorlar və audit olunan şəxslər
☐ fərdi auditorlar və audit aparılan şəxslər
☐ auditor təşkilatları və fərdi auditorlar
☒ auditor təşkilatları, fərdi auditorlar, auditorlar və audit olunan şəxslər

- ☐ auditorlar və auditor təşkilatları

19 Daxili auditi həyata keçirən mütəxəssislər məsuliyyət daşıyır:

- ☐ düzgün cavab yoxdur
☐ auditor yoxlamasını sifariş verən müştəri qarşısında
☐ 3-cü şəxs qarşısında
☒ yoxlanılan təşkilatın rəhbərliyi qarşısında
☐ 3-cü şəxs və auditor yoxlamasını sifariş verən müştəri qarşısında

20 Məcburi auditor yoxlaması zamanı işin həcmnin müəyyənəşdirilməsi aşağıdakıların predmeti sayılır:

- ☐ Düzgün cavab yoxdur
☐ yoxlanılan müəssisənin auditor və baş mühasiblə müzakirəsi
☐ yoxlanılan müəssisənin auditor və rəhbər tərəfindən müzakirəsi
☒ auditorun peşə mühakiməsi
☐ yoxlanılan müəssisənin rəhbərinin arzusu

21 Təyinatna görə auditi bölünür:

- ☐ xüsusi audit
☐ qiymət və tələblərə uyğunluq auditi
☐ maliyyə hesabatı və vergi auditi
☒ bütün cavablar düzgündür
☐ idarəetmə auditi və təsərrüfat fəaliyyətinin auditi

22 Xüsusi metodoloji priyomlara görə auditə aiddir:

- ☐ skanlaşma və ekspert qiyməti
☐ sənədli yoxlama
☐ faktiki nəzarət
☒ bütün cavablar düzgündür
☐ müşahidə

23 Auditin ümumelmi metodologiyasına aiddir:

- ☐ skanlaşma və ekspert qiyməti
☐ sənədli yoxlama
☐ faktiki nəzarət
☒ modelləşdirmə
☐ müşahidə

24 Auditorun müstəqillik prinsiplərinə aiddir:

- ☐ auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
☐ istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamamilə prinsipiallığı və habelə hər hansı bir təsir altına düşməməsi
☐ auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
☒ auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması
☐ auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdislərinə malik olmalıdır

25 Auditorun düzgünlük prinsiplərinə aiddir:

- ☐ auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
- ☐ istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamam ilə prinsipiallığı və habelə hər hansı bir təsir altına düşməməsi
- ☐ auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması
- ☒ auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
- ☐ auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdislərinə malik olmalıdır

26 Auditorun obyektivlik prinsiplərinə aiddir:

- ☐ auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması
- ☐ auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
- ☐ auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdislərinə malik olmalıdır
- ☐ auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
- ☒ istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamam ilə prinsipiallığı və habelə hər hansı bir təsir altına düşməməsi

27 Auditorun özünün işinə məsuliyyəti dedikdə hansı prinsip başa düşülür?

- ☐ obyektivlik prinsipi
- ☐ peşə səlahiyyəti prinsipi
- ☐ müstəqillik prinsipi
- ☒ vicdanlı olmaq prinsipi
- ☐ məxfilik prinsipi

28 Peşəkar skeptisizm prinsiplərinə uyğun olaraq audit prosesində auditor aşağıdakıları etməlidir:

- ☐ auditor prosedurları başa çatdıqdan sonra alınan nəticələrə qiymət verilməsində səhv kənarlaşmalardan istifadə olunmamalıdır
- ☐ audit nəticəsində təkliflər hazırlayanda özünü doğrultmayan ümumiləşmələrə yol verməməlidir
- ☐ yoxlamanın gedişində təsadüf olunan şübhəli vəziyyətləri gözdən qaçırmamalıdır
- ☒ bütün cavablar düzgündür.
- ☐ auditor prosedurunun xarakterini, müvəqqəti çərçivəsini və həcmi müəyyən edən zaman səhv kənarlaşmalardan istifadə etməməlidir

29 İcbari auditin həyata keçirilməsi zamanı yol verilir:

- ☐ bütün cavablar düzgündür
- ☐ mühasibat hesabatının tərtibi
- ☐ təşəbbüs auditinin keçirilməsi
- ☒ mühasibat uçotunun qurulması
- ☐ vergi bəyannaməsinin tərtibi

30 Xüsusi auditor tapşırığı dedikdə başa düşülməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☐ maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif bölmələrinə münasibətdə iqtisadi subyektin heyətinə məsləhət verilməsi
- ☐ iqtisadi subyektin mühasibat uçotunun bərpası
- ☒ iqtisadi subyektin xüsusi hesabatlarının yoxlanılması (balans, mənfəət və zərərlər haqqında hesabat)
- ☐ marketinq, elmi-tədqiqat və eksperimental tədqiqat

31 İqtisadi nəzarətin təşkilinin hansı prinsipi iqtisadiyyata təsir edir və belə bir nəzarət özünü necə göstərir?

- ☐ rasionallıq
- ☒ həqiqilik
- ☐ qanunilik
- ☐ obyektivlik
- ☐ peşə səlahiyyəti

32 İqtisadi nəzarətin təşkilinin neçə prinsipi mövcuddur

- ☐ 3.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 7.0
- ☐ 8.0

33 İdarəetmə sistemində nəzarət, neçə vəzifəni yerinə yetirir?

- ☐ düzgün cavab yoxdur
- ☐ 5.0
- ☐ 3.0
- ☒ 4.0
- ☐ 2.0

34 Nəzarət aşağıdakı növlərinə görə fərqlənir?

- ☐ daxili, sahə və ictimai
- ☐ ümumdövlət, sahə, ictimai
- ☐ ümumdövlət, sahə, ixtisaslaşdırılmış
- ☒ dövlət, daxili, auditor, ictimai
- ☐ dövlət, daxili, sahə ixtisaslaşdırılmış

35 . Nəzarətin hansı növü korporativ idarəetmə sisteminin tərkib hissəsi kimi çıxış edir?

- ☐ ixtisaslaşdırılmış
- ☐ ictimai
- ☐ [auditor
- ☒ daxili
- ☐ sahə

36 Nəzarətin neçə növü nəzarət funksiyalarının xarakterinə görə fərqləndirilir?

- ☐ 2.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ düzgün cavab yoxdur
- ☐ 6.0

37 Həyata keçirilməüsuluna görə nəzarətin neçə növü fərqləndirilir?

- ☐ düzgün cavab yoxdur

- ☐ 6.0
- ☐ 4.0
- ☒ 5.0
- ☐ 2.0

38 Nəzarətin hansı növü həyata keçirilmə üsuluna görə qanunvericilikliyə əməl olunmasını təmin edir?

- ☐ təsərrüfat mübahisəsi və təftiş
- ☐ iqtisadi təhlil
- ☐ təftiş
- ☒ təsərrüfat mübahisəsi
- ☐ təftiş və iqtisadi təhlil

39 Nəzarət məlumatlarının mənbələrindən asılı olaraq nəzarət növləri fərqləndirilir

- ☐ kütləvi və seçmə nəzarət
- ☒ sənədli və faktik nəzarət
- ☐ sənədli seçmə
- ☐ əvvəlcədən, kütləvi və sonradan nəzarət
- ☐ əvvəlcədən, cari və sonradan nəzarət

40 Faktik nəzarətin neçə priyomları fərqləndirilir

- ☐ 6.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 4.0
- ☐ 5.0

41 Sənədli nəzaərtin hansı priyomu bu və ya digər obyektə aid olan sənədlərin öyrənilməsini özündə əks etdirir?

- ☐ iqtisadi təhlil
- ☐ yazılı sorğu
- ☐ hesabi yoxlama
- ☒ sənədlərin oxunması
- ☐ sənədlərin üzləşdirilməsi

42 Sənədli nəzaərtin hansı priyomu mühasibat sənədlərində və registrlərində rəqəm məlumatlarının düzgünlüyünün yoxlanılması ilə nəticələnir?

- ☐ iqtisadi təhlil
- ☐ yazılı sorğu
- ☐ sənədlərin oxunması
- ☒ hesabi yoxlama
- ☐ sənədlərin üzləşdirilməsi

43 Sənədli nəzarətin hansı priyomu müvafiq müəssisədən, yaxud şəxsdən yazılı sorğu almaqla həyata keçirilir?

- ☐ iqtisadi təhlil
- ☐ hesabi yoxlama

- ☐ sənədlərin oxunması
- ☒ yazılı sorğu
- ☐ sənədlərin üzləşdirilməsi

44 Sənədli nəzarətin hansı priyomu müxtəlif sənədlərdə olan məlumatların üzləşdirilməsi yolu ilə həyata keçirilir?

- ☐ iqtisadi təhlil
- ☐ hesabi yoxlama
- ☐ sənədlərin oxunması
- ☒ sənədlərin üzləşdirilməsi
- ☐ yazılı sorğu

45 Sənədli nəzarətin hansı priyomu yoxlanılan dövrdə bu və ya digər dəyişikliyə gətirib çıxaran faktların təsirini müəyyənləşdirmək yolu ilə həyata keçirilir

- ☐ sənədlərin üzləşdirilməsi
- ☐ hesabi yoxlama
- ☐ sənədlərin oxunması
- ☒ iqtisadi təhlil
- ☐ yazılı sorğu

46 Audit özlüyündə nə deməkdir:

- ☐ bütün cavablar düzgündür
- ☐ iqtisadi subyektin mühasibat uçotunun bərpasına kömək göstərməyə yönəldilən fəaliyyət
- ☐ vergilərin hesablanması, maliyyə və hüquqi məsələlərə məsləhət xarakterli köməyin göstərilməsinə yönəldilən fəaliyyət
- ☒ hesabatın etibarlılığı barədə fikir bildirmək məqsədilə audit aparılan şəxsin mühasibat (maliyyə hesabatının müstəqil yoxlanması)
- ☐ təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin təhlili

47 Audit fəaliyyəti özlüyündə nə deməkdir:

- ☐ bütün cavablar düzgündür
- ☐ auditor təşkilatları və fərdi auditorlar tərəfindən həyata keçirilən audit xidmətlərinin göstərilməsi üzrə fəaliyyət
- ☐ vergilərin hesablanması, maliyyə və hüquqi məsələlərə məsləhət xarakterli köməyin göstərilməsinə yönəldilən fəaliyyət
- ☒ hesabatın etibarlılığı barədə fikir bildirmək məqsədilə audit aparılan şəxsin mühasibat (maliyyə hesabatının müstəqil yoxlanması)
- ☐ iqtisadi subyektin mühasibat uçotunun bərpasına kömək göstərməyə yönəldilən fəaliyyət

48 Auditin əsas məqsədlərinə aiddir:

- ☐ bütün cavablar düzgündür
- ☐ audit aparılan şəxsin maliyyə sabitliyinin müəyyənləşdirilməsi
- ☐ audit aparılan şəxsin heyətinin səhvlərinin aşkara çıxarılması
- ☒ audit aparılan şəxsin mühasibat (maliyyə) hesabatının etibarlılığı haqqında fikir bildirilməsi və mühasibat uçotunun mövcud qanunvericiliyə uyğun aparılması
- ☐ audit aparılan şəxsin heyəti tərəfindən fırıldaqçılıq faktları müəyyənləşdirilir

49 Təşəbbüs auditə aşağıdakıların təşəbbüsü ilə aparılır

- ☐ bütün cavablar düzgündür
- ☐ auditor təşkilatı
- ☐ dövlət orqanları
- ☒ audit aparılan şəxs
- ☐ yuxarı təşkilat

50 Xüsusi auditor tapşırığı dedikdə başa düşülməlidir:

- ☐ bütün cavablar düzgündür
- ☐ maliyyə təsərrüfat fəaliyyətinin müxtəlif bölmələrinə münasibətdə iqtisadi subyektin heyətinə məsləhət verilməsi
- ☐ iqtisadi subyektin mühasibat uçotunun bərpası
- ☒ audit aparılan şəxsin xüsusi hesabatının yoxlanılması
- ☐ biznes-planlaşma

51 Kənar auditin keçirilməsi üçün əsas sayılır:

- ☐ bütün cavablar düzgündür
- ☐ normativ aktların göstərişləri
- ☐ dövlət orqanlarının tapşırıqları
- ☒ müqavilə
- ☐ yuxarı təşkilatın sərəncamı

52 Maliyyə auditi dedikdə başa düşülür:

- ☐ audit aparılan şəxsin maliyyə xidmətlərin fəaliyyətinə nəzarət
- ☐ yoxlanılan təşkilatın maliyyə nəticələrinin auditi
- ☒ audit aparılan şəxsin maliyyə -iqtisadi fəaliyyətinin auditi
- ☐ bütün cavablar düzgündür
- ☐ yoxlanılan təşkilatın maliyyə nəticələrinin auditi

53 Əməliyyat (idarəetmə)auditinin məqsədlərinə aiddir:

- ☐ bütün cavablar düzgündür
- ☐ təşkilatın daxili hesabatının etibarlılığına qiymət verilməsi
- ☐ müəssisənin fəaliyyətini nəticəsinə təsir göstərən konkret qaydalara və müqavilə öhdəliklərinə əməl olunmasına yoxlanılması
- ☒ təşkilatın fəaliyyət göstərməsi üzrə prosedurların və metodların yoxlanılması, onun fəaliyyətinin məhsuldarlığına və effektivliyə qiymət verilməsi
- ☐ audit aparılan şəxsin daxili nəzarət sisteminin etibarlılığının təhlili

54 Audit növlərinin inkişafının ardıcılığı necədi:

- ☐ bütün cavablar düzgündür
- ☐ sistemli, istinad edən, risklərə əsaslanan
- ☐ sistemli, istinad olunan, təsdiq olunan, risklərə istinad edən
- ☒ təsdiq edən, sistemli, istinad edən, risklərə əsaslanan
- ☐ təsdiq olunan, risklərə əsaslanan, sistemli istinad edən

55 Daxili auditi həyata keçirən mütəxəssislər kimin qarşısında məsuliyyət daşıyır:

- ☐ bütün cavablar düzgündür

- ☐ audit yoxlamasını sifariş verən müştərilər
- ☐ 3-cü şəxslər
- ☒ yoxlanılan təşkilatın mülkiyyətçiləri
- ☐ idarəetmənin yuxarı orqanları

56 Məcburi audit yoxlamasından keçməlidirlər:

- ☐ bütün cavablar düzgündür
- ☐ qapalı- səhmdar cəmiyyət
- ☐ səhmdar cəmiyyət
- ☒ açıq-səhmdar cəmiyyət
- ☐ xarici təşkilatlar

57 Audit xidməti göstərilən zaman tərəflərin məsuliyyəti hansı sənədlə müəyyənləşdirilir:

- ☐ bütün cavablar düzgündür
- ☐ audit xidməti ilə bağlı yerinə yetiriləsi işlərə görə tapşırıq
- ☐ audit aparılan şəxsə auditor təşkilatı tərəfindən göstərilən xidmət üçün məktub-razılıq
- ☒ auditor firması ilə audit aparılan şəxs arasında bağlanmış müqavilə
- ☐ auditor fəaliyyəti haqqında qanun

58 İnformasiya xidmətlərinə aiddir:

- ☐ bütün cavablar düzgündür
- ☐ heyətin seçilməsi
- ☐ heyətin fəaliyyətinin yoxlanılması
- ☒ heyətin təlimi
- ☐ mühasibat informasiyanın yoxlanılması

59 Auditor yoxlamasından başqa auditor təşkilatı tərəfindən göstərilən xidmətlərə aiddir:

- ☐ bütün cavablar düzgündür
- ☐ fərdi auditor fəaliyyəti
- ☐ xüsusi auditor tapşırığı
- ☒ köməkçi audit xidmətləri
- ☐ qanunvericilikdə qadağan edilən fəaliyyət

60 Auditor sizin fikrinizcə hansı xidmətləri göstərmək hüququna malik deyil:

- ☐ bütün cavablar düzgündür
- ☐ daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsi
- ☐ aktivlərin və qiymətli kağızların yerləşdirilməsi məsələləri üzrə yoxlanılan iqtisadi subyektin rəhbərinə məsləhət vermək
- ☒ audit yoxlaması zamanı vergi bəyannaməsinin tərtib edilməsinə kömək
- ☐ orbitraj mübahisələrində iştirak etmək

61 Məxfilik prinsipinin gözlənilməsi vacibdir

- ☐ bütün cavablar düzgündür
- ☐ müştəri ilə münasibətlərin davam etdiyi müddətdə və həmin münasibətlərin dayandırılıqdan 5 il keçdiyi müddətdə
- ☐ yalnız müştəri ilə münasibətlərin davam etdiyi müddətdə

- ☒ müştəri ilə münasibətlərin davamiyyətindən və vaxt məhdudiyyətindən asılı olmayaraq
- ☐ auditin nəticələri mühasibat hesabatının bütün istifadəçilərinin nəzərinə çatdırılır

62 Məhkəmədə müştərinin maraqlarının qorunduğu zaman auditor belə bir informasiya almışdır: onun müdafiə ediyi maraqlar qanun pozuntusu ilə müşayiət olmuşdur. Auditor necə hərəkət etməlidir?

- ☐ bütün cavablar düzgündür
- ☐ alınan informasiyanı açıqlamalı və təsdiqedicə sənədləri məhkəməyə təqdim etməlidir
- ☐ müştərinin mənafeyinin müdafiəsini davam etdirməlidir
- ☒ müştərinin müdafiəsindən imtina etməlidir
- ☐ öz fikrini bildirməkdən imtina etməlidir

63 Yoxlanılan obyektin təsisçisi olan auditor yoxlamasını apara bilərmi?

- ☐ Düzgün cavab yoxdur
- ☐ apara bilər
- ☐ yalnız xüsusi icazəsi olduğu hallarda
- ☒ apara bilməz
- ☐ məxfilik prinsipinə əməl etmək şərtlə apara bilər

64 Auditin effektivliyini hansı amillər məhdudlaşdırır?

- ☐ bütün cavablar düzgündür
- ☐ auditor təşkilatının arbitraj mübahisələrində iştirakı
- ☐ audit aparılan heyətin səhvləri
- ☒ auditin gedişində seçmə metodları və testlər tətbiq olunur
- ☐ audit aparılan şəxsin rəhbərliyi tərəfindən göstərilən mənfi hərəkət

65 Hesabatdan istifadə edənləri çaşdırmaq məqsədilə bəzi rəqəm göstəricilərinin mühasibat hesabatında əks etdirilməsinə aşağıdakılar aiddir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ audit aparılan şəxsin rəhbərliyi tərəfindən müəssisə aktivlərinin mənimsənilməsi
- ☐ audit aparılan heyətin səhvləri
- ☒ hesabatın yararsız halda tərtib olunması
- ☐ vergi optimallaşdırılması məqsədilə audit aparılan heyətin fəaliyyəti

66 Auditin hansı formaları vardır?

- ☐ Daxili, xarici (kənar) və qarışıq;
- ☐ Xarici (kənar);
- ☐ Daxili;
- ☒ Daxili və xarici (kənar)”;
- ☐ Qarışıq;

67 Auditin nəticəsi hansə sənədlə rəsmiləşdirilir?

- ☐ Qəbil-təhvil qaiməsi ilə
- ☐ Qəbul aktı ilə;
- ☐ Auditorun aktı ilə;
- ☒ Auditor rəyi ilə;

- ☐ Qəbul aktı ilə;

68 Respublikamızda Audit fəaliyyəti hansı sənədlə tənzimlənir?

- ☐ Müstəqil formada;
☒ “Auditor xidməti haqqında” Qanunla
☐ “Mühasibat Uçotu haqqında” AR-nin qanunu ilə,
☐ Mülki Məcəllə ilə
☐ “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamə ilə;

69 Audit dedikdə nə başa düşürsünüz?

- ☐ Mühasibatlığın işinin təşkili formasının müstəqil yoxlanmasıdır;
☒ Əmtəə istehsalı, xidmət göstərilməsi və ilə iş görülməsi məşğul olan təsərrüfat subyektində mühasibat uçotunun dəqiq və düzgün aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanmasıdır;
☐ Müəssisənin təşkilati quruluşunun müstəqil yoxlanmasıdır
☐ Müəssisənin təşkilatı fəaliyyətinin müstəqil yoxlanılmasıdır;
☐ Sahibkarların fəaliyyətinin müstəqil yoxlanmasıdır;

70 Auditin hansı növləri vardır?

- ☐ Maliyyə və statistik;
☒ Birdəfəlik, müntəzəm və əməliyyat;
☐ Müntəzəm və əməliyyat;
☐ Əməliyyat və birdəfəlik;
☐ Müntəzəm və birdəfəlik;

71 Auditin hansı vəzifələri vardır?

- ☐ Strateji;
☐ Düzəliş;
☒ Düzəliş, operativ nəzarət və strateji;]
☐ Operativ nəzarət;
☐ Düzəliş və strateji;

72 Auditor rəyinin hansı formaları var?

- ☐ Müsbət və mənfi rəy;
☒ Şərtsiz müsbət, şərti müsbət və mənfi rəy, rəy verməkdən imtina
☐ Şərtsiz müsbət rəy;
☐ Şərti müsbət rəy;
☐ Mənfi rəy;

73 Auditorun məsuliyyətinin növləri aşağıdakılardır:

- ☐ İntizam və cinayət məsuliyyəti
☒ İntizam, mülki və cinayət məsuliyyəti;
☐ Mülki məsuliyyət və cinayət məsuliyyəti;
☐ İntizam məsuliyyəti və mülki məsuliyyət;
☐ Cinayət məsuliyyəti;

74 Audit hansı prinsiplərə əsaslanır?

- ☐ Könüllülük;
- ☒ Məcburilik və könüllülük
- ☐ Heç birinə
- ☐ Ardıcılıq
- ☐ Məcburilik;

75 Auditlə təftiş hansı əlamətlərinə görə bir-birindən fərqlənir?

- ☐ Xarakterinə görə;
- ☒ Xarakterinə, nəticəyə və qarşılıqlı münasibətinə görə;
- ☐ Xarakterinə və nəticəyə görə;
- ☐ Nəticəyə görə;
- ☐ Qarşılıqlı münasibətinə görə;

76 Auditin tarixi vətəni hansı ölkədir?

- ☐ ABŞ
- ☒ İngiltərə
- ☐ Almaniya
- ☐ Fransa
- ☐ İtaliya

77 «Audit» sözü hansı mənə daşıyır?

- ☐ yoxlayıcı
- ☒ dinləyici
- ☐ təftişçi
- ☐ analitik
- ☐ mühasib

78 İngiltərədə auditor fəaliyyətini tənzimləyən qanun nə vaxt çıxmışdır?

- ☐ 1844-cü ildə
- ☒ 1862-ci ildə
- ☐ 1937-ci ildə
- ☐ 1867-ci ildə
- ☐ 1870-ci ildə

79 Audit olunan şəxs budur:

- ☐ yalnız ölkənin vətəndaşları
- ☐ yalnız təşkilat
- ☒ təşkilatlar və fərdi sahibkarlar
- ☐ yalnız fərdi sahibkarlar
- ☐ yalnız xarici vətəndaşlar

80 Audit, «Təftiş» və «Mühasibat ekspertizası» anlayışları eynidirmi?

- ☐ birinci iki anlayış («Audit» və «Təftiş») eyni deyil

- ☒ xeyr, onlar eyni deyil
- ☐ bəli, onlar qismən eynidir
- ☐ bəli, onlar tamamilə eynidir
- ☐ birinci iki anlayış («Audit» və «Təftiş») eynidir

81 Rusiyada auditor firmaları belə yaranmışdır:

- ☒ dövlət strukturunun bölmələri (daha sonra onlar müstəqil olmuşlar)
- ☐ dövlət nazirliklərinin və Baş İdarələrin bölmələri
- ☐ müstəqil orqanlar
- ☐ dövlət orqanlarının və Baş İdarələrin bölmələri və müstəqil orqanlar
- ☐ düzgün cavab yoxdur

82 Rusiyada auditor firmalarının yaradılması üçün təkan vermişdir:

- ☐ Rusiyanın bazarlarında «Böyük altılıq» auditor firmalarının meydana gəlməsi
- ☒ birgə müəssisələrin yaradılması
- ☐ düzgün cavab yoxdur
- ☐ «İhaudit» səhmdar cəmiyyətinin yaranması və Rusiyanın bazarlarında «Böyük altılıq» auditor firmalarının meydana gəlməsi
- ☐ «İhaudit» səhmdar cəmiyyətinin yaradılması

83 «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- ☐ 24 iyun 1997-ci il
- ☐ 19 sentyabr 1996-cı il
- ☒ 16 sentyabr 1994-cü il
- ☐ 5 aprel 1996-cı il
- ☐ 26 iyun 1999-cu il

84 «Audit» dedikdə hansı metod başa düşülür?

- ☐ bütün cavablar düzgündür
- ☒ müstəqil kənar nəzarət;
- ☐ dövlət nəzarəti
- ☐ idarə nəzarəti
- ☐ dövlətlərarası nəzarət

85 Rusiyada ilk dəfə auditor rütbəsi nə vaxt verilmişdir?

- ☐ II Aleksandr
- ☒ I Pyotr
- ☐ II Nikolay
- ☐ I Nikolay
- ☐ III Aleksandr

86 İngiltərədə «Səhmdar cəmiyyətlər haqqında» qanun qəbul edildikdən sonra cəmiyyətin idarə heyəti ildə bir dəfədən az olmayaraq mühasibat hesabatlarını və hesabatı yoxlamaq üçün xüsusi adam dəvət etməlidir:

- ☐ 1854-cü ildə
- ☒ 1844-cü ildə

- ☐ 1880-cı ildə
- ☐ 1870-ci ildə
- ☐ 1862-ci ildə

87 İlk dəfə olaraq Edinburqda Mühasiblərin və Auditorların Birliyi yarananda maliyyə hesabatlarının obyektivliyi haqqında ekspertiza keçirilmişdir:

- ☐ 1844-cü ildə
- ☒ 1854-cü ildə
- ☐ 1880-cı ildə
- ☐ 1870-ci ildə
- ☐ 1862-ci ildə

88 İngiltərədə və Uelsdə Andlı Mühasiblər İnstitutu təsis edilmişdir:

- ☐ 1870-ci ildə
- ☒ 1880-cı ildə
- ☐ 1844-cü ildə
- ☐ 1854-cü ildə
- ☐ 1862-ci ildə

89 Fransada «Məcburi audit haqqında» qanun qüvvəyə minmişdir:

- ☐ 1939-cu ildə
- ☒ 1867-ci ildə
- ☐ 1937-ci ildə
- ☐ 1870-ci ildə
- ☐ 1932-ci ildə

90 ABŞ-da «Məcburi audit haqqında» qanun qüvvəyə minmişdir:

- ☐ 1939-cu ildə
- ☒ 1937-ci ildə
- ☐ 1867-ci ildə
- ☐ 1870-ci ildə
- ☐ 1932-ci ildə

91 Almaniyaada auditin qüvvəyə minməsi üçün ilk cəhd göstərilmişdir:

- ☐ 1939-cu ildə
- ☐ 1867-ci ildə
- ☐ 1937-ci ildə
- ☒ 1932-ci ildə
- ☐ 1870-ci ildə

92 Audit nə deməkdir?

- ☐ aşkara çıxan çatışmazlıqlara görə günahkar şəxslərin cəzalandırılması
- ☐ çatışmazlıqların aşkarlanması, aradan qaldırılması və günahkar şəxslərin cəzalandırılması
- ☐ kommersiya strukturlarının fəaliyyətinə nəzarət vasitəsinin biri

- ☒ təşkilatların və fərdi sahibkarların mühasibat uçotunun və mühasibat hesabatının müstəqil surətdə yoxlanılması metodu
- ☐ çatışmazlıqların aradan qaldırılması üçün aşkarlanması

93 XX əsrin əvvəlində nəzarət sistemində yoxlayıcı və yoxlanılan arasında müstəqillik olmuşdumu?

- ☐ düzgün cavab yoxdur
- ☐ bəli, nisbi müstəqillik mövcud olmuşdur
- ☐ bəli, mütləq müstəqillik mövcud olmuşdur
- ☒ xeyr, mövcud olmamışdır
- ☐ XX əsrin əvvəlində nəzarət sistemi olmamışdır

94 Vergi orqanları ilə auditor firmaları arasında vəzifələrin təkrarlanması baş verirmi?

- ☐ düzgün cavab yoxdur
- ☐ auditor firmaları yoxlamaların nəticəsi haqda vergi orqanlarına hesabat verir
- ☐ xeyr, təkrarlanma olmur
- ☒ bəli, təkrarlanma olur
- ☐ vergi orqanları yoxlamanın nəticəsi haqda auditor firmasına hesabat verir

95 XIX əsrin sonunda və XX əsrin əvvəlində müstəqil maliyyə nəzarəti orqanlarının yaradılması mahiyyətə belə bir məqsəd daşıyırdı – mühasibat uçotunun aparılmasının düzgünlüyünün ekspertizası üçün peşəkarlar qrupunun yaradılması. Belə bir mühakimə düzgündürmü?

- ☐ düzgün cavab yoxdur
- ☐ maliyyə nəzarəti orqanlarının yaradılması başqa məqsəd güdür
- ☐ xeyr, tamamilə düzgün deyil
- ☒ bəli, tamamilə düzgündür
- ☐ bu dövrdə mühasibat uçotunun aparılmasının düzgünlüyü ekspertiza olunmamışdır

96 Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə təsdiq edilmişdir:

- ☐ 26 iyun 1999-cu il
- ☐ 5 aprel 1996-cı il
- ☐ 16 sentyabr 1994-cü il
- ☒ 19 sentyabr 1995-ci il
- ☐ 24 iyun 1997-ci il

97 Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başlamışdır:

- ☐ 26 iyun 1999-cu il
- ☐ 19 sentyabr 1996-cı il
- ☐ 16 sentyabr 1994-cü il
- ☒ 5 aprel 1996-cı il
- ☐ 24 iyun 1997-ci il

98 «Daxili audit haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- ☐ 13 noyabr 2008-ci il
- ☐ 19 sentyabr 1995-ci il
- ☐ 16 sentyabr 1994-cü il

- ☒ 22 may 2007-ci il
☐ 5 may 2003-cü il

99 Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- ☐ 13 noyabr 2008-ci il
☐ 19 sentyabr 1995-ci il
☐ 16 sentyabr 1994-cü il
☒ 22 may 2007-ci il
☐ 5 may 2003-cü il

100 Sənədləşmənin yoxlanılmasına istinad edən audit adlanır:

- ☐ bütün cavablar düzgündür
☐ sistemli istinad edən
☐ riskə istinad edən
☒ təsdiq edən
☐ məcburi

101 Akkreditiv olunan peşəkar auditor birliyi aşağıdakı məqsədləri təmin etmək üçün yaradılır:

- ☐ düzgün cavab yoxdur
☐ onun üzvləri tərəfindən aparılan auditin yüksək keyfiyyətinə zəmanət
☐ auditor fəaliyyətinin həyata keçirilməsinə statistik müşahidə
☒ öz üzvlərinin auditor fəaliyyətinin şərtləri və onların maraqlarının müdafiəsi
☐ bütün cavablar düzgündür

102 Auditorlar və audit firmaları aşağıdakı məqsədlər üçün ittifaqlar və birliklər yarada bilər:

- ☐ bütün cavablar düzgündür
☐ özlərinin fəaliyyət sferasının genişləndirilməsi və auditor xidmətinin göstərilməsi
☐ özlərinin fəaliyyətinin genişləndirilməsi və əlaqələndirilməsi, həmçinin auditor xidmətinin göstərilməsi
☒ özlərinin fəaliyyətinin əlaqələndirilməsi və özlərinin peşə maraqlarının müdafiəsi
☐ özlərinin üzvlərinin auditor fəaliyyətinin şərtlərinin təminatı və onların mənafeələrinin müdafiəsi

103 ABŞ-da audit haqqında 1-ci rəsmi qərar dərc olunmuşdur:

- ☒ 1917-ci ildə
☐ 1972-ci ildə
☐ 1932-ci ildə
☐ 1939-cu ildə
☐ 1870-ci ildə

104 ABŞ-da auditin standartlaşdırılmasına başlanılmışdır:

- ☐ 1870-ci ildə
☐ 1932-ci ildə
☐ 1917-ci ildə
☒ 1939-cu ildə
☐ 1972-ci ildə

105 Auditin nəzəriyyəsinin yaradıcıları bunlardır:

- ☐ R.Çerinq (1818-1892) və R.X. Montqomeri (1872-1953)
- ☐ L.R.Diksi (1864-1932)
- ☐ R.X.Montqomeri (1872-1953)
- ☒ L.R.Diksi (1864-1932) və R.X.Montqomeri (1872-1953)
- ☐ R.Çerinq (1818-1892)

106 Auditin başlıca məqsədi nədir?

- ☐ Müəssisənin maliyyə vəziyyətini təhlil etmək
- ☐ uçot və hesabatdakı bütün səhvlərin düzəldilməsi üzrə tövsiyələrin hazırlanması
- ☐ mövcud mühasibat sənədlərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi
- ☒ mühasibat hesabatlarının dürüstlüyünün müəyyənləşdirilməsi və baş vermiş maliyyə və təsərrüfat əməliyyatlarının normativ və qanunverici aktlara uyğunluğu
- ☐ mühasibat uçotunun və vergiyə cəlb olunmanın aparılmasında yol verilən nöqsanları aşkarlamaq

107 Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının assosiativ üzvü seçilmişdir:

- ☐ 1 yanvar 2010-cu il
- ☐ 22 may 2007-ci il
- ☐ 5 may 2003-cü il
- ☒ 14 noyabr 2003-cü il
- ☐ 13 noyabr 2008-ci il

108 Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının tam hüquqlu üzvü seçilmişdir:

- ☐ 1 yanvar 2010-cu il
- ☐ 14 noyabr 2003-cü il
- ☐ 5 may 2003-cü il
- ☒ 13 noyabr 2008-ci il
- ☐ 22 may 2007-ci il

109 Azərbaycan Respublikasının Auditorlar Palatası Avropa Mühasiblər və Auditorlar Federasiyasının tam hüquqlu üzvü seçilmişdir:

- ☐ 1 yanvar 2010-cu il
- ☐ 22 may 2007-ci il
- ☐ 14 noyabr 2003-cü il
- ☒ 5 may 2003-cü il
- ☐ 13 noyabr 2008-ci il

110 Azərbaycan Respublikasında Beynəlxalq Standartlar nə vaxtdan tətbiq edilir?

- ☐ 13 noyabr 2008-ci ildən
- ☐ 14 noyabr 2003-cü ildən
- ☐ 5 may 2003-cü ildən
- ☒ 1 yanvar 2010-cu ildən
- ☐ 22 may 2007-ci ildən

111 Azərbaycan Respublikasında auditor fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsasları hansılardır?

- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- ☐ Mühəsibat uçotu üzrə Azərbaycan Respublikasının Milli Standartları
- ☐ «Mühəsibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu
- ☒ «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi

112 Auditor fəaliyyəti nəyə aiddir?

- ☐ Bütün cavablar düzgündür
- ☐ Dövlət fəaliyyətinə
- ☐ İctimai fəaliyyətə
- ☒ Sahibkarlıq fəaliyyətinə
- ☐ Dövlətlərarası fəaliyyətə

113 Auditor fəaliyyətini aparmaq üçün icazə neçə ilə verilir?

- ☐ Müddətsiz
- ☐ 1 ilə
- ☐ 3 ilə
- ☒ 5 ilə
- ☐ 10 ilə

114 Təşəbbüslə audit yoxlaması:

- ☐ Bütün cavablar düzgündür
- ☐ Auditor yaxud auditor firmasının təşəbbüsü ilə aparılır
- ☐ Dövlət orqanlarının təşəbbüsü ilə aparılır
- ☒ İqtisadi subyektin qərarı ilə aparılır
- ☐ Maliyyə orqanlarının təşəbbüsü ilə aparılır

115 Auditor firmaları auditorluqdan başqa hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərmi?

- ☐ Əgər bina «Auditorlar Palatası» tərəfindən icarəyə verilmişdirsə, hüququ var
- ☐ Əgər bu auditor təşkilatının nizamnaməsində qeyd olunmuşdursa, hüququ var
- ☐ Bəli, hüququ var
- ☒ Xeyr, belə hüququ yoxdur
- ☐ Əgər bina Maliyyə Nazirliyi tərəfindən icarəyə verilmişdirsə, hüququ var

116 Maliyyə hesabatlarının hazırlanmasına, tərtibinə və təqdiminə məsuliyyət daşıyır:

- ☐ Auditor təşkilatının rəhbəri
- ☐ Bütün cavablar düzgündür
- ☐ Audit aparılan şəxsin baş mühasibi
- ☐ Maliyyə hesabatını yoxlayan auditor
- ☒ Audit aparılan şəxsin rəhbəri

117 Əgər iqtisadi subyektin rəhbəri maliyyə hesabatları ilə bağlı auditorun nəticələri ilə razılaşmırsa o nəyi etməlidir:

- ☐ Düzgün cavab yoxdur
- ☒ Auditorların xidmətlərini ödəmək
- ☐ Auditor xidmətinə görə ödənişdən imtina etmək
- ☐ Digər auditor təşkilatına müraciət etmək
- ☐ Maliyyə Nazirliyinin müraciət etmək

118 Auditor rəyinin keyfiyyətinin yoxlanılması üçün kimin hüququ vardır:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Qeydiyyat yeri üzrə dövlət vergi nəzarəti orqanı
- ☐ Yalnız akkreditə olunan rəşəkar auditor birliyi
- ☒ Auditor fəaliyyətini həyata keçirməyə icazə verən orqan və (və yaxud) akkreditə olunan peşəkar auditor birliyi
- ☐ Qeydiyyat yeri üzrə maliyyə orqanı

119 Hər il maliyyə hesabatlarının icbari auditini keçirməməyə görə belə məsuliyyət nəzərdə tutulur:

- ☐ Heç bir məsuliyyət nəzərdə tutulmur
- ☐ Yalnız mülki-hüquqi
- ☐ Yalnız intizam
- ☒ İnzibati, mülki-hüquqi və cinayət
- ☐ İntizam və mülki-hüquqi

120 Auditor firması özünün auditor biznesini əmlakın satışı sferasındakı biznesi ilə birləşdirməyə qərar vermişdir. Vəziyyəti qiymətləndirin.

- ☐ Biznesin göstərilən növlərinin birləşdirilməsi imkanları beynəlxalq audit standartları ilə tənzimlənir
- ☐ Biznesin qeyd olunan növlərinin birləşdirilməsi imkanları müxtəlif şərtlərdən asılıdır
- ☐ Əmlakla əlaqədar əməliyyatları aparmaq üçün auditorla məhdudiyyət qoyulmuşdur
- ☒ Belə bir praktika qadağan olunmuşdur
- ☐ Biznesin göstərilən növlərinin birləşdirilməsi imkanları Auditor Palatasının icazəsindən asılıdır

121 «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu neçə bölmədən ibarətdir?

- ☐ 6 bölmədən
- ☐ 3 bölmədən
- ☐ 2 bölmədən
- ☒ 5 bölmədən
- ☐ 4 bölmədən

122 «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu özündə birləşdirir:

- ☐ 24 maddə
- ☐ 15 maddə
- ☐ 10 maddə
- ☒ 20 maddə
- ☐ 30 maddə

123 Müstəqil auditor hüququ almaq üçün Azərbaycan Respublikası vətəndaşının hansı ali təhsili olmalıdır:

- ☐ «Hüquq» ixtisası

- ☐ »Maliyyə» ixtisası
- ☐ «Mühasibat uçotu» ixtisası
- ☒ Bütün cavablar düzgündür
- ☐ »İqtisadiyyat» ixtisası

124 Auditor fəaliyyətini həyata keçirmək üçün attestasiyaya aşağıdakı şəxslər buraxıla bilər:

- ☐ Ali hüquqi təhsili və auditor kimi 5 il stajı olan
- ☐ Ali iqtisadi təhsilli və auditor kimi stajı 5 ildən az olmayanlar
- ☐ Ali texniki təhsili və auditor kimi stajı 5 ildən az olmayanlar
- ☒ Ali hüquqi (və yaxud) iqtisadi təhsili və ixtisası üzrə ən azı 3 il iş stajı olan
- ☐ Ali texniki (və yaxud) iqtisadi təhsili olan və baş mühasib qismində 2 il stajı olan

125 Auditor təşkilatının firmadaxili standartları təsdiq edilir:

- ☐ Vergi orqanlarının razılığı ilə
- ☐ Auditor təşkilatının müştərisinin razılığı ilə
- ☐ Akkreditə olunan peşə auditor təşkilatları
- ☒ Əgər təsis sənədlərində başqa qayda nəzərdə tutulmamışdırsa, auditor təşkilatının rəhbərinin əmri
- ☐ Maliyyə Nazirliyinin razılığı ilə

126 Aşağıda sadalanan halların hansında auditorun müstəqilliyi və obyektivliyi pozulmamışdır:

- ☐ Auditor yoxlanılan iqtisadi subyektin təsisçiləri, mülkiyyətçiləri yaxud rəhbərlikləri ilə yaxın qohumluq əlaqəsindədir
- ☐ Auditor yoxlanılan iqtisadi subyektin mülkiyyətçisi, yaxud təsisçisi hesab olunur
- ☐ Auditor yoxlaması iqtisadi subyektə mühasibat uçotunun bərpası analitik və idarəetmə uçotunun qurulması üzrə xidmət göstərmişdir
- ☒ Auditor yoxlanılan iqtisadi subyektə vergiyə cəlb olunma məsələləri üzrə məsləhət xidmətləri göstərmişdir
- ☐ Auditor yoxlanılan iqtisadi subyektin səhmdarı, yaxud digər vəzifəli şəxsi hesab olunur

127 Auditor yoxlamasının aparılması formaları və metodları necə müəyyənləşdirilir?

- ☐ Bütün cavablar düzgündür
- ☐ Beynəlxalq Audit Standartları tərəfindən təsdiq edilmişdir
- ☐ Maliyyə Nazirliyi tərəfindən
- ☒ Auditor firması tərəfindən
- ☐ Vergilər Nazirliyi tərəfindən təsdiq edilmişdir

128 Auditor fəaliyyətinin həyata keçirilməsi hüququnun attestasiyası hansı məqsəd güdür?

- ☐ Ölkədə auditor fəaliyyətinin tənzimlənməsi
- ☐ Auditor fəaliyyəti ilə artıq məşğul olan və yaxud buna iddia edən şəxsin qeydiyyatı
- ☐ Auditor fəaliyyətinin qarşısında duran qanunvericilik tələblərinin gözlənilməsinə dövlət nəzarətinin təminatı
- ☒ Auditor fəaliyyəti ilə məşğul olmağa iddia göstərən şəxsin ixtisasının yoxlanması
- ☐ Auditor fəaliyyətinin qarşısında duran qanunvericilik tələblərinin gözlənilməsinə dövlət nəzarətinin təminatı və auditor fəaliyyəti ilə artıq məşğul olan və yaxud buna iddia edən şəxsin qeydiyyatı

129 Azərbaycan Respublikasının ərazisində müstəqil auditor hüququ almaq üçün nə tələb olunur?

- ☐ Maliyyə-təsərrüfat fəaliyyəti sahəsində işləyən zaman məhkəmə tərəfindən məhkum olunmayan
- ☒ Bütün cavablar düzgündür

- ☐ Müstəqil auditor olmaq üçün imtahan vermək
- ☐ Mühəsibat uçotu, maliyyəçi, iqtisadçı və hüquq üzrə ali təhsili olan və ixtisası üzrə ən azı 3 il stajı olan şəxslər
- ☐ Azərbaycan Respublikasının vətəndaşı olmaq

130 Audit nə deməkdir?

- ☐ Bütün cavablar düzgündür
- ☐ Maliyyə hesabatının yoxlanılması və müsbət auditor rəyinin verilməsi
- ☐ Pullu maliyyə təftişi
- ☒ Mühəsibat hesabatlarının müstəqil surətdə yoxlanılması üzrə auditorların sahibkarlıq fəaliyyəti və digər auditor xidmətlərinin göstərilməsi
- ☐ Mühəsibat uçotunun vəziyyətinin yoxlanılması və şərti-müsbət auditor qərarının verilməsi

131 Audit aparılan şəxsin rəhbəri borcludur:

- ☐ Auditor yoxlamasının ümumi planını təsdiq etmək və yoxlama üçün zəruri məlumatları 3-cü şəxsdən soruşmaq
- ☐ Auditor yoxlamasının ümumi planını təsdiq etmək
- ☐ Müstəqil auditorların işinə nəzarəti həyata keçirmək
- ☒ Yoxlama üçün zəruri olan məlumatların 3-cü şəxsdən soruşulması
- ☐ Müstəqil auditorların işinə nəzarət etmək və auditor yoxlamasının ümumi planını təsdiqləmək

132 Auditorun maliyyə hesabatını audit edən zaman hüququ var:

- ☐ İqtisadi subyektin razılığı olmadan ekspert dəvət etmək və sənədlərlə qeydə alınan əmlakın faktik mövcudluğunu yoxlamaq
- ☐ İqtisadi subektlə razılaşmadan ekspert dəvət etmək
- ☐ Auditorun malik olduğu mühəsibat proqramlarının tətbiqini tələb etmək
- ☒ Sənədlərlə qeydə alınan əmlakın faktik mövcudluğunu yoxlamaq
- ☐ Auditorun malik olduğu mühəsibat proqramlarının tətbiqini tələb etmək və subyektin razılığı olmadan ekspert dəvət etmək

133 Auditor təşkilatının qrupunun tərkibində işləyən auditorun hüquqları vardır:

- ☐ Audit aparılan şəxsin mühəsibat uçotunda dəyişikliklər etmək və audit aparılan şəxsin vəzifəli şəxslərindən yazılı və yaxud şifahi formada izahat almaq
- ☐ Audit aparılan şəxsin mühəsibat hesabatında düzəlişlər aparmaq
- ☐ Audit aparılan şəxsin mühəsibat uçotunda dəyişikliklər etmək
- ☒ Audit aparılan şəxsin vəzifəli şəxslərindən yazılı və yaxud şifahi formada izahat almaq
- ☐ Audit aparılan şəxsin mühəsibat uçotunda və mühəsibat hesabatında dəyişikliklər aparmaq

134 Auditor yoxlamadan və yaxud maliyyə hesabatlarının etibarlılığı haqqında öz fikirindən aşağıdakı hallarda imtina edə bilər:

- ☐ Auditor xidmətinə görə iqtisadi subyekt ödəniş etməmişdir və zəruri informasiyalar təqdim olunmamışdır
- ☐ Nəzarəti həyata keçirmək üçün ayrı otağın verilməsi şərti yerinə yetirilməmişdir
- ☐ Auditor xidmətinə görə iqtisadi subyekt ödəniş etməmişdir
- ☒ Zəruri informasiyalar təqdim olunmamışdır
- ☐ Nəzarəti həyata keçirmək üçün ayrı otağın verilməsi şərti yerinə yetirilməmişdir və auditor xidmətinə görə iqtisadi subyekt ödəniş etməmişdir

135 Auditor firmaları qanunvericiliyə müvafiq olaraq təsis edilə bilər:

- ☐ Qapalı tipli səhmdar cəmiyyəti istisna olmaqla istənilən təşkilati-hüquqi formasında

- ☐ Yalnız açıq tipli səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında
- ☐ Yalnız qapalı səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında
- ☒ Açıq tipli səhmdar cəmiyyəti istisna olmaqla istənilən təşkilati-hüquqi formasında
- ☐ İstənilən təşkilati-hüquqi formasında

136 Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq auditor təşkilatı yaradılır:

- ☐ 3 auditor tərəfindən
- ☐ Ən azı 2 auditor tərəfindən
- ☐ Ən azı 5 auditor tərəfindən
- ☒ 1 və yaxud daha çox təsisçi tərəfindən
- ☐ Ən azı 3 auditor tərəfindən

137 Auditor firması tərəfindən auditor yoxlaması aparıla bilməz:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Açıq tipli səhmdar cəmiyyətin iqtisadi subyektlərində
- ☐ Sığortaçı sayılan iqtisadi subyektlərdə
- ☒ İqtisadi subyektə mühasibat uçotunun aparılması, həmçinin mühasibat hesabatının tərtibi üzrə xidmət göstərənlərə
- ☐ Sığortaçı sayılan və yaxud açıq tipli səhmdar cəmiyyətlərinin iqtisadi subyektlərinə

138 Auditor fəaliyyətini həyata keçirmək üçün icazə ləğv oluna bilər:

- ☐ İcazə verildikdən sonra onun alınması üçün təqdim olunan məlumatlar etibarsızdır və auditor təşkilatı maliyyə hesabatının tərtibi üzrə xidmət göstərir
- ☐ Auditor təşkilatı və iqtisadi subyekt arasında müqavilədə nəzərdə tutulan müddətdə auditor xidməti yerinə yetirilməmişdir
- ☐ Auditor təşkilatı maliyyə hesabatının tərtib olunması üçün xidmətlər göstərir
- ☒ İcazə verildikdən sonra onun alınması üçün təqdim olunan sənədlərin etibarsızlığı faktı aşkar olunduqda
- ☐ Auditor təşkilatı maliyyə hesabatının tərtibi üzrə xidmət göstərir və auditor təşkilatı ilə iqtisadi subyekt arasında bağlanmış müqavilənin şərtləri yerinə yetirilməmişdir

139 Dövlət tərəfindən keyfiyyətə sonrakı nəzarət nəzərdə tutur:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Yalnız auditor tərəfindən peşə əxlaqına əməl olunması
- ☐ İcazə almaq üçün icazə verənin təqdim etdiyi informasiyanın keyfiyyəti
- ☒ Fərdi auditorun və auditor təşkilatının işinin keyfiyyəti
- ☐ İcazə almaq üçün icazə verənin təqdim etdiyi informasiyanın keyfiyyəti və yalnız auditor tərəfindən peşə əxlaqına əməl olunması

140 Firmadaxili auditor standartları hazırlandıqda auditor təşkilatı rəhbər tutmalıdır:

- ☐ Yalnız Mühasibat Uçotu üzrə Milli Standartları və Maliyyə Nazirliyinin təlimatlarını
- ☐ Yalnız peşə fəaliyyətinin məəcəlləsini
- ☐ Yalnız akkreditə olunan peşəkar auditor birliyinin tövsiyələrini
- ☒ Auditor fəaliyyətini tənzimləyən normativ aktları və akkreditə olunan auditor birliyinin tövsiyələrini
- ☐ Yalnız Maliyyə Nazirliyinin təlimatlarını

141 2007-ci il mayın 22-də Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir:

- ☐ düzgün cavab yoxdur

- ☐ «Auditor xidməti haqqında»
- ☐ «Mühasibat uçotu haqqında»
- ☒ «Auditorun peşə məsuliyyətinin icbari sığortası» haqqında
- ☐ «Sığorta fəaliyyəti haqqında»

142 Auditorun (auditor təşkilatının) məsuliyyət növləri fərqləndirilir:

- ☐ inzibati və cinayət
- ☐ mülki-hüquqi
- ☒ mülki-hüquqi, inzibati və cinayət
- ☐ mülki-hüquqi və cinayət
- ☐ mülki-hüquqi və inzibati

143 Auditorun inzibati cəza növlərinə aiddir:

- ☐ kənarlaşdırma
- ☐ inzibati cərimə
- ☐ xəbərdarlıq
- ☒ bütün cavablar düzgündür
- ☐ xüsusi hüquqdan məhrum etmə

144 Müştərinin auditorla qarşılıqlı əlaqəsinə dair məsuliyyəti aşağı olanlardan ibarətdir:

- ☐ yoxlanılmaq üçün təqdim olunan informasiyaların tamlığına və etibarlılığına görə məsuliyyət
- ☐ səhmdarların ümumi iclasının qərarını yerinə yetirməməyə görə səhmdar cəmiyyəti müdiriyyətinin məsuliyyəti
- ☐ məcburi auditor yoxlamasından yayınmağa görə məsuliyyət
- ☒ bütün cavablar düzgündür
- ☐ auditor yoxlamasını aparmaq üçün zəruri şəraitin yaradılmasına görə məsuliyyət

145 Peşə auditor məsuliyyəti yaradan sığorta hadisələrinə aiddir:

- ☐ işlərin keyfiyyətsiz yerinə yetirilməsi və yaxud onların icrası müddətlərinə əməl olunmaması, habelə məxfilik prinsipinin pozulması
- ☐ mühasibat və vergi hesabatlarında yol verilən səhvlərin və düzgün olmayan məlumatların aşkara çıxarılmaması
- ☐ audit sferasında qəbul edilən hüquqi normativ aktlar, standartlar və qaydalar üzrə tələblərin pozulması
- ☒ bütün cavablar düzgündür.
- ☐ aşkara çıxarılan səhvlərin və pozğuntuların aradan qaldırılması üzrə düzgün olmayan təlimatın verilməsi

146 Auditin Beynəlxalq Standartları:

- ☒ İqtisadi situasiyadan və auditin inkişafı səviyyəsindən asılı olaraq müntəzəm surətdə yeniləşdirilir;
- ☐ Hər 10 ildən bir dəyişdirilir
- ☐ Hər 5 ildən bir dəyişdirilir
- ☐ Stabildir, dəyişilməzdir
- ☐ Hər il dəyişdirilir

147 Auditin ümumi strategiyası özündə birləşdirir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Auditor qərarını hazırlamaq üçün əsas sayılan nəticələr
- ☐ Yoxlama aparan auditor üçün təlimatlar toplusu

- ☒ Ehtimal olunan həcm və auditin istiqaməti;
- ☐ Auditor qərarını hazırlamaq üçün əsas sayılan nəticələr və onların əsaslandırılması

148 Aşağıda sadalanan prosedurlardan hansı müştərinin avtomobilə mülkiyyət hüququnu daha dəqiq sübut edir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Avtomobilin faktik mövcudluğunun yoxlanılması;
- ☐ Avtomobili satanın şifahi təsdiqi;
- ☒ Texniki vasitənin pasportunun yoxlanılması
- ☐ Avtomobili satandan yazılı təsdiqin alınması

149 Razılaşdırılan prosedurların nəticələrinə görə auditor hesabatının ünvanlarını müəyyənə bilərsiniz:

- ☐ Vergi orqanlarına
- ☐ Təşkilatın bütün kreditörünə
- ☐ Maliyyə hesabatlarından istifadə edənlərin hamısına
- ☒ Həmin prosedurların yoxlanılması haqqında razılığa gələn tərəflərə
- ☐ Bütün dövlət orqanlarına

150 Kənar auditor kimlərin maraqları əsasında fəaliyyət göstərməlidir?

- ☐ Vergi orqanı
- ☐ Müəssisənin bütün kreditörünün
- ☐ İqtisadi subyektin (müştərinin)
- ☒ Maliyyə hesabatlarından istifadə edənlərin hamısına
- ☐ Dövlət orqanı

151 Auditor yoxlaması gedişində özünə inam səviyyəsi təmin edilir:

- ☐ İnəmə səviyyəsi auditor tərəfindən müəyyənəldirilir
- ☐ Aşağı
- ☐ Orta
- ☒ Yüksək, lakin mütləq olmayan
- ☐ İnəmə səviyyəsi təmin olunmur

152 Etika-əxlaq kodeksinə uyğun olaraq düzgünlük anlayışını müəyyənəldirilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ İşin aparılmasında ədalətlik
- ☐ İşin aparılmasında doğruluq
- ☒ İşin aparılmasında doğruluq, ədalətlik, düzgünlük
- ☐ İşin aparılmasında düzgünlük

153 Daxili nəzarət sisteminin əsas elementlərini müəyyənəldirilir.

- ☐ Nəzarət prosedurları
- ☐ Müəssisələrin mühasibat uçotunun prosedurları
- ☐ Daxili nəzarət texnikası
- ☒ Nəzarət mühiti, nəzarət prosedurları
- ☐ Nəzarət mühiti

154 Nəzarət sisteminin riskinin yüksək qiymətləndirilməsi ilə seçimin həcmi arasında asılılığın müəyyənəşdirilməsi:

- ☐ Asılılıq seçimin həcmi ilə müəyyənəşir
- ☐ Heç bir asılılıq yoxdur
- ☐ Əks asılılıq
- ☒ Birbaşa asılılıq
- ☐ Asılılıq riskin səviyyəsi ilə müəyyənəşir

155 Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditorun işçi sənədlərinin əsas təyinatı nədədir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Ekspertlərin və digər auditorların cəlb olunmasının zəruriliyi müəyyənəşdirilir
- ☐ İqtisadi subyektə aid olan informasiyaları əks etdirir
- ☒ Auditorun fikrini təsdiq edən sübutun formalaşması nöqtəyi-nəzərdən məlumatların sənədlərlə rəsmiyyətə salınması
- ☐ İqtisadi subyektə aid olan informasiyalar əks etdirilir və ekspertlərin və digər auditorların cəlb olunması zərurəti müəyyənəşdirilir

156 Auditor proqramı dedikdə nə başa düşülür?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Zəruri auditor prosedurlarının xülasəsi
- ☐ Auditor yoxlamasının istiqaməti
- ☒ Auditor yoxlamasının ümumi planını yerinə yetirmək üçün zəruri sayılan audit prosedurlarının həcmi, xarakteri və müddətləri
- ☐ Auditor yoxlamasının istiqaməti və zəruri auditor yoxlamasının xülasəsi

157 Auditdə əhəmiyyətlik deyildikdə nə başa düşülür?

- ☐ Bütün cavablar düzgündür
- ☐ Gözlənilməyən səhv, maliyyə hesabatlarının saxtalaşdırılması
- ☐ Müştərinin mühasibat uçotu sistemindəki çatışmamazlıqlar
- ☒ Maliyyə hesabatları əsasında qəbul edilən iqtisadi qərarlara təsir göstərə bilən informasiyaların təhrif olunması
- ☐ Müştərinin daxili nəzarət sisteminin tərkibində yol verilən çatışmamazlıqlar

158 Auditor standartları aşağıdakı funksiyaları yerinə yetirir:

- ☐ Düzgün cavabı yoxdur
- ☐ Auditor xidmətləri bazarında rəqabəti aradan qaldırır;
- ☐ Cəmiyyətin auditə etimadını formalaşdırır;
- ☒ Yoxlamanın yüksək keyfiyyətini və auditor proseslərinin müxtəlif elementlərinin əlaqəsini təmin edir;
- ☐ Cəmiyyətin auditə etimadını formalaşdırır və auditor xidmətləri bazarında rəqabəti aradan qaldırır;

159 Əgər müştərinin daxili nəzarət sistemi çox yüksək təşkil olunmuşdursa, onda auditor aşağıdakılardan hansını etməlidir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Onun etibarlılığını yoxlamaq və daha sonra mütləq qaydada bütün məlumatlardan istifadə etmək;
- ☐ İstisnasız olaraq onun bütün məlumatlarından istifadə etmək və yoxlama müddətini minimuma endirmək
- ☒ Onun etibarlılığını yoxlamaq, daha sonra yalnız kənar audit üçün zəruri sayılan məlumatlardan istifadə etmək

- ☐ Onun etibarlılığını yoxlamaq, daha sonra zərurət yarandıqda bütün məlumatlardan istifadə etmək;

160 Əgər müştəri mal-material ehtiyatlarının inventarlaşması zamanı auditorun iştirakına dair tələbini icra etmirsə, bu hal auditor qərarında necə əks etdirilməlidir:

- ☐ Düzgün cavab yoxdur
☐ Müsbət fikir
☐ Fikrini bildirməkdən imtina etmək
☒ İstinad etməklə fikir bildirmək
☐ Mənfəi fikir

161 Beynəlxalq Audit Standartları (BAS) ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) arasındakı əlaqə hansı qaydada təmin olunur?

- ☐ Düzgün cavab yoxdur
☐ BAS və MHBS uçotun və maliyyə hesabatlarının hazırlanmasının qarşısında eyni tələblər qoyur
☐ BAS və MHBS eyni quruluşa malikdir
☒ MHBS auditorlar tərəfindən yoxlanılan hesabatların müvafiq tələblərə uyğunluğu meyarını yoxlamaq üçün istifadə edilir
☐ BAS və MHBS eyni quruluşa malikdir, uçotun və maliyyə hesabatlarının hazırlanmasının qarşısında eyni tələblər qoyur

162 Audit planı özündə birləşdirir:

- ☐ Bütün cavablar düzgündür
☐ Auditor qərarının hazırlanması üçün əsas sayılan nəticələr və onların əsaslandırılması
☐ Auditor yoxlamasının həyata keçirilməsinin ehtimal olunan həcmi və qaydası
☒ Auditor prosedurunun xarakterinin, müddətinin və həcmnin təsviri
☐ Yoxlamayı yerinə yetirən auditor üçün təlimatlar toplusu

163 Beynəlxalq Audit Standartlarına uyğun olaraq özünə inam səviyyəsi anlayışını müəyyənləşdirin.

- ☐ Bütün cavablar səhvdir
☐ Yoxlanılan informasiyalarda
☐ Yoxlanılan informasiyalarda əhəmiyyətli saxtalaşdırmanın olmamasına auditorun inamı
☒ Bir tərəfin təqdim etdiyi və digər tərəfin istifadəsi üçün nəzərdə tutulan qərarın etibarlılığına münasibətdə fikrin bildirilməsi;
☐ Bütün cavablar düzgündür

164 Beynəlxalq Audit Standartlarının tələblərinə uyğun olaraq razılaşdırılmış prosedurların terminlərini müəyyənləşdirin.

- ☐ Mühəssabat balansının aktiv maddələrə münasibətində analitik prosedurlar
☐ Mühəssabat uçotu hesabatlarının qalıqlarının testləşdirilməsi prosedurları
☐ Maliyyə Hesabatlarının müxtəlif maddələrinə münasibətdə analitik prosedurlar
☒ Auditor, müştəri və istənilən 3-cü şəxs arasında razılaşdırılmış prosedurlar
☐ Maliyyə hesabatlarının müxtəlif maddələrinə münasibətdə analitik prosedurlar və mühəssabat uçotu hesablarının qalıqlarının testləşdirilməsi prosedurları

165 Auditorun müstəqilliyi prinsipini pozan halları müəyyənləşdirin.

- ☐ Bütün cavablar düzgündür

- ☐ Qanoralar
- ☐ Sayğısızlığın gözlənilməsi üzrə öhdəliklərdə baş verən münaqişə
- ☒ Müştərilər və onların işləri ilə maliyyə əlaqəsi
- ☐ Komissiyon mükafatları

166 Beynəlxalq auditor praktikası üzrə qaydalar nəyə malikdir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Standartlara əməl olunmasında auditorlara praktik kömək göstərmək məqsədi ilə tövsiyyə xarakteri daşıyır
- ☐ Beynəlxalq Mühəsiblər Federasiyası üzvü olan bütün dövlətlər tərəfindən icrası məcburidir
- ☐ Beynəlxalq Auditorlar Təşkilatları tərəfindən icrası məcburidir
- ☐ Beynəlxalq Mühəsiblər Federasiyası üzvü olan bütün dövlətlər və Beynəlxalq Auditorlar Təşkilatı tərəfindən icrası məcburidir

167 Hansı şəraitdə auditin beynəlxalq standartları qüvvəyə minir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Standart ingilis dilində dərc olunduğu və tarixin göstərildiyi andan
- ☐ Mühəsiblərin Beynəlxalq Federasiyası üzvü olan ölkələrin milli dillərinə tərcümə olunduğu tarixdən
- ☐ Standartın layihəsinin hazırlandığı tarixdən
- ☐ Standartın layihəsinin araşdırıldığı tarixdən

168 Auditin Beynəlxalq Standartlarına uyğun olaraq auditin həcmi terminini müəyyənləşdirin.

- ☐ Bütün cavablar düzgündür
- ☒ Müəyyən hallarda auditin məqsədinə nail olmaq üçün zəruri sayılan auditor prosedurunun siyahısı
- ☐ Yoxlama üçün zəruri olan auditor sübutlarının siyahısı
- ☐ Yoxlamaya məruz qalan təsərrüfat əməliyyatlarının siyahısı
- ☐ Yoxlamaya məruz qalan mühəsibat uçotu hesablarının siyahısı

169 Əhəmiyyətlik və auditor riski arasında hansı qarşılıqlı əlaqə mövcuddur?

- ☐ Asılılıq seçimin həcmi ilə müəyyənləşir
- ☒ Əks
- ☐ Birbaşa
- ☐ Heç bir qarşılıqlı əlaqə yoxdur
- ☐ Asılılıq riskin səviyyəsi ilə müəyyənləşir

170 Beynəlxalq Audit Standartına uyğun olaraq auditor aşağıdakı hallarda əhəmiyyətliyə qiymət verə bilər:

- ☐ Düzgün cavab yoxdur
- ☒ Auditor prosedurlarının xarakterinin, müddətinin və həcmnin müəyyənləşdirildiyi və təhriflərin nəticələrinin qiymətləndirildiyi zaman
- ☐ Auditor seçimi zamanı
- ☐ Auditor sübutu əldə olunan zaman
- ☐ Auditor seçimi zamanı və auditor sübutları alındıqda

171 Beynəlxalq Audit Standartlarının tələblərinə uyğun surətdə kifayətlik anlayışını müəyyənləşdirin:

- ☐ Bütün cavablar düzgündür
- ☒ Auditor sübutunun miqdar ölçüsü
- ☐ Səhvlərin miqdar ölçüsü

- ☐ Auditor prosedurunun miqdar ölçüsü
- ☐ Saxtalaşdırılmaların miqdar ölçüsü

172 Müştərinin hansı hərəkəti auditor tərəfindən səhv kimi qiymətləndirilə bilər?

- ☐ Göstərilməyən marketing xidməti xərclərinin uçotda əks etdirilməsi və materialların silinməsinin FIFO metodu ilə qiymətləndirilməsinin hesabat dövründəki xərcləri artırmaq məqsədi ilə LIFO metoduna keçirilməsi
- ☒ Eyni dövrdə daxil olan illik icarə haqqlarının cari xərclər qismində tanınması
- ☐ Göstərilməyən marketing xidmətlərinə görə xərclərin uçotda əks etdirilməsi
- ☐ Materialların silinməsinin FIFO metodu ilə qiymətləndirilməsinin hesabat dövründəki xərcləri artırmaq məqsədi ilə LIFO metoduna keçirilməsi
- ☐ Eyni dövrdə daxil olan illik icarə haqqlarının cari xərclər qismində tanınması və göstərilməyən marketing xidməti xərclərinin uçotda əks etdirilməsi

173 Auditor firmasının keyfiyyət nəzarət sistemi özündə aşağıdakı elementləri birləşdirməlidir:

- ☐ Monitoring və yoxlama
- ☒ Monitoring, əmək resursları, rəhbərlik
- ☐ Nəzarət və yoxlama
- ☐ Monitoring və rəhbərlik;
- ☐ Monitoring və əmək resursları

174 Auditor satışdan alınan gəlirləri müştəri tərəfindən gizlədilməsi və uçot qeydlərində əks olunmamasını belə təsnifləşdirir:

- ☐ Arifmetik səhv
- ☒ Fırldaqçılıq;
- ☐ Mexaniki səhv
- ☐ Yaddan çıxarmaq
- ☐ Təsərrüfat əməliyyatlarının həcmindən asılı olaraq

175 Auditorun fikrinə təsir göstərməyən amillərə aiddir:

- ☐ Maliyyə Hesabatına təsir göstərə bilən qeyri-müəyyənliklər, seçilən uçot siyasəti ilə bağlı rəhbərliklə fikir ayrılığı, həmin siyasətin tətbiqində fikir ayrılığı və s.
- ☒ Seçilən uçot siyasəti və onun tətbiqi ilə bağlı rəhbərliklə fikir ayrılığı, hesabatlarda olan informasiyaların açıqlanmasında fərqlər
- ☐ Auditorun işinin həcmnin məhdudlaşdırılması;
- ☐ Maliyyə Hesabatına təsir göstərə bilən qeyri-müəyyənlik
- ☐ Maliyyə Hesabatına təsir göstərə bilən auditorun iş həcmnin məhdudluğu və qeyri-müəyyənlik

176 Beynəlxalq tələblərə cavab verən standartların qlobal sistemlərinin əsas ünsürlərini göstərin:

- ☐ Dövlət Bölməsinin Beynəlxalq Standartları
- ☒ Bütün cavablar doğrudur
- ☐ Auditin Beynəlxalq Standartları
- ☐ BMF-nin peşəkar mühasiblərinin əxlaq Kodeksi
- ☐ Beynəlxalq Təhsil Standartları

177 Beynəlxalq Audit Standartları təsdiq edildikdə, qərarların qəbul olunması qaydasını müəyyənləşdirin:

- ☐ Düzgün cavab yoxdur
- ☒ İclasda iştirak edən şəxslərin $\frac{3}{4}$ -nün səs verməsi ilə (komitənin ən azı 9 üzvü iştirak etməlidir);

- ☐ İclasda iştirak edən şəxslərin sayının sadə səs çoxluğu ilə
- ☐ İclasda iştirak edən şəxslərin $\frac{3}{4}$ -nün səs verməsi ilə (komitənin ən azı 10 üzvü iştirak etməlidir);
- ☐ Komitə üzvlərinin 50 %-dən çoxu səs verdikdə

178 Yoxlama prosesində auditor maliyyə hesabatlarının dürüstlüyünü müəyyənləşdirməlidir

- ☐ Vergi orqanları tərəfindən müəyyənləşdirilən mütləq dəqiqlik aspektlərində
- ☒ Bütün əhəmiyyətli münasibətlərdə
- ☐ Mütləq dəqiqliklə
- ☐ Mütləq dəqiqliyin zəruri sayıldığı aspektlərdə
- ☐ Mütləq dəqiqlik müqaviləsində sadalanan aspektlərdə

179 Maliyyə informasiyasının hazırlanması üzrə xidmətlər göstərdikdə auditor aşağıdakı inam səviyyəsinə təminat verir

- ☐ Yüksək
- ☒ Heç bir
- ☐ Pozitiv
- ☐ Orta
- ☐ Aşağı

180 Auditin Beynəlxalq Standartlarının konseptual əsasları tətbiq edilir:

- ☐ Bütün cavablar düzdür
- ☒ Auditin əsaslarına və köməkçi xidmətlərinə
- ☐ Auditor praktikasında göstərilən bütün xidmətlərə
- ☐ Xülasə və razılaşdırılan prosedurlar üzrə xidmətlərə
- ☐ İnformasiyaların hazırlanması üzrə xidmətlərə

181 Auditor təşkilatının məktub-öhdəliyinin tərtib olunması məqsədlərini müəyyənləşdirin:

- ☐ Audit yoxlamasına dəvətə razılıq verilməsi, habelə yoxlanılan iqtisadi subyektin öhdəliyinin müəyyənləşdirilməsi
- ☒ Auditin keçirilməsinə dair dəvətə razılıq verilməsi, habelə auditor yoxlamasının şərtlərinin, auditor təşkilatının və yoxlanılan iqtisadi subyektin öhdəliklərinin müəyyənləşdirilməsi
- ☐ Auditin keçirilməsinə dair dəvətə razılıq verilməsi
- ☐ Audit yoxlamasına dəvətə razılıq verilməsi və müəssisənin həmin auditor təşkilatına minnətdarlığını bildirməsi
- ☐ Audit yoxlamasının dəvətinə razılıq verilməsi, müəssisənin həmin auditor təşkilatına minnətdarlığı, habelə auditor təşkilatının öhdəliklərinin müəyyənləşdirilməsi

182 İlk audit zamanı müştəri qarşısında auditorun məktub-öhdəliyi:

- ☐ Auditor təşkilatı tərəfindən tərtib olunmaq üçün məcburi sayılır və müqavilə bağlandıqdan sonra maliyyə hesabatlarından istifadə edənlərə göndərilir
- ☒ Auditor təşkilatı tərəfindən tərtib olunmaq üçün məcburi sayılır və müqavilə bağlananadək icra orqanına göndərilir
- ☐ Auditor təşkilatı tərəfindən tərtib olunmaq üçün məcburidir və audit haqqında müqavilə bağlandıqdan sonra icra orqanına göndərilir
- ☐ Auditor təşkilatı tərəfindən tərtib olunmaq üçün məcburi sayılır və müqavilə bağlandıqdan sonra icra orqanına göndərilir
- ☐ Auditor təşkilatı tərəfindən tərtib olunmaq üçün məcburi sayılır və müqavilə bağlananadək icra orqanına göndərilir

183 Beynəlxalq auditor praktikasında ayrılmaz risk dedikdə nə başa düşülür?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Müvafiq daxili nəzarət vasitələri olmadıqda hesablar qalığının və yaxud əməliyyatlar siniflərinin əhəmiyyətli təhriflərə məruz qalması
- ☐ Auditor yoxlaması mahiyyətə saxtalaşdırmaları aşkara çıxarmağa imkan verməyən risklər həm ayrılıqda, həm də məcmu şəkildə əhəmiyyətli ola bilər
- ☐ Hesabın qalığına yaxud əməliyyatın dərəcəsinə münasibətdə saxtalaşğa yol verilə bilər və həmin saxtalaşqlar mühasibat uçotunun və daxili nəzarətin köməyi ilə vaxtında aradan qaldırılır
- ☐ Hesabların qalığına və yaxud əməliyyatların dərəcəsinə münasibətdə yol verilən saxtalaşdırmalar mühasibat uçotu və daxili nəzarət sisteminin köməyi ilə vaxtında aradan qaldırılır;

184 Beynəlxalq auditor praktikasında aşkarlanmamaq riski dedikdə nə başa düşülür?

- ☐ Auditor yoxlaması mahiyyətə hesabların qalığı üzrə və yaxud əməliyyatların dərəcəsi üzrə aşkarlaya bilmir
- ☒ Auditor yoxlaması vasitəsi ilə saxtalaşdırmanın aşkarlanmasına imkan verməyən risklər. Bu risklər həm ayrılıqda, həm də məcmu formada əhəmiyyətli sayıla bilər
- ☐ Hesabların qalığının və yaxud əməliyyatların dərəcəsinin saxtalaşdırılması meyli
- ☐ Saxtalaşdırılmanın öz vaxtında aradan qaldırılmaması riski (mühasibat uçotu və daxili nəzarət sisteminin köməyi ilə aşkarlanan)
- ☐ Hesabların qalığına, yaxud əməliyyatların dərəcəsinə münasibətdə saxtalaşdırma vaxtında aradan qaldırılma və yaxud daxili nəzarətin köməyi ilə aşkarlanma

185 Auditor riski necə başa düşülür?

- ☐ Bütün cavablar düzgündür
- ☒ Maliyyə Hesabatında əhəmiyyətli saxtalaşmalara yol verildikdə auditor tərəfindən müvafiq olmayan fikir söylənildikdə
- ☐ Yoxlanılan Maliyyə Hesabatında əhəmiyyətli saxtalaşdırmaların mövcudluğu haqda auditorun fikrinin söylənilməsi
- ☐ Müştərinin Maliyyə Hesabatı haqqında mənfi fikir söylənildikdə göstərilən xidmətlərə görə qonorar ala bilməmək riski
- ☐ Belə bir risk də mövcuddur ki, auditor prosedurları məzmunca hesabların qalıqları üzrə bütün saxtalaşdırmaları aşkarlamağa imkan vermir

186 Auditin Beynəlxalq Standartları tətbiq olunmalıdır:

- ☐ düzgün cavab yoxdur
- ☒ bəzi göstəricilərin təhrif olunması maliyyə hesabatından istifadə edənlərin qərarlarına təsir göstərdikdə
- ☐ maliyyə hesabatının bütün göstəriciləri yoxlanıldıqda
- ☐ bəzi göstəricilərin yoxlanılması düşünmək üçün inam yaratdıqda
- ☐ ilkin qalıq və hesabatın müqayisəli göstəriciləri yoxlanıldıqda

187 Auditin Beynəlxalq Standartlarında əlavə xidmətlərə aiddir:

- ☐ düzgün cavab yoxdur
- ☒ icmal yoxlama, razılaşdırılmış proseduralar, maliyyə informasiyalarının kompilyasiyası
- ☐ konsultativ xidmətlər, qiymətləndirici fəaliyyət
- ☐ maliyyə təhlili, biznesin qiymətləndirilməsi, konsaltinq, müəssisənin yenidən təşkili üzrə xidmətlər, hesabatın tərtibi (kompilyasiyası)
- ☐ uçotun aparılması və hesabatın tərtib olunması üzrə xidmətlər, konsaltinq xidmətləri, əmlakın və biznesin qiymətləndirilməsi, auditor fəaliyyəti ilə əlaqədar təhsil və digər xidmətlər

188 Maliyyə hesabatının auditinin məqsədləri aşağıdakılardır

- ☐ düzgün cavab yoxdur

- ☒ bütün hallarda maliyyə hesabatının hazırlanmasının müvafiq prinsiplərə cavab verməsi barədə auditora imkan yaradılması
- ☐ bütün əhəmiyyətli aspektlərdə maliyyə hesabatının dürüstlüyü haqda əsaslandırılmış fikrin əks etdirilməsi
- ☐ maliyyə hesabatının dürüstlüyünün təsdiqi və ona zəmanət verilməsi
- ☐ maliyyə hesabatı tərtib olunan zaman mühasibat uçotu prinsiplərinin gözlənilməsinə nail olunması

189 Müstəqillik, obyektivlik və məxfilik prinsipləri aiddir:

- ☐ düzgün cavabı yoxdur
- ☒ auditin etik prinsiplərinə
- ☐ auditin ümumi prinsiplərinə
- ☐ Beynəlxalq Audit Standartlarının tövsiyyə xarakterli müddəalarına
- ☐ maliyyə hesabatlarının hazırlanmasına

190 5. Mövcudluq, tamlıq, təqdimat və açıqlanma aiddir:

- ☐ Düzgün cavabı yoxdur
- ☒ Maliyyə Hesabatlarının hazırlanması prinsiplərinə
- ☐ Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının prinsiplərinə
- ☐ Beynəlxalq Audit Standartlarının prinsiplərinə
- ☐ auditor sübutlarının alınması prinsiplərinə

191 Yerində olmaq, əhəmiyyətlilik, etibarlılıq və neytrallıq aiddir

- ☐ düzgün cavab yoxdur
- ☒ Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının prinsiplərinə
- ☐ Beynəlxalq Audit Standartlarının prinsiplərinə
- ☐ auditor sübutlarının alınması prinsiplərinə
- ☐ Maliyyə Hesabatlarının hazırlanması prinsiplərinə

192 Beynəlxalq Audit Standartları auditor sübutlarının alınmasının aşağıdakı prosedurlarını deklorasiya edir

- ☐ düzgün cavab yoxdur
- ☒ müfəttişlik, müşahidə, sorğu və təsdiq, yekun vurmaq və analitik prosedurlar
- ☐ müfəttişlik, müşahidə, icmallaşdırma və qruplaşdırma, sorğu və təsdiq, yenidən hesablamaq, sürət çıxarma və analitik prosedurlar
- ☐ müfəttişlik, müşahidə, sorğu, təsdiq, yenidən hesablamaq və analitik prosedurlar
- ☐ yenidən hesablamaq, inventarlaşma, uçot qaydalarına əməl olunmasının yoxlanılması, təsdiq, şifahi sorğu, sənədlərin yoxlanılması, analitik prosedurlar, alternativ balansın hazırlanması

193 Beynəlxalq Audit Standartları auditorlardan əhəmiyyətliliyə qiymət verilməsini tələb edir:

- ☐ düzgün cavab yoxdur
- ☒ auditor prosedurları planlaşdırıldıqda və təhriflərin səbəblərinə qiymət verildikdə
- ☐ auditor prosedurları planlaşdırıldıqda
- ☐ təhriflərin səbəbləri qiymətləndirildikdə
- ☐ auditor prosedurları planlaşdırıldıqda, təhriflərin səbəblərinə qiymət verildikdə, mühasibat uçotu və daxili nəzarət sistemində qiymət verildikdə

194 Əhəmiyyətlilik və auditor riski arasında aşağıdakı əlaqə mövcuddur

- ☐ düzgün cavab yoxdur

- ☒ əhəmiyyətliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər aşağı olur
- ☐ əhəmiyyətliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər yüksək olur
- ☐ əhəmiyyətliyin səviyyəsi nə qədər aşağıdırsa, auditor riski də bir o qədər aşağı olur
- ☐ əhəmiyyətliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər yüksəkdir, əhəmiyyətlik səviyyəsi nə qədər aşağıdırsa, auditor riski də bir o qədər aşağı olur

195 Nəzarət vasitəsinin riski əlaqədardır

- ☐ düzgün cavab yoxdur
- ☒ təhriflərə hesabın saldosa, yaxud əməliyyatların sinfinə münasibətdə yol verilə bilər (Bu əhəmiyyətli olduqda, vaxtında aradan qaldırılmadıqda və uçot vasitəsilə düzəldilmədikdə)
- ☐ hesabların saldosa, yaxud əməliyyatların riski təhriflərə məruz qalmışdır Bu ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər (daxili nəzarət vasitəsinin olmamasına yol verildikdə)
- ☐ auditor prosedurları məhiyyətə hesabların saldosa yaxud əməliyyatların sinfində təhrifləri aşkarlamağa imkan vermir (bunlar ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər)
- ☐ maliyyə hesabatında əhəmiyyətli təhriflər olarsa müəyyən risklərə yol verilmiş olur.

196 Ayrılmaz risk aşağıdakılarla bağlıdır

- ☐ düzgün cavab yoxdur
- ☒ hesabların saldosa, yaxud əməliyyatların riski təhriflərə məruz qalmışdır. Bu ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər (daxili nəzarət vasitəsinin olmamasına yol verildikdə)
- ☐ təhriflərə hesabın saldosa, yaxud əməliyyatların sinfinə münasibətdə yol verilə bilər (Bu əhəmiyyətli olduqda, vaxtında aradan qaldırılmadıqda və uçot vasitəsilə düzəldilmədikdə)
- ☐ auditor prosedurları məhiyyətə hesabların saldosa yaxud əməliyyatların sinfində təhrifləri aşkarlamağa imkan vermir (bunlar ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər)
- ☐ maliyyə hesabatında əhəmiyyətli təhriflər olarsa müəyyən risklərə yol verilmiş olur.

197 Nəzarət vasitəsi riskinin qabaqcadan qiymətləndirilməsi üçün vacibdir

- ☐ düzgün cavab yoxdur
- ☒ mühasibat uçotu və subyektin daxili nəzarət sisteminin dərk olunması
- ☐ gözlənilən riskin qiymətləndirilməsi
- ☐ nəzarət vasitəsi testlərinin keçirilməsi zamanı auditor sübutlarının əldə olunması
- ☐ ümumi auditor riskinin qiymətləndirilməsi

198 Əgər gözlənilən riskin və nəzarət vasitəsi riskinin məcmusu aşağı səviyyədə qiymətləndirilsə, onda auditor etməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ hesabların əhəmiyyətli saldosa və əməliyyatların sinfinə münasibətdə bəzi yoxlama prosedurları aparmaq
- ☐ ümumi auditor riskini yenidən qiymətləndirmək
- ☐ məzmun üzrə yoxlama prosedurundan imtina etmək
- ☐ məzmun üzrə yoxlama prosedurunu xeyli ixtisar etmək

199 Əgər auditor əlaqəli tərəflərə münasibətdə kifayət qədər auditor sübutu əldə edə bilmirsə, aşağıdakıları həyata keçirməlidir

- ☐ düzgün cavab yoxdur
- ☒ lazımi səviyyədə auditor rəyi vermək
- ☐ fikir bildirməkdən imtina etmək
- ☐ hesabatın etibarlılığı barədə mənfi fikir bildirmək
- ☐ əlavə auditor prosedurları həyata keçirmək

200 Əgər auditora belə bir nəticə formalaşırsa ki, kənar təsdiqlər və alternativ prosedurlar auditor sübutlarını təmin edə bilmir, onda o, belə etməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ əlavə auditor prosedurları həyata keçirmək
- ☐ fikir bildirməkdən imtina etmək
- ☐ lazımi səviyyədə auditor rəyi vermək
- ☐ hesabatın etibarlılığı barədə mənfi fikir bildirmək

201 Əgər auditor belə hesab edir ki, subyekt öz fəaliyyətini fasiləsiz davam etdirə bilməz, onda o, belə etməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ mənfi fikir bildirməlidir
- ☐ rəyə diqqət cəlb edə bilən abzas əlavə etməlidir
- ☐ xüsusi qeyd aparmalı, yaxud mənfi fikir bildirməlidir
- ☐ auditor rəyini lazımi səviyyədə verməlidir

202 Əgər fəaliyyətin fasiləsizliyinə yol verilmişdirsə və maliyyə hesabatında informasiyanın adekvat açıqlanması barədə qeyd varsa, onda auditor etməlidir

- ☐ düzgün cavab yoxdur
- ☒ danışsız müsbət rəy bildirmək və qərara diqqəti cəlb edən abzas daxil etmək
- ☐ danışsız müsbət rəy bildirmək
- ☐ qərara diqqəti cəlb edən abzas daxil etmək
- ☐ auditor rəyini lazımi səviyyədə vermək

203 Əgər rəhbərliyin ərizəsi digər auditor sübutları ilə ziddiyyət təşkil edərsə, onda auditor etməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ əlavə prosedurlar həyata keçirmək və rəhbərliyin digər ərizəsinin etibarlılığını bir daha nəzərə almaq
- ☐ auditor qərarının modifikasiyasının zəruriliyini nəzərdən keçirmək
- ☐ alternativ auditor prosedurları həyata keçirmək
- ☐ qeydlə fikir bildirmək və rəyə diqqəti cəlb edən abzas daxil etmək

204 Əgər auditor belə bir fikrə gəlersə ki, digər auditorun işindən istifadə etmək olmur, onda o, belə etməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ qeydlə fikrini bildirməli və yaxud auditin həcmnin məhdudluğu ilə əlaqədar fikir bildirməkdən imtina etməlidir
- ☐ rəyə diqqəti cəlb edən abzas daxil edilməlidir
- ☐ mənfi fikir və yaxud qeydlə fikir bildirmək
- ☐ rəyə diqqəti cəlb edən abzas daxil edilməli, yaxud mənfi fikir bildirilməlidir

205 Əgər auditor hesab edərsə ki, gözlənilən maliyyə informasiyalarının təqdimatı və açıqlanması adekvat deyildir, onda o, belə etməlidir

- ☐ düzgün cavab yoxdur
- ☒ qeydlə fikrini yaxud mənfi fikrini bildirməli, yaxud tapşırıqdan imtina etməlidir
- ☐ qeydlə fikrini yaxud mənfi fikrini bildirməlidir
- ☐ tapşırıqdan imtina etməlidir
- ☐ əlavə auditor prosedurları həyata keçirmək

206 Auditorun Beynəlxalq Audit Standartlarından geri çəkilə bilmək hüququ var:

- ☐ düzgün cavab yoxdur
- ☒ müstəsna hallarda, auditin məqsədlərinə daha effektiv şəkildə nail olmaq
- ☐ əgər Beynəlxalq Standartlarda daxili fərqlər və ziddiyyətlər mövcuddursa
- ☐ əgər bunu auditin Milli Standartları və digər normativ sənədləri tələb edirsə
- ☐ heç bir halda Beynəlxalq Standartlardan geri çəkilmək hüququ yoxdur

207 Beynəlxalq Audit Standartlarına görə maliyyə hesabatı adətən aşağıdakılara uyğun olaraq tərtib və təsdiq edilir

- ☐ düzgün cavab yoxdur
- ☒ Maliyyə Hesabatının Beynəlxalq Standartları, Milli Mühəsibat Uçotu Standartları, yaxud digər əsas prinsiplər
- ☐ Maliyyə Hesabatının Beynəlxalq Standartları və Beynəlxalq Audit Standartları
- ☐ Maliyyə Hesabatının Beynəlxalq Standartları, Milli Uçot Standartları və həmin ölkənin normativ aktları
- ☐ Milli Mühəsibat Uçotu Standartları və hesabatda göstərilən digər əsas prinsiplər

208 Öz fikrini ifadə edən zaman auditor istifadə edir:

- ☐ düzgün cavab yoxdur
- ☒ “etibarlı və ədalətli baxış verir”, “bütün əhəmiyyətli münasibətlərdə ədalətlik təqdim edilir”
- ☐ “bizim fikrimizcə, təşkilatın maliyyə hesabatı bütün əhəmiyyətli münasibətlərdə etibarlılığı əks etdirir”
- ☐ “bizim fikrimizcə əlavə olunan ... hesabat etibarlıdır, başqa sözlə o, bütün əhəmiyyətli münasibətlərdə aktivlərin əks olunmasını təmin edir”
- ☐ “düşüncəli inam meyarından asılı olaraq hesabat bütün əhəmiyyətli aspektlərdə etibarlı şəkildə tanınmışdır”

209 Beynəlxalq Audit Standartlarının prinsiplərinə uyğun olaraq peşə skeptizizminə və düşüncəli inama aid edilir:

- ☐ düzgün cavab yoxdur
- ☒ auditin ümumi prinsiplərinə
- ☐ Beynəlxalq Audit Standartlarının tövsiyyələrinə
- ☐ auditin etik prinsiplərinə
- ☐ maliyyə Hesabatlarının hazırlanmasına

210 Baş vermə, dəyərəcə qiymətləndirmə və dəqiq ölçü aid edilir

- ☐ düzgün cavabı yoxdur
- ☒ maliyyə hesabatının hazırlanması prinsiplərinə
- ☐ Maliyyə Hesabatının Beynəlxalq Standartlarının prinsiplərinə
- ☐ Beynəlxalq Audit Standartlarının prinsiplərinə
- ☐ audit sübutlarının alınması prinsiplərinə

211 Düzgün təqdimat, məzmunun formadan üstünlüyü, ehtiyatlılıq, tamlıq və müqayisəlilik aid edilir:

- ☐ düzgün cavab yoxdur
- ☒ Maliyyə Hesabatının Beynəlxalq Standartlarının prinsiplərinə
- ☐ Beynəlxalq Audit Standartlarının prinsiplərinə
- ☐ audit sübutlarının alınması prinsiplərinə
- ☐ Maliyyə Hesabatının hazırlanması prinsiplərinə

212 Müfəttişlik, sorğu və təsdiq, yekun vurmaq özlüyündə aiddir:

- ☐ düzgün cavab yoxdur
- ☒ auditor sübutlarının alınması prosedurlarına
- ☐ məzmun üzrə yoxlama metodlarına
- ☐ faktik sübutların alınması metodlarına
- ☐ məzmun üzrə reklama prosedurlarına

213 Hesabatın ədalətli təqdim olunması zamanı auditor müəyyən etməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ düzəldilməyən təhriflərin məcmusu əhəmiyyətli sayılırmı?
- ☐ aşkara çıxarılan səhvlər miqdar ifadəsində əhəmiyyətli və keyfiyyətlidirmi?
- ☐ aşkara çıxarılan səhvlər hesabatdan maraqlı istifadəçilərin qərarlarına təsir edirmi?
- ☐ aşkara çıxarılan və düzəldilməyən səhvlər əhəmiyyətli sayılırmı?

214 29. Əgər rəhbərlik əhəmiyyətli sayılan səhvlərin hesabatda düzəldilməsinə imtina edərlərsə auditor belə yanaşmalıdır:

- ☐ düzgün cavab yoxdur
- ☒ auditor rəyinin lazımi modifikasiyası haqda məsələnin nəzərdən keçirilməsi
- ☐ məhiyyət üzrə əlavə auditor proseduru aparılmalıdır
- ☐ fikrini bildirməkdən imtina haqqında məsələnin nəzərdən keçirilməsi
- ☐ mənfəi fikrin bildirilməsi haqqında məsələnin nəzərdən keçirilməsi

215 Aşkarlanmayan risk aşağıdakılarla əlaqədardır

- ☐ düzgün cavab yoxdur
- ☒ məzmun üzrə auditor prosedurları hesabların saldusunda, yaxud əməliyyatların sinfində əhəmiyyətli sayılan təhrifləri aşkara çıxarmağa imkan vermir
- ☐ hesabların saldosu, yaxud əməliyyatların sinifləri təhriflərə məruz qalmışdır
- ☐ hesabların saldosa, yaxud əməliyyatların siniflərinə münasibətdə əhəmiyyətli sayıla bilən təhriflər vaxtında aradan qaldırılmışdır, yaxud uçot vasitəsilə aradan qaldırılmışdır
- ☐ maliyyə hesabatında əhəmiyyətli sayılan təhriflər risklərlə bağlıdır

216 Auditor riski aşağıdakılarla əlaqədardır

- ☐ düzgün cavab yoxdur
- ☒ maliyyə hesabatında əhəmiyyətli sayılan təhriflər risklərlə bağlıdır
- ☐ hesabların saldosu, yaxud əməliyyatların sinifləri təhriflərə məruz qalmışdır
- ☐ hesabların saldosa, yaxud əməliyyatların siniflərinə münasibətdə əhəmiyyətli sayıla bilən təhriflər vaxtında aradan qaldırılmışdır, yaxud uçot vasitəsilə aradan qaldırılmışdır
- ☐ məzmun üzrə auditor prosedurları hesabların saldusunda, yaxud əməliyyatların sinfində əhəmiyyətli sayılan təhrifləri aşkara çıxarmağa imkan vermir

217 Nəzarət vasitəsi testlərinin keçirilməsi vacibdir:

- ☐ düzgün cavab yoxdur
- ☒ yüksəkdən aşağı nəzarət vasitəsi risklərinin qiymətləndirilməsini təsdiq etmək üçün
- ☐ nəzarət vasitəsi risklərinin qiymətləndirilməsini təsdiq etmək üçün
- ☐ qarşısı alınmayan risklərin qiymətləndirilməsini təsdiq etmək üçün
- ☐ nəzarət vasitəsi risklərinin qiymətləndirilməsini təsdiq etmək üçün

218 Əgər auditor müəyyən edirsə ki, maliyyə hesabatlarının hazırlanmasına münasibətdə aşkarlanmayan risk qəbul edilən aşağı səviyyəyə endirilə bilinmir, onda o, belə hərəkət etməlidir:

- ☐ bütün cavablar düzdür
- ☒ qeydlə fikir bildirmək və yaxud fikir bildirməkdən imtina etmək
- ☐ həmin məsələ ilə bağlı fikir bildirməkdən imtina etmək
- ☐ auditor qərarının modifikasiyası haqda məsələni araşdırmaq
- ☐ düzgün cavab yoxdur

219 Qiymətləndirici əhəmiyyət daşıyan audit nəzərdə tutur:

- ☐ qiymətləndirməyə məruz qalan sonrakı hadisələrin müfəssəl yoxlanılması
- ☒ bütün cavablar düzdür
- ☐ müfəssəl yoxlamayı
- ☐ qiymətləndirici əhəmiyyət daşıyan proseslərin testləşdirilməsi
- ☐ müstəqil qiymətdən istifadə edilməsi

220 Müsbət təsdiq haqqında xahişə münasibət bildirilmədiyi halda auditor etməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ alternativ auditor prosedurları tətbiq etmək
- ☐ auditor rəyinin modifikasiyası haqqında məsələnin nəzərdən keçirilməsi
- ☐ hesabatın hazırlanması üzrə mənfi fikir bildirilməsi
- ☐ yoxlama aparmaqdan imtina etmək

221 Əgər fəaliyyətin fəsiləsizliyi əhəmiyyət daşıyan qeyri- müəyyənliklə müşayiət olunursa və Maliyyə hesabatına informasiyaların adekvat açıqlanması yoxdursa, auditor etməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ iradla fikrini bildirməli, yaxud mənfi fikir bildirməlidir
- ☐ rəyə diqqəti cəlb edə bilən abzas əlavə etməlidir
- ☐ mənfi fikir bildirməlidir
- ☐ auditor rəyini lazımi şəkildə modifikasiya etməlidir

222 Əgər rəhbərlik fəaliyyətin fəsiləsizliyinə yol verildiyini əhatə edən qiymətləndirmə dövrünün artırmasını arzulamırsa, onda auditor etməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ auditin həcmnin məhdudlaşdırılması ilə əlaqədar qərarın modifikasiyasının zəruriliyini nəzərdən keçirmək;
- ☐ rəyə, diqqəti cəlb edən abzas əlavə edilməlidir
- ☐ mənfi fikir, yaxud irad göstərilməklə fikir bildirilməlidir
- ☐ irad göstərilməklə fikir bildirilməli və rəyə diqqəti cəlb edən abzas əlavə edilməlidir

223 Əgər rəhbərlik zəruri sayılan ərizə təqdim etmirsə, onda auditor etməlidir:

- ☐ düzgün cavabı yoxdur
- ☒ irad göstərməklə fikrini bildirməli, yaxud auditin həcmnin məhdudluğu ilə əlaqədar fikir bildirməkdən imtina etməlidir
- ☐ rəyə diqqəti cəlb edən abzas əlavə edilməlidir
- ☐ mənfi fikir, yaxud irad göstərilməklə fikir bildirilməlidir
- ☐ rəyə diqqəti cəlb edən abzas əlavə etməli, yaxud mənfi fikir, yaxud irad göstərilməklə fikir bildirilməlidir

224 Auditor, ekspertin işindən istifadə olunmasına istinad edə bilər:

- ☐ düzgün cavab yoxdur
- ☒ ekspertin razılığı ilə modifikasiyalı rəy verildikdə
- ☐ istənilən hadisədə
- ☐ modifikasiyalı rəy verildikdə
- ☐ ekspertin işindən istifadə etməyə heç bir zaman istinad etməməlidir

225 Əgər auditor hesab edirsə ki, bir və ya bir neçə mühüm yol verilmələr gözlənilən maliyyə informasiyaları üçün düşünməyə əsas vermir, onda o, etməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ mənfəfi fikir bildirməli, yaxud tapşırıqdan imtina etməlidir
- ☐ iradla fikir bildirməli, yaxud mənfəfi fikir bildirməlidir
- ☐ mənfəfi fikir bildirməlidir
- ☐ tapşırıqdan imtina etməlidir

226 Məcburi audit yoxlamasının aparılması üçün müqavilənin hüquqi forması hansıdır:

- ☐ yalnız xidmətin ödənişinin göstərilməsi və podrat müqaviləsi formasında.
- ☒ elmi-tədqiqat işlərinin yerinə yetirilməsi müqaviləsi;
- ☐ podrat müqaviləsi;
- ☐ xidmətin ödənişinin göstərilməsi müqaviləsi
- ☐ yuxarıda göstərilənlərin hər biri;

227 İqtisadi subyektin rəhbərliyi audit xidmətinin göstərilməsinə görə müqaviləni və məktub-öhdəliyini imzalamadığı halda auditor xidmətini göstərən auditor təşkilatı hansı qərarı çıxarmalıdır:

- ☐ məhkəməyə və ya arbitraj məhkəməsinə müraciət etmək.
- ☒ işlərin aparılmasını rədd etmək;
- ☐ rədd cavabına baxmayaraq işlərə başlamaq;
- ☐ vergi orqanlarına müraciət etmək;
- ☐ ölkənin Auditorlar Palatasına müraciət etmək;

228 Audit yoxlamasının ümumi planı kim tərəfindən tərtib edilir:

- ☐ düzgün cavab yoxdur.
- ☒ yoxlamayı aparən auditor;
- ☐ auditor şirkətinin rəhbəri;
- ☐ iqtisadi subyektin rəhbərliyi;
- ☐ təşkilatın baş mühasibi;

229 Auditorun işinin keyfiyyətinə nəzarət necə təyin olunur:

- ☐ düzgün cavab yoxdur.
- ☒ auditor qrupunun rəhbərinin qrupun üzvlərinin işinə nəzarətdə ;
- ☐ təqdim olanan auditor hesabatının keyfiyyətinin sivişçi tərəfindən
- ☐ vergi orqanlarının digər hökumət orqanları ilə bircə nəzarəti;
- ☐ bütün cavablar doğrudur;

230 Auditin planlaşdırılması:

- ☐ düzgün cavab yoxdur.
- ☒ müştərinin biznes fəaliyyətindəki problemləri aşkara çıxarmaq və auditor prosedurlarının seçiminə təsirini müəyyən etmək üçün aparılır;
- ☐ auditorun qanorarnı təyin etmək üçündür;
- ☐ ötən auditin nəticələri ilə tanış olmaq üçün aparılır;
- ☐ bütün cavablar doğrudur;

231 Auditorun müştəri qarşısındakı günahı və məsuliyyəti necə müəyyən edilir:

- ☐ istintaq orqanları tərəfindən.
- ☒ məhkəmənin qərarı ilə;
- ☐ auditor yoxlamasına dair müqavilə ilə;
- ☐ vergi orqanları tərəfindən;
- ☐ Maliyyə Nazirliyi tərəfindən;

232 Auditor və iqtisadi subyektlər arasında olan əmlak mübahisələri necə həll olunur:

- ☐ bütün cavablar doğrudur
- ☒ ümumi yurisdiksiya və ya arbitraj məhkəmələri ilə;
- ☐ iddia qaldırmaqla;
- ☐ audit yoxlamasının aparılmasına dair müqavilə ilə;
- ☐ vergi orqanlarının tələbi ilə;

233 Audit olunan şəxsin rəhbərliyi və digər vəzifəli şəxsləri məcburdurlar:

- ☐ düzgün cavab yoxdur.
- ☒ auditin aparılması üçün şərait yaratmalıdırlar(yoxlama müddətində aydınlaşan bütün lazımi sənədləri təqdim etməlidirlər, ortaya çıxan suallara cavab verməlidirlər, pozuntuları operativ həll etməlidirlər, sullar dairəsini qapamalıdırlar);
- ☐ audit yoxlaması aparılarkən auditorların qarşısında onların heç bir məsuliyyəti yoxdur;
- ☐ müqavilədə göstərilən məbləği bütövlüklə auditora ödəməlidirlər;
- ☐ bütün cavablar doğrudur;

234 Yoxlama keçirilərkən auditorun aldığı məlumat:

- ☐ açıqlıq auditin aparılması müqaviləsinin şərtlərindən asılıdır .
- ☒ məxfidir;
- ☐ yalnız xidməti istifadə üçündür;
- ☐ açıqdır;
- ☐ informasiyadan asılı olaraq açıqdır;

235 Auditorların və sifarişçilərin münasibətləri aşağıdakı əsas sənədlə tənzimlənir:

- ☐ audit xidmətini müşayiət edən xidmətlərə görə müqavilə ilə;
- ☒ audit yoxlaması və ya digər xidmətlərin aparılmasına dair müqavilə ilə
- ☐ şəfahi danışıqlarla;
- ☐ auditin aparılmasına alınan öhdəçilik məktubu ilə;
- ☐ audit yoxlaması aparılmasına dair müqavilə ilə;

236 İqtisadi subyektlə bağlanmış müqaviləyə əsasən auditor şirkəti hansı işlərin aparılmasının ixtiyarındadır:

- ☐ yuxarıda göstərilənlərdən heç birinin aparılmasına ixtiyarı yoxdur.

- ☒ iqtisadi subyektin uçot üzrə heyətini öyrətmək;
- ☐ məcburi audit yoxlamasını keçirmək mühasibat uçotunun aparılmasında köməklik göstərmək;
- ☐ mütləq audit yoxlamasını keçirmək, hesabatları tərtib etmək və vergi
- ☐ bütün cavablar doğrudur;

237 Məcburi və könüllü audit yoxlamalarının aparılmasında hansı tarifiedə auditor işləyir:

- ☐ 1000 manat həddində.
- ☒ sifarişçi ilə razılaşdırılmış müqavilə qiyməti ilə;
- ☐ ölkənin hökuməti tərəfindən qoyulmuş tariflərlə;
- ☐ təbəçiliyində olan ərazidə müvafiq qaydada qeydiyyatda alınmış audit
- ☐ təşkilatın özü tərəfindən təyin edilmiş tariflərlə;

238 Birinci auditin aparılmasında auditorun məktub-öhdəliyi:

- ☐ düzgün cavab yoxdur.
- ☒ tərtib edilməsi auditor təşkilatı (auditor) üçün icbaridir və auditin aparılması barədə müqavilənin imzalanmasına qədər icra orqanına göndərilir;
- ☐ tərtib edilməsi auditor təşkilatı (auditor) üçün icbaridir və auditin aparılması barədə müqavilənin bağlanmasından sonra icra orqanına göndərilir;
- ☐ tərtib edilməsi auditor təşkilatı (auditor) üçün vacib deyildir, lakin əgər məktub tərtib edilmişdirsə, auditin aparılması barədə müqavilənin imzalanmasına qədər icra orqanına göndərilir;
- ☐ tərtib edilməsi auditor təşkilatı (auditor) üçün vacib deyildir, lakin əgər məktub tərtib edilmişdirsə, auditin aparılması barədə müqavilənin bağlanmasından sonra icra orqanına göndərilir;

239 Məcburi audit yoxlaması barədə müqavilədə auditor rəyinin mütləq verilməsi öz əksini aşağıdakı qaydada tapmalıdır:

- ☐ tövsiyə olunmur.
- ☒ vacibdir, çünki əks halda auditor maliyyə hesabatlarının dürüstlüyü barədə yürütdüyü fikir barədə məsuliyyət daşımayacaq;
- ☐ tövsiyə olunur;
- ☐ "Auditor xidməti haqqında" qanuna müvafiq olaraq auditor bunu etməyə borcludur;
- ☐ tərəflərin razılaşmasına əsasən;

240 Auditor xidmətinə görə ödəniləcək məbləğ nədən asılıdır:

- ☐ təşkilatın ödəmə qabiliyyətinin əmsalından asılı olaraq
- ☒ görülməli audit yoxlamasının həcmindən;
- ☐ yoxlanılan təşkilatın maliyyə vəziyyətindən;
- ☐ auditor xidməti bazarında auditor şirkətinin reytingindən asılı olaraq;
- ☐ ötən il müqavilə üzrə auditor şirkətinin aldığı məbləğdən asılı olaraq;

241 Auditorun məsuliyyəti nədən asılıdır:

- ☐ bütün cavablar doğrudur.
- ☒ müqavilənin predmetindən və icazə verilən kənarlaşmaların əhəmiyyətliyiindən;
- ☐ nəzarət orqanlarının təsdiq etdiyi cərimənin həcmindən;
- ☐ auditorun əmək haqqının məbləğindən;
- ☐ müstəqil düzəliş etdiyi səhvlərin həcmindən;

242 Auditor xidmətinə dair müqavilə bağlandıqda nəyə yol verilə bilər:

- ☐ bütün cavablar doğrudur.
- ☒ auditor və müştəri təşkilat arasında müstəqil münasibətlərə;
- ☐ auditor və müştəri təşkilatın rəhbəliyi arasında yaxınlıq münasibətlərə;
- ☐ auditorun müştəri təşkilatın işgüzar fəaliyyətində iştirakına;
- ☐ müştəri təşkilatın rəqibi tərəfindən sifariş ilə audit olunmasına ;

243 Nə və ya kim tərəfindən audit yoxlamasının müddəti təyin edilir:

- ☐ ölkənin Auditor Palatası tərəfindən
- ☒ audit yoxlaması aparılması barədə müqavilə ilə;
- ☐ iqtisadi subyekt tərəfindən;
- ☐ vəziyyətdən asılı olaraq auditor tərəfindən;
- ☐ vergi orqanları tərəfindən;

244 Audit yolamasını nə üçün planlaşdırmaq lazımdır:

- ☐ əvvəlki auditin nəticələri və vergi orqanlarının aktları ilə tanış olmaq
- ☒ yoxlamanın həcmi, yoxlamayı aparan auditorların sayını və ödəniş məbləğini müəyyən etmək üçün
- ☐ yoxlamanın həcmi müəyyənləşdirmək üçün;
- ☐ yoxlamayı aparan auditorların sayını təyin etmək üçün;
- ☐ yoxlamanın ödəniş məbləğini təyin etmək üçün;

245 Mühəsibat uçotu sisteminin və daxili nəzarətin təşkilinin qiymətləndirilməsi nə üçün aparılır:

- ☐ daxili nəzarəti vasitəsinin riskini təyin etmək üçün;
- ☒ auditor prosedurlarının sayını və daxili nəzarəti vasitəsinin riskini təyin etmək üçün.
- ☐ auditor prosedurlarının sayını təyin etmək üçün;
- ☐ müəssisənin fəaliyyəti ilə tanış olmaq üçün;
- ☐ müəssisənin gələcəkdə fəaliyyət göstərməsini müəyyən etmək üçün;

246 Auditorun məsuliyyət daşıyır:

- ☐ bütün cavablar doğrudur.
- ☒ öz rəyinə görə;
- ☐ müştərinin hesabatlarının məzmununa görə;
- ☐ hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;
- ☐ ötən hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;

247 Auditor xidmətinə görə ödəniş aparılır:

- ☐ Auditor Palatası tərəfindən təsdiq olunmuş tarifə istinad olaraq;
- ☒ auditor təşkilatı tərəfindən müəyyən edilmiş tariflərə əsasən müştəri ilə razılaşma yolu ilə.
- ☐ müştəri ilə razılaşma əsasında, lakin ölkənin qanunvericiliyində müəyyən olunmuş tariflərdən yuxarı olmamaq şərti ilə;
- ☐ hökumət tərəfindən təsdiq olunmuş tarifə müvafiq olaraq;
- ☐ Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş tarifə əsasən;

248 Auditor şirkəti səhmdar olduğu iri şirkətdə auditor yoxlaması aparılması üçün müqavilə bağlayıb. Bu vəziyyətdə müqavilə bağlana bilərmi:

- ☐ bütün cavablar doğrudur.

- ☒ bu cür müqavilənin quvvədə olan auditor fəaliyyətinə dair normativ sənədlərə görə bağlanılmasına icazə verilmir;
- ☐ bu vəziyyət normativ sənədlərdə tənzimlənməmişdir;
- ☐ bu cür müqavilə bağlana bilər çünki audit şirkətinin özü yoxlamanın doğruluğunda maraqlıdır
- ☐ bu vəziyyət auditin Beynəlxalq standartları ilə tənzimlənmir;

249 İri auditor şirkətlərində audit xidmətinə görə hansı ödəniş forması geniş tətbiq olunur:

- ☐ düzgün cavab yoxdur.
- ☒ vaxtamuzd;
- ☐ işəmuzd;
- ☐ akkord;
- ☐ sadə işəmuzd;

250 Auditor məktub-öhdəliyi hazırlayır və onu yoxlanılan təşkilatın rəhbərinə göndərir:

- ☐ auditin aparılması müqaviləsi bağlandıqdan sonra.
- ☒ yoxlamanın əvvəlində;
- ☐ yoxlamanın ortasında;
- ☐ yoxlama başa çatdıqda;
- ☐ auditor rəyi verilərkən;

251 Nə üçün auditor təşkilatı auditor yoxlamasının aparılmasına razılıq haqqında məktub-öhdəliyi tərtib edir:

- ☐ həmin auditor təşkilatının seçilməsinə görə minnətdarlığını bildirmək üçün.
- ☒ audit yoxlamasının aparılması dövrünə öz razılığını bildirmək və auditor yoxlamasının şərtlərini, auditor təşkilatının və müştərinin öhdəliklərini müəyyən etmək üçün;
- ☐ audit yoxlamasının aparılması dövrünə öz razılığını bildirmək üçün;
- ☐ audit yoxlamasının aparılması dövrünə öz razılığını və həmin auditor təşkilatının seçilməsinə görə minnətdarlığını bildirmək üçün;
- ☐ auditor yoxlamasının şərtlərini, auditor təşkilatının və müştərinin öhdəliklərini müəyyən etmək üçün;

252 Səhmdarların ümumi iclasında səhmdar cəmiyyətinin rəsmi auditoru təyin edilmişdir. Səhmdar cəmiyyətinin rəhbəri izah etmişdir ki, birinci auditor təşkilatının xidmətləri artıq dərəcədə bahalı olduğu üçün audit yoxlamasının aparılmasına başqa bir auditor təşkilatı ilə müqavilə bağlamışdır. İqtisadi subyekt rəhbərinin hərəkətini qiymətləndirin:

- ☐ direktorlar şurası auditoru təyin edir.
- ☒ rəhbər səmərəli hərəkət etmişdir;
- ☐ auditor təşkilatının təsdiq edilməsi yalnız səhmdarların ümumi iclasının səlahiyyətinə aiddir və rəhbərin hərəkətləri qanunsuzdur;
- ☐ auditorun ümumi iclasda təsdiq edilməsi adi formal xarakter daşıyır;
- ☐ düzgün cavab yoxdur;

253 Hansı halda auditor rəyi veriləndə, auditor müştəri-təşkilatdan hesabatlara düzəliş edilməsini tələb edə bilər:

- ☐ düzgün cavab yoxdur.
- ☒ qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda və iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;
- ☐ qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda;
- ☐ qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulmadıqda;

- ☐ iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;

254 Yoxlama üçün müştəri təşkilat tərəfindən yanlış məlumat təqdim olunub. Auditor nə etməlidir:

- ☐ bu məlumatlar barədə məhkəməni və ya arbitraj məhkəməsini məlumatlandırılmalıdır.
- ☒ mənfə auditor rəyi hazırlamalıdır;
- ☐ bu məlumatlar barədə vergi orqanlarını məlumatlandırılmalıdır;
- ☐ yanlış məlumatların mənbəsini müstəqil təyin etməlidir;
- ☐ bu məlumatlar barədə istintaq orqanlarını məlumatlandırılmalıdır;

255 Auditin məqsədlərindən biri müştəri və auditor tərəfindən müəyyən edilmiş və müəssisənin öz fəaliyyətini gələcəkdə də davam etdirə biləcəyini təyin etməkdən ibarətdir. Auditin məqsədlərinə nail olmaq üçün hansı prosedurlar daha effektiv olacaq?

- ☐ kredit borcunun artmasının xronoloji təhlili.
- ☒ xüsusi kapitalın artımının təhlili;
- ☐ aktivlərin likvidliyi barədə balansin maliyyə təhlili;
- ☐ debitor borcunun artmasının xronoloji təhlili;
- ☐ inflyasiya əmsalına düzəliş edilməklə satış həcmi təhlili;

256 Auditor yoxlamasının aparılmazı üzrə müqavilənin fərqli xüsusiyyəti nədədir:

- ☐ düzgün cavab yoxdur.
- ☒ üçüncü tərəfin maraqlarının açıqlanmayan ucu;
- ☐ onun üçtərəfli xarakterində;
- ☐ auditor yoxlamasının üç mərhələsinin göstərilməsində;
- ☐ onun üçtərəfli xarakterində və auditor yoxlamasının üç mərhələsinin göstərilməsində;

257 Auditor yoxlamasının aparılması üzrə müqaviləyə auditor təşkilatının təkidi ilə aşağıdakı maddə daxil edilmişdir: “Auditor təşkilatı auditor rəyinin dürüstlüyünə görə maddi məsuliyyət daşıyır”. Bu vəziyyəti qiymətləndirin:

- ☐ hər iki tərəf bu maddəyə görə razılığa gəlib, lakin onun müqaviləyə daxil edilməsi Maliyyə Nazirliyi ilə razılaşdırılmalıdır.
- ☒ bu müqavilə auditor fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsaslarının pozulması ilə tərtib edilmişdir və qəbul edilə bilməz;
- ☐ hər iki tərəf bu maddəyə görə razılığa gəlib və buna görə onun müqaviləyə daxil edilməsi düzgündür;
- ☐ bu müqavilə auditor fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsaslarını gözləməklə tərtib edilmişdir və qəbul edilə bilər;
- ☐ hər iki tərəf bu maddəyə görə razılığa gəlib, lakin onun müqaviləyə daxil edilməsi Auditorlar Palatası ilə razılaşdırılmalıdır;

258 Təşkilatın rəhbəri mülkiyyətçilərin qərarı ilə hesabat ili üzrə mühasibat hesabatının göstəricilərinin düzgünlüyünü yoxlamaq üçün auditor dəvət edib. Auditorun hesabat dövrünün çərçivəsindən kənar məlumatları müştəridən almaq hüququ varmı:

- ☐ bəli, ancaq ölkənin Auditorlar Palatasının razılığı ilə.
- ☒ bəli, bu qərarı auditor verir;
- ☐ auditor yalnız müvafiq standartlara aid məsələləri yoxlayır;
- ☐ əgər auditor öz üzərinə belə bir məsuliyyət götürməyibsə bunu etmək lazım deyil;
- ☐ bəli, ancaq vergi orqanlarının razılığı ilə;

259 Auditor şirkətində işləyən auditor auditin forma və metodunu müstəqil surətdə müəyyən edə bilərmi:

- ☐ yox, onlar vergi orqanları tərəfindən müəyyənləşdirilir;
- ☒ bəli, bu onun hüququdur .
- ☐ yox, bu ölkənin normativ aktları ilə müəyyənləşdirilir;
- ☐ yox, onlar auditor təşkilatının rəhbərliyi tərəfindən müəyyənləşdirilir
- ☐ yox, onlar ölkənin Auditor Palatası tərəfindən müəyyənləşdirilir

260 Auditor yoxlaması keçirilərkən auditorlar üçüncü şəxslərdən məlumat almaq hüququna malikdirlərmir:

- ☐ hüquqları var, yalnız istintaq orqanlarının razılığı ilə;
- ☒ hər formada hüquqları var .
- ☐ hüquqları var, yalnız yazılı sorğuya əsasən;
- ☐ hüquqları yoxdur;
- ☐ hüquqları var, yalnız vergi orqanlarının razılığı ilə;

261 Qanunvericiliyə əməl olunmaması faktları yoxlanıldıqda tətbiq edilir:

- ☐ bütün cavablar düzgündür
- ☒ qanunlara və normativ aktlara əməl olunmaması faktlarının aşkarlanması prosedurları
- ☐ auditor yoxlamasının optimal planlaşdırılması proseduru
- ☐ daxili nəzarət sisteminin testləri
- ☐ məhiyyət üzrə yoxlama prosedurları

262 Müəssisənin fəaliyyətinin fasiləsizliyi barədə fərziyyə (ehtimal) nəyi ifadə edir?

- ☐ düzgün cavab yoxdur
- ☒ müəssisənin gələcəkdə öz fəaliyyətini davam etdirməsi barədə ehtimalı;
- ☐ müəssisə fəaliyyətinin yaxın təqvim ili ərzində davam etdirməsi barədə ehtimalı;
- ☐ müəssisə fəaliyyətinin təsis sənədlərinə uyğun olaraq saxlanılması barədə ehtimalı;
- ☐ müəssisə fəaliyyətinin yaxın təqvim ili ərzində davam etdirməsi və onun təsis sənədlərinə uyğun olaraq saxlanılması barədə ehtimalı;

263 Auditin keyfiyyətinə nəzarət həyata keçirilir:

- ☐ düzgün cavab yoxdur
- ☒ auditor firması və müxtəlif auditor yoxlamaları səviyyəsində
- ☐ konkret auditor firması səviyyəsində
- ☐ hər bir auditor yoxlaması səviyyəsində
- ☐ vergi və maliyyə orqanları ilə razılaşdırılmaqla konkret audit firması səviyyəsində

264 Auditor fırıldaqçılıq və səhv faktlar haqqında məlumat verməyə borcludur:

- ☐ hüquq-mühafizə orqanlarına
- ☒ bütün cavablar düzgündür
- ☐ təşkilatın rəhbərinə
- ☐ maliyyə hesabatı üzrə auditor qərarının istifadəçisinə
- ☐ tənzimləyici orqanlara

265 Auditin planlaşdırılması mərhələsində analitik prosedurlar şərait yaradır:

- ☐ digər auditor prosedurlarının həcmnin ixtisar olunmasına
- ☒ bütün cavablar düzgündür
- ☐ yoxlanılan iqtisadi subyektin fəaliyyətinin anlaşılmasına
- ☐ auditor riskinin dərəcəsinin dəqiq müəyyənləşdirilməsinə
- ☐ digər auditor prosedurlarının sayının ixtisar olunmasına

266 Baş məcmu (auditorun seçim apardığı elementlərin tam toplusu) ayrı-ayrı qruplara bölünür?

- ☐ düzgün cavab yoxdur
- ☒ bəli, əgər hər bir qrup özlüyündə oxşar xarakterə malik olan ünsürləri birləşdirirsə;
- ☐ bəli, istənilən halda
- ☐ xeyr, olmaz
- ☐ Auditor Palatası ilə razılaşdırılmaqla

267 Seçimin yol verilən səhvləri dedikdə başa düşülür:

- ☐ uçot və yaxud hesabatdakı səhvlər (məhiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə)
- ☒ baş məcmunun səhvinin maksimal ölçüsü (belə səhvi auditor qəbul edilən sayır)
- ☐ daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə)
- ☐ uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (məhiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə)
- ☐ yalnız bir fərdi halda yol verilə bilən səhv. Belə səhv baş məcmu nöqteyi-nəzərindən reprezentativ hesab olunmur

268 Mühəsibat uçotunda qiymətləndirilmiş kəmiyyətə aiddir:

- ☐ bütün cavablar düzgündür
- ☒ təxirə salınmış vergi aktivləri
- ☐ nizamnamə kapitalı
- ☐ material-istehsalat ehtiyatları
- ☐ əsas vəsaitlər

269 İri təşkilatlarda qanunvericiliyə əməl olunmamasıyla bağlı faktların aşkara çıxarılmasını və aradan qaldırılmasını həyata keçirir:

- ☐ bütün cavablar düzgündür
- ☒ daxili audit şöbəsi, yaxud təftiş komissiyası
- ☐ təşkilatın rəhbəri
- ☐ təşkilatın mühəsibəti
- ☐ təşkilatın plan şöbəsi

270 Beynəlxalq Audit Standartlarına uyğun olaraq «fırıldaqçılıq» termini adı altında başa düşülür:

- ☐ düzgün cavab yoxdur
- ☒ maliyyə hesabatlarının düzgün təqdim olunmamasına gətirib çıxaran qəsdən hərəkət
- ☐ rəhbərliyin, yaxud təşkilat əməkdaşlarının bir qrupunun gizli danışıqı
- ☐ müəssisənin idarə olunması üzrə rəhbərliyin və digər vəzifəli şəxslərin qeyri-qanuni fəaliyyəti
- ☐ rəhbərliyin, yaxud təşkilat əməkdaşlarının bir qrupunun gizli danışıqları və iqtisadi subyektin idarə olunması üzrə qanunsuz hərəkəti

271 Fırıldaqçılıq və səhv faktları aşkara çıxarmaq üçün auditor auditi planlaşdırmalı və həyata keçirməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ peşə spektisizm mövqeyindən
- ☐ əxlaq prinsiplərinin gözlənilməsi əsasında
- ☐ auditor yoxlamasının əsas məqsədlərinə uyğun olaraq
- ☐ əxlaq prinsiplərinin gözlənilməsi əsasında auditor yoxlamasının əsas məqsədlərinə uyğun olaraq

272 Beynəlxalq Audit Standartlarına uyğun olaraq maliyyə hesabatı dərc olunduqdan sonra yol verilən hadisələrə görə auditor hansı məsuliyyəti daşıyır?

- ☐ düzgün cavab yoxdur
- ☒ müəssisənin maliyyə hesabatı üzrə sorğu göndərmək istiqamətində məsuliyyət daşıyır
- ☐ auditor qərarında müvafiq dəyişikliklər etmək
- ☐ auditor rəyinə istinad etməmələri üçün 3-cü şəxsə məlumat verir
- ☐ auditor rəyində müvafiq dəyişiklik edir və bu haqda 3-cü şəxsə məlumat verir

273 Müəssisənin fəaliyyətinin fəsiləsizliyi haqda məsələnin təsdiqi ilə bağlı auditor nə etməlidir?

- ☐ mühasibat uçotu sistemini testləşdirmək və təşkilatın mühasibindən soruşmaq
- ☒ təşkilatın rəhbərindən yazılı ərizə almaq
- ☐ təşkilatın rəhbəri ilə sorğu aparmaq
- ☐ mühasibat uçotu sistemini testləşdirmək
- ☐ təşkilatın mühasibindən soruşmaq

274 Auditorun asistenti dedikdə nə başa düşülür?

- ☐ düzgün cavab yoxdur
- ☒ ayrıca auditor yoxlamasının aparılmasında iştirak edən və auditor sayılmayan əməkdaşlar
- ☐ auditor yoxlamasının keçirilməsində iştirak edən və aparıcı auditora kömək edən auditorlar
- ☐ audit praktikasına başlayan, lakin praktik iş təcrübəsi olmayan auditorlar
- ☐ konkret audit firması səviyyəsində, vergi və maliyyə orqanları ilə razılaşdırılan şəxslər

275 Müəssisənin fəaliyyətinin fəsiləsizliyinə şübhə olmasını sübut edən maliyyə amillərinə aiddir:

- ☐ mühüm resursların qıtlığı
- ☒ yeni məhsul istehsalının maliyyələşdirilməsinin olmaması
- ☐ əsas rəhbərlərin dəyişdirilmədən itgisi
- ☐ əsas bazarların, fransizlərin, icazələrin, yaxud əsas malgöndərənlərin itgisi
- ☐ heyətlə bağlı çətinliklər

276 Beynəlxalq auditdə sonrakı hadisələrin neçə tipi fərqləndirilir:

- ☐ 6.0
- ☒ 3.0
- ☐ 2.0
- ☐ 4.0
- ☐ 5.0

277 Analitik prosedurların yerinə yetirilməsi mərhələsinə aiddir:

- ☐ prosedurların yerinə yetirilməsi nəticələrinin təhlili
- ☒ bütün cavablar düzgündür

- ☐ prosedurların məqsədlərinin müəyyənləşdirilməsi
- ☐ prosedurların növünün seçilməsi
- ☐ prosedurların yerinə yetirilməsi

278 Maliyyə vəziyyətinə və ödəmə qabiliyyətinə qiymət verilməsi zamanı auditori həyata keçirmək lazımdır:

- ☐ düzgün cavab yoxdur
- ☒ 2 mərhələdə
- ☐ 4 mərhələdə
- ☐ 3 mərhələdə
- ☐ auditorun seçimi üzrə

279 Auditor rəyi tərtib olunandan əvvəl sonuncu mərhələdə ətraflı və dərin təhlil aparılır:

- ☐ təsərrüfat subyektinin perspektivdə inkişafı imkanının
- ☒ bütün cavablar düzgündür
- ☐ əmlak vəziyyətinin
- ☐ maliyyə vəziyyətinin
- ☐ fəaliyyətin nəticəsinin

280 Auditor seçimində səhvlər fərqləndirilir:

- ☐ yol verilən səhvlər
- ☒ bütün cavablar düzgündür
- ☐ seçim səhvləri
- ☐ seçimin ümumi səhvləri
- ☐ anomal səhvlər

281 Seçimin anomal səhvləri dedikdə başa düşülür:

- ☐ uçot və yaxud hesabatdakı səhvlər (məhiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə)
- ☒ yalnız bir fərdi halda yol verilə bilən səhv. Belə səhv baş məcmu nöqtəyi-nəzərindən reprezentativ hesab olunmur
- ☐ daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə)
- ☐ uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (məhiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə)
- ☐ baş məcmunun səhvinin maksimal ölçüsü (belə səhvi auditor qəbul edilən sayır)

282 Auditor informasiya texnologiyaları sahəsində ekspertin işindən nə vaxt istifadə etməlidir?

- ☐ düzgün cavab yoxdur
- ☒ auditor məlumatların kompyuterdə işlənməsi sahəsində xüsusi biliyə malik olmadıqda
- ☐ istənilən halda (əgər iqtisadi subyekt məlumatların işlənməsində kompyuterlərdən istifadə edirsə)
- ☐ məlumatların kompyuter sistemi ilə işlənməsinə yoxlanılan subyekt müqavilə əsasında 3-cü tərəfi cəlb etdikdə
- ☐ Auditorlar Palatası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşdırılmaqla

283 Auditor uçotun qaydalarında qanunlardan və normativ aktlardan istifadə edir:

- ☐ düzgün cavab yoxdur
- ☒ yalnız maliyyə hesabatının auditori zamanı

- ☐ qanunlara və normativ aktlara əməl olunmasının yoxlanılması üzrə xüsusi tapşırıqların yerinə yetirilməsi zamanı
- ☐ ayrılıqda auditor hesabatı hazırlandıqda
- ☐ ayrılıqda auditor hesabatı hazırlandıqda və qanunlara və normativ aktlara əməl olunması üzrə xüsusi tapşırıqların yerinə yetirildikdə

284 Beynəlxalq Audit Standartlarına uyğun olaraq «səhv» termini dedikdə başa düşülür:

- ☐ bütün cavablar düzgündür
- ☒ qəsdən olmayan səhvlər; mühasibat uçotunda təkrar yazılışlar
- ☐ uçot yazılışlarında dəyişiklik
- ☐ ilk mühasibat sənədlərində dəyişiklik
- ☐ mövcud olmayan əməliyyatların uçotda əks etdirilməsi

285 Sonrakı hadisələrə aiddir:

- ☐ düzgün cavab yoxdur
- ☒ hesabat dövründən sonra, auditor qərarı imzalanan tarixədək və daha sonra aşkarlanan faktlar
- ☐ təşkilatın fəaliyyətində hesabat ilinin dekabr ayının 31-dən sonra baş verən hadisələr və faktlar
- ☐ hesabat ili başa çatdıqdan sonra və hesabat tərtib edilən tarixədək təşkilatın fəaliyyətində baş verən hadisələr
- ☐ növbəti hesabat ilinin mart ayının 31-dən sonra təşkilatın fəaliyyətində baş verən hadisələr və faktlar

286 Auditor rəyi hazırlandıqda auditor etməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ auditor qərarı imzalanan tarixədək yol verilən hadisələrə qiymət verilməsi
- ☐ maliyyə hesabatı dərc olunanadək aşkarlanan faktlara qiymət verilməsi
- ☐ maliyyə hesabatı dərc olunandan sonra aşkarlanan faktlara qiymət verilməsi
- ☐ hesabat ilinin dekabr ayının 31-dən sonra təşkilatın fəaliyyətində yol verilən faktlara qiymət verilməsi

287 Müəssisənin fəaliyyətinin fəsiləsizliyini etibarlı sübutlarla təsdiq etdikdə auditor nə etməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ auditor rəyini modifikasiya etmir
- ☐ şərtsiz müsbət rəy tərtib edir
- ☐ auditor rəyini modifikasiya edir
- ☐ öz fikrini bildirməkdən imtina edir

288 Səlahiyyətlərin verilməsi dedikdə başa düşülür:

- ☐ düzgün cavab yoxdur
- ☒ işin istiqaməti, nəzarətin həyata keçirilməsi və bütün səviyyələrdə işlərin yoxlanılması
- ☐ hər bir auditorun vəzifə borcunun müəyyənləşdirilməsi və onun icrasına nəzarət
- ☐ auditor işinin firmanın rəhbərliyi tərəfindən yoxlanılması
- ☐ auditor işinin aparıcı auditorlar tərəfindən yoxlanılması

289 Auditorun asistentinin işinin yoxlanılmasına aiddir:

- ☐ audit məqsədinə nail olunmasının yoxlanılması və görülməli işlərin nəticələrinə görə təhlil aparmaq
- ☒ bütün cavablar düzgündür
- ☐ audit proqramına uyğun olaraq auditin yerinə yetirilməsinə nəzarət
- ☐ audit çərçivəsində görülməli işlərin sənədlərlə rəsmiləşdirilməsinə qiymət verilməsi

- ☐ auditor nəticələrində bütün əhəmiyyətli anların əks etdirilməsinin yoxlanılması

290 Auditor firmasının işinin keyfiyyətinə nəzarət proseduru, onun xarakteri, müddəti və tətbiqi sferası asılıdır:

- ☐ xərclərin və nəticələrin nisbəti
- ☒ bütün cavablar düzgündür
- ☐ auditor firmasının fəaliyyətinin ölçüsü və xarakteri
- ☐ auditor firmasının coğrafi məkanı
- ☐ auditor firmasının təşkilati strukturu

291 Müəssisənin fəaliyyətinin fəsiləsizliyinə şübhə olmasını sübut edən istehsalat amillərinə aiddir:

- ☐ mühüm resursların qıtlığı
- ☒ bütün cavablar düzgündür
- ☐ əsas rəhbərlərin dəyişdirilmədən itgisi
- ☐ əsas bazarların, fransizlərin, icazələrin, yaxud əsas məlgöndərənlərin itgisi
- ☐ heyətlə bağlı çətinliklər

292 Müəssisənin fəaliyyətinin fəsiləsizliyinə şübhə olmasını sübut edən sair əlamətlərə aiddir:

- ☐ mühüm resursların qıtlığı
- ☒ kapitala və yaxud digər qanunvericilik tələblərinə əməl olunmaması
- ☐ əsas rəhbərlərdəyişdirilməsi itgisi
- ☐ xalis mənfə aktivlər, yaxud xalis mənfə qısamüddətli aktivlər
- ☐ yeni məhsul istehsalının maliyyələşdirilməsinin olmaması

293 Auditor yoxlamasının keçirilməsi prosesində auditor prosedurunun aşağıdakı növləri tətbiq edilir:

- ☐ mühasibat hesabatının göstəricilərinin plan göstəriciləri ilə müqayisəsi
- ☒ bütün cavablar düzgündür
- ☐ mühasibat hesabatının göstəricilərinin orta sahə göstəriciləri ilə müqayisəsi
- ☐ mühasibat hesabatının göstəricilərinin mühasibatdan kənar göstəriciləri ilə müqayisəsi
- ☐ mühasibat hesabatının faktik göstəricilərinin proqnoz göstəricilərlə müqayisəsi

294 Seçim səhvləri belə başa düşülür:

- ☐ bünüt cavablar doğrudur
- ☒ daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə)
- ☐ uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (məhiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə)
- ☐ yalnız bir fərdi halda yol verilə bilən səhv. Belə səhv baş məcmu nöqtəyi-nəzərindən reprezentativ hesab olunmur
- ☐ baş məcmunun səhvinin maksimal ölçüsü (belə səhvi auditor qəbul edilən sayır)

295 Seçimin ümumi səhvi dedikdə başa düşülür:

- ☐ bütün cavablar düzgündür
- ☒ uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (məhiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə)
- ☐ daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə)
- ☐ yalnız bir fərdi halda yol verilə bilən səhv. Belə səhv baş məcmu nöqtəyi-nəzərindən reprezentativ hesab olunmur

- ☐ baş məcmunun səhvinin maksimal ölçüsü (bələ səhvi auditor qəbul edilən sayır)

296 Bu sübutlardan hansı daha qiymətli sayılır?

- ☐ düzgün cavab yoxdur
☒ kənar
☐ qarışıq
☐ daxili
☐ qarışıq və daxili

297 Əlaqəli şəxslərə aid olunur

- ☐ baş və asılı cəmiyyət
☒ baş, törəmə və asılı cəmiyyət
☐ Baş cəmiyyət və törəmə cəmiyyət
☐ törəmə cəmiyyət və asılı cəmiyyət
☐ asılı cəmiyyət

298 Yoxlanılan kütlənin ünsürləri seçilə zaman hansı metod təsadüfi ədədlər cədvəli üzrə həyata keçirilir?

- ☐ bütün cavablar düzgündür
☒ təsadüfi seçim
☐ sistematik seçim
☐ kombinə olunan seçim
☐ sadə seçim

299 Baza göstəriciləri sisteminin dəyişilməsi və əhəmiyyətlik səviyyəsinin tapılması qaydalarının auditor təşkilatı tərəfindən ölçülməsi üçün əsas nə sayılır?

- ☐ ölkənin Vergi Məcəlləsində aparılan dəyişikliklər
☒ audit sahəsində qanunvericiliyin dəyişilməsi
☐ ölkədə xarici iqtisadi əlaqələrin dəyişilməsi
☐ ölkədə Mülki Məcəllədə baş verən dəyişikliklər
☐ auditor təşkilatının rəhbərinin dəyişilməsi

300 Aşkar etməmək riski ilə hansı göstərici müəyyən edilir:

- ☐ düzgün cavab yoxdur
☒ auditorun işinin səmərəliliyi və keyfiyyəti
☐ nəzarət vasitəsinin işinin səmərəliliyi
☐ müəssisənin uçot heyətinin işinin səmərəliliyi və keyfiyyəti
☐ iqtisadi subyektin hesabatlarında əhəmiyyətli səhvlərə yol verilməsi dərəcəsi

301 Auditor riskinin hansı növü birbaşa auditordan asılıdır?

- ☐ nəzarət vasitəsi riski və aşkar etməmək riski
☒ aşkar etməmək riski
☐ təsərrüfatdaxili risk
☐ təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski
☐ nəzarət vasitəsi riski

302 Auditor riski aşağıdakı komponentlərdən ibarətdir:

- ☐ düzgün cavab yoxdur
- ☒ təsərrüfatdaxili risk, nəzarət vasitəsi riski, aşkar etməmək risk
- ☐ yalnız təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski
- ☐ iqtisadi subyektlə razılaşdırılmaqla auditorun müəyyənləşdirdiyi risk
- ☐ nəzarət vasitəsi riski və aşkar etməmək risk

303 Auditor əhəmiyyətliyə aşağıdakı hallarda diqqət yetirməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ auditor fəaliyyətinin bütün mərhələlərində
- ☐ yalnız auditin başa çatdırılması mərhələsində
- ☐ yalnız auditin planlaşması mərhələsində
- ☐ yalnız auditə hazırlıq mərhələsində

304 Hansı növ risklərin kombinəlanmış qiymətləndirməsi nəticəsində auditor riski daha etibarlı müəyyənləşdirilmiş olur?

- ☐ düzgün cavab yoxdur
- ☒ təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski
- ☐ aşkar etməmək riski və nəzarət vasitəsi riski
- ☐ təsərrüfatdaxili risk və aşkar etməmək riski
- ☐ aşkar etməmək riski

305 Daxili auditin təşkili, rolu və vəzifələri müəyyənləşdirilir:

- ☐ auditor təşkilatının rəhbərliyi ilə
- ☒ iqtisadi subyektin rəhbərliyi və (və ya) mülkiyyətçisi ilə
- ☐ Maliyyə Nazirliyi ilə
- ☐ Vergilər Nazirliyi ilə
- ☐ Auditorlar Palatası ilə

306 Nisbətən daha dürüst sayılır:

- ☐ düzgün cavab yoxdur
- ☒ auditor təşkilatının özü tərəfindən alınan sübut
- ☐ iqtisadi subyekt tərəfindən verilən sübut
- ☐ iqtisadi subyektin direktorlar şurası tərəfindən verilən sübut
- ☐ iqtisadi subyektin mühasibatlığı tərəfindən verilən sübut

307 Auditor təşkilatı auditor yoxlamasının gedişində hesabatın dürüstlüyünü müəyyənləşdirməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ bütün əhəmiyyətli münasibətlərdə
- ☐ mütləq dəqiqliklə
- ☐ auditorun zəruri saydığı mütləq dəqiqlik hallarında
- ☐ mütləq dəqiqliklə və bütün əhəmiyyətli münasibətlərdə

308 Ekspert belə mütəxəssisdır:

- ☐ düzgün cavab yoxdur
- ☒ auditor təşkilatının ştatında olmayan
- ☐ auditor təşkilatının ştatında olan
- ☐ auditor təşkilatında əvəzçilik qaydasında işləyən
- ☐ yoxlanılan iqtisadi subyektin yekununda işləyən

309 Yoxlanılan kütlənin ünsürlərinin hansı seçim metodları mövcuddur:

- ☐ Sadə və kombinə olunan seçim
- ☒ təsadüfi, sistematik və kombinə olunan seçim
- ☐ təsadüfi və sistematik seçim
- ☐ sistematik və kombinə olunan seçim
- ☐ təsadüfi və kombinə olunan seçim

310 Məlumatların kompüterlə işlənilməsi sistemində aşağıdakı özünəməxsus əlamətlər mövcuddur:

- ☐ avtomatik qeyd
- ☒ bütün cavablar düzgündür
- ☐ əvvəlcədən verilmiş
- ☐ avtomatik nəzarət
- ☐ informasiyanın eyni zamanda bir neçə fayla birdəfəlik daxil edilməsi

311 Auditdə əhəmiyyətlik (maddilik) nə deməkdir?

- ☐ bütün cavablar düzgündür
- ☒ Mühasibat hesabatının etibarlılığına təsir etməyən səhvlərin maksimal həddi
- ☐ Müqavilədə göstərilən auditor xidmətinin dəyəri
- ☐ Auditdə sübutun olması
- ☐ Mühasibat hesabatının etibarlılığına təsir edən səhvlərin maksimal həddi

312 Auditor yoxlamasının əvvəlcədən planlaşdırılması zamanı auditorun müəyyən etdiyi məqbul auditor riski 8 %, təsərrüfatdaxili risk 20 %, daxili nəzarət vasitəsi riski 15 % olmuşdur. Aşkar etməmək riski bərabərdir:

- ☐ 0.215
- ☒ 0.027
- ☐ 0.102
- ☐ 0.071
- ☐ 0.05

313 Planlaşdırma mərhələsində auditor nəzarət vasitəsi riskini 10 %, təsərrüfatdaxili riski 20 %, aşkar etməmək riski isə 12 % müəyyəşləndirmişdir. Auditor yoxlamasının ümumi riski bərabər olacaqdır:

- ☐ 0.1
- ☒ 0.002
- ☐ 0.02
- ☐ 0.06
- ☐ 0.21

314 Optimal auditor riski təxminən aşağıdakı səviyyədə müəyyən edilə bilər:

- ☐ 0.03

- ☒ 0.05
☐ 0.1
☐ 0.12
☐ 0.08

315 Auditor planlaşdırma mərhələsində nəzarət vasitəsi riskini 16 %, təsərrüfatdaxili riskini 15 %, aşkar etməmək riskini isə 14 % müəyyənləşdirmişdir. Auditor yoxlamasının ümumi riski bərabər olacaqdır:

- ☐ 0.006
☒ 0.003
☐ 0.03
☐ 0.08
☐ 0.075

316 Auditor yoxlamasının əvvəlcədən planlaşdırılması zamanı auditor məqbul auditor riskini 9 %, təsərrüfatdaxili riski 10 %, daxili nəzarət vasitəsi riskini isə 30 % müəyyənləşdirmişdir. Aşkar etməmək riski bərabərdir:

- ☐ 0.095
☒ 0.03
☐ 0.05
☐ 0.06
☐ 0.2

317 Aşkar etməmək riski dedikdə başa düşülür:

- ☐ bütün cavablar düzgündür
☒ Auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı
☐ iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək)
☐ Müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı
☐ səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı

318 Ümumi auditor riski dedikdə nə başa düşülür?

- ☐ bütün cavablar düzgündür
☒ səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı
☐ iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək)
☐ Müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı
☐ Auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı

319 Nəzarət vasitəsinin testləşdirilməsi auditoru nədə inandırmaqda kömək edir?

- ☐ bütün cavablar düzgündür
☒ müəssisədə nəzərdə tutulan mühasibat uçotu və daxili nəzarət sistemi etibarlı işləyirmi?
☐ mühasibat uçotunda hesablar üzrə dövriyyə düzgün əks etdirilirmi?
☐ təsərrüfat fəaliyyətinin bütün faktları iqtisadi subyektin hesabatlarında düzgün əks etdirilirmi?
☐ mühasibat uçotunda hesablar üzrə qalıq düzgün əks etdirilirmi?

320 Hansı ifadə düzgündür?

- ☐ bütün cavablar düzgündür
- ☒ seçilmiş məcmunun təhlili nəticələri baş məcmuya şamil edilir
- ☐ seçmənin həcmi aşkar etməmək riskin səviyyəsindən asılıdır
- ☐ seçmənin həcmi əhəmiyyətlik səviyyəsindən asılı deyildir
- ☐ statistik seçmə təsadüfi seçməyə qoyulan tələbləri dəyişdirir

321 Auditor əhəmiyyətliliyi nəzərdən keçirir:

- ☐ iqtisadi subyektlə razılaşdırılmış münasibətlərdə.
- ☒ həm maliyyə hesabatı səviyyəsində, həm də mühasibat uçotunun müxtəlif hesabları üzrə vəsaitlərin qalıqlarına münasibətdə, habelə informasiyaların açıqlanması hallarında
- ☐ yalnız maliyyə hesabatı səviyyəsində
- ☐ yalnız mühasibat uçotunun müxtəlif hesabları üzrə vəsaitlərin qalıqlarına münasibətdə və informasiyaların açıqlanması hallarında
- ☐ düzgün cavab yoxdur

322 Maliyyət üzrə yoxlamanın auditor prosedurları birbaşa aşağıdakılarla əlaqədardır:

- ☐ nəzarət vasitəsi riski və aşkar etməmək riski ilə
- ☒ aşkar etməmək riski ilə
- ☐ təsərrüfatdaxili risklə
- ☐ nəzarət vasitəsi riski ilə
- ☐ təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski ilə

323 Maliyyə hesabatının auditı zamanı auditor mühasibat uçotu və daxili nəzarət sistemində aşağıdakı əsas məqsədlərə və konkret prosedurlara diqqət yetirir:

- ☐ düzgün cavab yoxdur
- ☒ maliyyə hesabatının hazırlanması prosesinə münasibəti olan
- ☐ idarəetmə uçotuna aid edilən
- ☐ yoxlanılan dövrdə baş vermiş
- ☐ idarəetmə uçotuna aid edilən və yoxlanılan dövrdə baş vermiş

324 Daxili auditin vəzifələrini yerinə yetirə bilər:

- ☐ vergi orqanlarının müfəttişləri və maliyyə hesabatının auditini həyata keçirən kənar auditorlar
- ☒ iqtisadi subyektin ştatında olan xüsusi xidmət
- ☐ vergi orqanlarının müfəttişi
- ☐ maliyyə hesabatının auditini həyata keçirən kənar auditorlar
- ☐ vergi orqanlarının müfəttişləri və iqtisadi subyektin ştatında olan xüsusi xidmətlər

325 Audit olunan şəxsin daxili audit şöbəsi fəaliyyət göstərir. Auditor maliyyə hesabatının auditı zamanı nəyi etməlidir:

- ☐ düzgün cavab yoxdur
- ☒ daxili auditorun işinə bütün hallarda istinad etməməlidir
- ☐ daxili auditorun işinə tamamilə etibar etməlidir
- ☐ maliyyə hesabatının auditinə dair müqavilənin şərtlərinə uyğun olaraq daxili auditorun işindən istifadə edir
- ☐ daxili auditorun işini maliyyə orqanları ilə müzakirə edir

326 Auditin ümumi planını hazırlayan zaman auditor tərəfindən nəzarətin bütün prosedurları başa düşülməlidir?

- ☐ vergi və maliyyə orqanları ilə razılaşdırmaqla həll edilir
- ☒ tələb olunmur
- ☐ audit olunan şəxsin rəhbərliyi ilə razılaşmaqla həll edilir
- ☐ tələb olunur
- ☐ ölkənin Auditorlar Palatası ilə razılaşdırmaqla həll edilir:

327 Mühəsibat uçotuna dair normativ aktlara uyğun olaraq əmlakın və öhdəliklərin inventarlaşmasının aparılması vacibdir:

- ☐ bütün cavablar düzgündür
- ☒ maddi məsul şəxs dəyişdirildikdə
- ☐ aylıq maliyyə hesabatı hazırlandıqda
- ☐ rüblük maliyyə hesabatı hazırlandıqda
- ☐ yarımillik maliyyə hesabatı hazırlandıqda

328 Auditor hesabat dövrü başa çatanaqədər audit olunan şəxsin nəzarət vasitəsinin bəzi testlərini həyata keçirə bilər?

- ☐ vergi və maliyyə orqanları ilə razılaşmaqla
- ☒ bəli
- ☐ xeyr
- ☐ istədiyi kimi
- ☐ Auditorlar Palatası ilə razılaşmaqla

329 Daha dürüst sayılır:

- ☐ yazılı və şifahi izahat formalarında sübutlar
- ☒ sənədlər və yazılı göstəriş formasında sübutlar
- ☐ sənədlər formasında sübut
- ☐ yazılı formada sübut
- ☐ şifahi izahatlar

330 Nəzarət-analitik informasiyalar yarım sistemində informasiyalar toplanıldıqda aşağıdakı üsullardan istifadə edilir:

- ☐ Müşahidə, şifahi sorğu, faktik və sənədli nəzarət
- ☒ müşahidə, şifahi sorğu, anketləşdirmə, faktik və sənədli nəzarət
- ☐ müşahidə və şifahi sorğu
- ☐ anketləşdirmə
- ☐ faktik və sənədli nəzarət

331 Audit yoxlamasına ekspertin cəlb olunmasına icazə verilir:

- ☐ hakimiyyət orqanlarının qərarı ilə
- ☒ yalnız audit aparılan iqtisadi subyektin razılığı ilə
- ☐ audit aparılan iqtisadi subyektin razılığı olmadan
- ☐ vergi orqanının qərarı ilə
- ☐ auditorun qərarı ilə

332 Aşağıdakı seçimlər fərqləndirilir:

- ☐ qeyri-representativ və qarışıq
- ☒ representativ və qeyri-representativ
- ☐ representativ və mürəkkəb
- ☐ qeyri-representativ və mürəkkəb
- ☐ mürəkkəb və qarışıq

333 Yoxlanılan kütlə ünsürlərinin hansı seçim metodu ünsürlərin təsadüfi təyin edilmiş rəqəmdən başlayaraq müəyyən vaxt intervalı ərzində seçiminə əsaslanır?

- ☐ bütün cavablar düzgündür
- ☒ sisteməlik seçim
- ☐ kombinə olunan seçim
- ☐ sadə seçim
- ☐ təsadüfi seçim

334 Nəzarət vasitələrinin testləşdirilməsi zamanı hansı risk nəzarət sisteminin etibarlılığı şəraitində auditor seçiminin nəticələrinin etibarsızlığı halda düzgün hipotizanın rədd edilməsi imkanı ilə bağlıdır:

- ☐ düzgün cavab yoxdur
- ☒ birinci növ risk
- ☐ ikinci növ risk
- ☐ üçüncü növ risk
- ☐ dördüncü növ risk

335 Nəzarət vasitələrinin testləşdirilməsi zamanı hansı risk nəzarət sisteminin etibarsızlığı şəraitində auditor seçiminin nəticələrinin etibarlılığı halda düzgün olmayan hipotizanın qəbul edilməsi imkanı ilə bağlıdır:

- ☐ düzgün cavab yoxdur
- ☒ ikinci növ risk
- ☐ birinci növ risk
- ☐ üçüncü növ risk
- ☐ dördüncü növ risk

336 Auditdə kompüterlərdən istifadə edilməsi aşağıdakı halda auditor prosedurlarının səmərəliliyinin yüksəldilməsinə gətirib çıxarır:

- ☐ auditor yoxlamasına az sayda həmcins məlumatlar massivi məruz qalır, yoxlanılan təşkilatlarda mühasibat əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilmiş qeyri-standart sistemlərindən istifadə olunur
- ☒ auditor yoxlamasına çox sayda həmcins məlumatlar massivi məruz qalır, yoxlanılan təşkilatlarda mühasibat əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilmiş standart sistemlərindən istifadə olunur
- ☐ auditor yoxlamasına çox sayda həmcins məlumatlar massivi məruz qalır
- ☐ yoxlanılan təşkilatlarda mühasibat əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilmiş standart sistemlərindən istifadə olunur
- ☐ auditor yoxlamasına çox sayda həmcins məlumatlar massivi məruz qalır, yoxlanılan təşkilatlarda mühasibat əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilmiş qeyri-standart sistemlərindən istifadə olunur

337 Əhəmiyyətlik səviyyəsinə birmənalı yanaşmanı təmin etmək üçün auditor təşkilatı nə etməlidir?

- ☐ əhəmiyyətlik səviyyəsinin tapılması qaydasını müəyyənləşdirmək və müştərilən hesabatın ekspress təhlilini həyata keçirmək

- ☒ baza göstəriciləri sistemini və əhəmiyyətlik səviyyəsinin tapılması qaydasını müəyyənləşdirmək
- ☐ auditorların fikirlərinin sorğusunu aparmaq və baza göstəriciləri sistemini müəyyənləşdirmək
- ☐ baza göstəriciləri sistemini müəyyənləşdirmək
- ☐ auditorun fikirlərinin sorğusunu aparmaq və əhəmiyyətlik səviyyəsini tapılması qaydasını müəyyənləşdirmək

338 Təsərrüfatdaxili risk dedikdə başa düşülür:

- ☐ bütün cavablar düzgündür
- ☒ iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək)
- ☐ müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı
- ☐ auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı
- ☐ səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı

339 Nəzarət vasitəsi riski dedikdə başa düşülür:

- ☐ bütün cavablar düzgündür
- ☒ müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı
- ☐ iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək)
- ☐ auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı
- ☐ səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı

340 Hesabata münasibətdə təsərrüfatdaxili riski qiymətləndirən zaman hansı amillər nəzərə alınmalıdır?

- ☐ bütün cavablar düzgündür
- ☒ iqtisadi subyektin fəaliyyət göstərdiyi sahənin və cari iqtisadi vəziyyətinin xüsusiyyətləri
- ☐ müəssisələrin əsas fəaliyyətindən alınan mənfəət
- ☐ hesabatın aparılması və hazırlanmasına görə məsuliyyət daşıyan işçilərin təcrübəsi və ixtisası
- ☐ müəssisənin debitor və kreditor borclarında dəyişikliklər

341 Nadir, qeyri-adi və qeyri-standart təsərrüfat əməliyyatlarının mövcudluğu:

- ☐ nəzarət vasitəsi riskini azaldır
- ☒ təsərrüfatdaxili riski artırır
- ☐ nəzarət vasitələrinin riskini artırır
- ☐ aşkar etməmək riskini artırır
- ☐ aşkar etməmək riskini azaldır

342 Hansı ifadə düzgün deyil?

- ☐ düzgün cavab yoxdur
- ☒ statistik seçmə təsadüfi seçməyə qoyulan tələbləri dəyişir
- ☐ audit zamanı seçmə işin həcmi ixtisar etmək məqsədilə həyata keçirilir
- ☐ təsadüfi məcmunun təhlili nəticələri baş məcmuya şamil edilir
- ☐ seçmə yoxlamasının aparılması qaydası həmişə sərt qaydada formalaşdırıla bilməz

343 Auditor əhəmiyyətliliyi diqqətə götürməlidir:

- ☐ yalnız auditor prosedurlarının həcmi müəyyənləşdirildikdə
- ☒ bütün cavablar düzgündür
- ☐ yalnız səhvlərin nəticələri qiymətləndirildikdə
- ☐ yalnız auditor prosedurlarının xarakteri müəyyənləşdirildikdə
- ☐ yalnız auditor prosedurlarının aparılması müddəti müəyyənləşdirildikdə

344 Auditor aşağıdakı məqsədlər üçün nəzarət prosedurlarını kifayət qədər dərindən bilməlidir:

- ☐ audit olunan şəxsin baş mühasibindən izahat almaq
- ☒ auditor yoxlamasının planını hazırlamaq
- ☐ audit olunan şəxsin rəhbəri ilə ünsiyyət
- ☐ audit olunan şəxsin rəhbərindən izahat almaq
- ☐ vergi və maliyyə orqanları ilə ünsiyyət yaratmaq

345 Çeşidlərin qarışdırılması aşkar olunduqda belə qeydə alınır:

- ☐ bütün cavablar düzgündür
- ☒ bir maddi-məsul şəxsə, eyni dövrdə, eyni əmlak növündə, eyni miqdarda
- ☐ müxtəlif maddi-məsul şəxslərdə, eyni dövrdə və eyni əmlak növündə
- ☐ müxtəlif maddi-məsul şəxslərdə, eyni əmlak növündə və ümumilikdə bütün təşkilat üzrə eyni miqdarda
- ☐ müxtəlif maddi-məsul şəxslərdə, eyni əmlak növündə

346 İcmal yoxlamanın nəticələri üzrə rəy aşağıdakı formada əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☒ mənfi inam
- ☐ pozitiv düşüncəli inam
- ☐ mütləq inam
- ☐ düşüncəli inam

347 Audit olunan şəxsin ərazicə ayrılıqda yerləşən bölmələrinin sayı və onların məkanca biri-birindən uzaqda olması aşağıdakı mərhələdə qiymətləndirilir:

- ☐ düzgün cavab yoxdur
- ☒ ümumi audit planının tərtibi
- ☐ audit proqramının hazırlanması
- ☐ yoxlamanın gedişində və audit rəyinin hazırlanmasında aşkara çıxarılan auditor sübutunun qiymətləndirilməsi
- ☐ auditor rəyinin hazırlanması

348 Maliyyə (mühasibat) hesabatının təqdim olunmasına görə məsuliyyət daşıyır

- ☐ düzgün cavab yoxdur
- ☒ audit aparılan şəxsin rəhbərliyi
- ☐ [audit aparılan şəxsin təsisçiləri (iştirakçıları, səhmdarları)
- ☐ baş mühasib, yaxud uçotu həyata keçirən şəxs
- ☐ [audit aparılan şəxsin təsisçiləri və baş mühasibi

349 Auditor yoxlamanın nəticələrinə görə auditor verilən informasiyalarda düşüncəli, lakin mütləq inam səviyyəsində olmadan əhəmiyyətli təhriflərə yol verilməyini əsas sayır. Bu auditor qərarında aşağıdakı formada əksini tapır:

- ☐ düzgün cavab yoxdur
- ☒ pozitiv düşüncəli inam
- ☐ mütləq inam
- ☐ mənfi inam
- ☐ düşüncəli inam

350 Auditorlar və auditor firmaları ittifaqlar və birliklər yarada bilər:

- ☐ düzgün cavab yoxdur
- ☒ özlərinin fəaliyyətinin əlaqələndirilməsi və peşə maraqlarının müdafiəsi
- ☐ özlərinin fəaliyyət sferalarını və göstərdikləri xidməti genişləndirmək üçün
- ☐ özlərinin fəaliyyətini və göstərdikləri xidməti genişləndirmək
- ☐ özlərinin fəaliyyət sferalarının və göstərdikləri əlavə xidmətlərin genişləndirilməsi

351 Yaramaz hərəkət dedikdə nə başa düşülür?

- ☐ düzgün cavab yoxdur
- ☒ audit aparan şəxsin bir və ya bir neçə əməkdaşı yaxud üçüncü şəxs qeyri-qanuni xeyir götürmək üçün bilərəkdən hərəkəti
- ☐ qeyri-qanuni xeyir götürmək üçün audit aparan şəxsin əməkdaşlarının bilərəkdən hərəkəti
- ☐ qeyri-qanuni xeyir götürmək üçün audit aparan şəxsin rəhbərinin bilərəkdən hərəkəti
- ☐ qeyri-qanuni xeyir götürmək üçün audit aparan şəxsin baş mühasibinin bilərəkdən hərəkəti

352 Auditin işçi sənədləşməsini saxlamaq tövsiyyə olunur:

- ☐ düzgün cavab yoxdur
- ☒ ən azı 5 il müddətində auditor təşkilatının qovluğunda (faylında)
- ☐ növbəti auditor yoxlanılmasınadk iqtisadi subyektdə
- ☐ audit aparılan subyektlə razılaşmaqla auditor təşkilatı sənədlərin saxlanılma müddətini müəyyən edir
- ☐ Respublikanın Vergi Nazirliyi ilə razılaşdırmaqla

353 Qiymətli kağızları fond birjalarında tədavülə buraxılan təşkilatların məcburi auditı həyata keçirilə bilər:

- ☐ düzgün cavab yoxdur
- ☒ yalnız auditor təşkilatı vasitəsilə
- ☐ yalnız auditor – fərdi sahibkar vasitəsilə
- ☐ auditor – fərdi sahibkar, yaxud xüsusi icazəsi olan auditor təşkilatı vasitəsilə
- ☐ Vergilər Nazirliyinin icazəsi ilə auditor – fərdi sahibkar vasitəsilə

354 Maliyyə (mühasibat) hesabatının hazırlanmasına və təqdimatına məsuliyyət daşıyır:

- ☐ düzgün cavab yoxdur
- ☒ audit aparan şəxs
- ☐ auditor və audit aparılan şəxsin həmrəylik məsuliyyəti
- ☐ audit firması
- ☐ auditorun və auditor firmasının məsuliyyəti

355 Auditor təşkilatı özünün rəyində audit aparılan subyektin fəaliyyətinin davam etdirilməsinə şübhə ilə yanaşır. Göründüyü kimi münaqişə baş vermişdir. Vəziyyətə qiymət verin:

- ☐ düzgün cavab yoxdur

- ☒ Auditor təşkilatı vəziyyətə düzgün yanaşmışdır
- ☐ Auditor təşkilatı belə bir mühakimə yürüdə bilməz. Bu auditin predmetinə aid deyildir.
- ☐ Auditor rəyinin başlıca şərti budur, hesabatın etibarlılığını təsdiq etmək
- ☐ Auditor təşkilatı audit aparılan şəxsin hesabatını təsdiq etməlidir.

356 Audit aparılan subyektdə mənburi auditor yoxlaması ilə yanaşı bütün hallarda aşağıdakı xidmətlər göstərilir:

- ☐ düzgün cavab yoxdur
- ☒ mühasibat uçotunun qurulması
- ☐ mühasibat uçotunun aparılması
- ☐ mühasibat uçotunun bərpası
- ☐ mühasibat uçotunun aparılması və bərpası

357 Məcburi illik, yaxud təşəbbüs auditi üzrə işçi sənədləri verilir:

- ☐ düzgün cavab yoxdur
- ☒ auditor təşkilatının mülkiyyəti hesab olunur
- ☐ audit qərarı ilə birlikdə iqtisadi subyektdə verilir
- ☐ auditor təşkilatında saxlanılır və iqtisadi subyektin tələbi ilə ona verilir
- ☐ auditor təşkilatında saxlanılır və tələb əsasında vergi, yaxud digər dövlət orqanına verilir

358 Auditin etik prinsipi kimi hansı keyfiyyəti müəyyən edilməmişdir?

- ☐ peşə səlahiyyəti və vicdanlı olmaq
- ☒ peşə skeptizmi
- ☐ peşəyə uyğun özünü aparmaq
- ☐ müstəqillik
- ☐ doğruluq

359 Auditor rəyinə aid edilir:

- ☐ auditor barədə məlumat
- ☒ audit aparılan şəxsin imzası
- ☐ auditin həcmi təsvir edən hissə
- ☐ ünvanlar
- ☐ audit aparılan şəxs barədə məlumat

360 Auditin planlaşmasına aid edilir:

- ☐ düzgün cavab yoxdur
- ☒ auditor prosedurlarının ümumi strateqiyasının hazırlanması, onun müddətinə və həcminə yanaşma
- ☐ sifarişçi ilə danışıqların aparılması
- ☐ yoxlama qrafiklərinin hazırlanması
- ☐ sifarişçi ilə danışıqların aparılması və yoxlama qrafikinin hazırlanması

361 Audit yoxlamasının keçirilməsi müddətində aşağıdakı auditor prosedurları tətbiq edilir:

- ☐ düzgün cavab yoxdur
- ☒ mühasibat hesabatının faktiki göstəricilərinin plan və ya proqnoz, orta sahə və qeyri-mühasibat göstəriciləri ilə müqayisəsi

- ☐ mühasibat hesabatının faktiki göstəricilərinin plan və ya proqnoz göstəriciləri ilə müqayisəsi;
- ☐ mühasibat hesabatı göstəricilərinin orta sahə göstəricilərilə müqayisəsi;
- ☐ mühasibat hesabatı göstəricilərinin qeyri-mühasibat göstəriciləri ilə müqayisəsi

362 Auditin planlaşdırılması mərhələsində analitik prosedurlar nəyə imkan yaradır:

- ☐ düzgün cavab yoxdur;
- ☒ yoxlanılan iqtisadi subyektin fəaliyyətinin dərk olunması, auditor riskinin dərəcəsinin dəqiq müəyyənəşdirilməsi və audit prosedurlarının miqdarının və həcmnin azaldılması.
- ☐ yoxlanılan iqtisadi subyektin fəaliyyətinin dərk olunması;
- ☐ auditor riskinin dərəcəsinin dəqiq müəyyənəşdirilməsi;
- ☐ audit prosedurlarının miqdarının və həcmnin azaldılması;

363 Ekspertin işindən alınan audit sübutlarının etibarlıq dərəcəsini nə azaldır:

- ☐ ekspertin qarşısına qoyulan suallar.
- ☒ ekspertin subyektdən asılılığı;
- ☐ ekspertin təcrübəsi;
- ☐ ekspertin imici və təcrübəsi;
- ☐ ekspertin imici

364 Başqa auditorun işindən aşağıdakı hallarda istifadə olunur:

- ☐ düzgün cavab yoxdur.
- ☒ iqtisadi subyektin maliyyə hesabatına daxil olan törəmə firmaların, bölmələrin və filialların maliyyə məlumatının yoxlanılması;
- ☐ iki və ya daha çox auditorun iştirakı ilə keçirilən birgə audit yoxlaması;
- ☐ iqtisadi subyektin qabaqki auditorların işlərinin nəticələrinin istifadəsi zamanı;
- ☐ üç və ya daha çox auditorun iştirakı ilə keçirilən birgə audit yoxlaması zamanı;

365 Təqdim olunan maliyyə hesabatının doğruluğuna görə məsuliyyəti təşkilatın rəhbərliyi öz üzərinə götürür:

- ☐ doğru cavab yoxdur;
- ☒ yazılı formada;
- ☐ şifahi formada;
- ☐ auditorla şəxsi söhbətlərdə;
- ☐ şifahi formada və auditorla şəxsi söhbətlərdə;

366 Audit sübutları bunlardır:

- ☐ doğru cavab yoxdur;
- ☒ audit aparılan müddətdə alınan məlumatlar;
- ☐ yalnız auditorun hesabatı;
- ☐ yalnız audit proqramı;
- ☐ yalnız audit planı;

367 Auditor işçi sənədlərində aşağıdakı məlumatı göstərməlidir:

- ☐ doğru cavab yoxdur
- ☒ auditor işinin planlaşdırılması, yerinə yetirilmiş auditor prosedurlarının mahiyyəti, müddəti və həcmi, auditor sübutlarının əsasında alınan nəticələr;
- ☐ yalnız auditor sübutlarından alınan nəticələri;

- ☐ yalnız audit yoxlamasının planlaşdırılması;
- ☐ audit olunan şəxsin işçi həyatından sorğu nəticəsində alınan məlumatı;

368 Mühasibat hesabatında təhriflərə gətirən amillərə aiddir:

- ☐ məhsul alıcılarının dəyişdirilməsi.
- ☒ məhz hesabat ilinin sonunda maliyyə nəticələrinin həcminə təsir edən qeyri-tipik sazişlər;
- ☐ daha rentabelli məlın istehsalının artırılması məqsədilə məlın çeşidinin dəyişdirilməsi;
- ☐ iqtisadi böhrana görə istehsalın həcmının azaldılması;
- ☐ bütün cavablar doğrudur;

369 İqtisadi subyektin mühasibat hesabatında yol verilən səhvlər gözdən yayına bilərmi:

- ☐ düzgün cavab yoxdur ;
- ☒ obyektiv və subyektiv səbəblər baxımından yayına bilər;
- ☐ heç cür yayına bilməz;
- ☐ müxtəlif səbəblərdən asılıdır;
- ☐ səhvlərin miqdarından asılı olaraq;

370 Auditorun iş sənədlərinə nömrə təhkim olunması sistemi və quruluşu kim tərəfindən müəyyən edilir :

- ☐ audit olunan şəxs tərəfindən;
- ☒ auditor firması tərəfindən;
- ☐ Maliyyə Nazirliyi tərəfindən;
- ☐ statistika orqanları tərəfindən;
- ☐ vergi orqanları tərəfindən ;

371 Əgər auditor audit olunan şəxsin rəhbərliyinin qüvvədə olan normativ sənədlərin tələblərinə əməl etməməsi faktlarını aşkar edibsə, o, bu barədə kimi məlumatlandırmalıdır:

- ☐ audit olunan şəxsin rəhbər orqanını;
- ☒ ölkənin Auditorlar Palatasını;
- ☐ vergi orqanlarını ;
- ☐ istintaq orqanlarını;
- ☐ ölkənin Maliyyə Nazirliyini;

372 Auditor özünün işçi sənədlərinə müvafiq sənədlərin surətini əlavə edir. Bunun üçün kimin razılığı olmalıdır:

- ☐ ölkənin Auditorlar Palatasının;
- ☒ müştərinin;
- ☐ auditorun;
- ☐ vergi orqanlarının;
- ☐ ölkənin Maliyyə Nazirliyinin;

373 Auditor təşkilatı audit yoxlamasına ekspert dəvət edir. Audit olunan şəxsin rəhbərliyi eksperti qəti rədd etdi. Bu qərar qanunidirmi:

- ☐ bu məsələ vergi orqanları tərəfindən tənzimlənir ;
- ☒ bəli ;
- ☐ yox ;
- ☐ bu məsələ milli audit standartlarında nəzərdə tutulmayıb;

- ☐ bu məsələ beynəlxalq audit standartlarında nəzərdə tutulmayıb;

374 Audit firmalarının müqavilə əsasında auditor yoxlamasında iştirak etməyə kimi cəlb edə bilmək hüququ yoxdur:

- ☐ düzgün cavab yoxdur;
- ☒ yoxlanılan iqtisadi subyektin təsisçisi olan auditorları;
- ☐ başqa auditor firmasından mütəxəssis-ekspertləri;
- ☐ müstəqil işləyən auditorları;
- ☐ başqa auditor firmasından mütəxəssis-ekspertləri və müstəqil işləyən auditorları;

375 Audit proqramında göstərilir :

- ☐ düzgün cavab yoxdur.
- ☒ audit yoxlamasının aparılması üçün onun təxmini həcmi və qaydası;
- ☐ auditorun rəyinin hazırlanması və əsaslandırılması üçün əsas sayılan nəticələr
- ☐ yoxlamayı aparan auditor üçün təlimat toplusu;
- ☐ yoxlamayı aparan auditor üçün təlimat toplusu, auditorun rəyinin əsasını hazırlanması üçün əsas sayılan nəticələr;

376 Analitik prosedurlarının yerinə yetirilməsinin əsas mərhələləri hansılardır:

- ☐ prosedurun məqsədinin təyin olunması, onun növünün seçilməsi və yerinə yetirilməsi;
- ☒ prosedurun məqsədinin təyin olunması, onun növünün seçilməsi, yerinə yetirilməsi və nəticələrinin təhlili.
- ☐ prosedurun məqsədinin təyin olunması və prosedurun növünün seçilməsi
- ☐ prosedurun yerinə yetirilməsi
- ☐ prosedurun yerinə yetirilməsi nəticələrinin təhlili;

377 Son mərhələdə audit rəyinin tərtibatından əvvəl ətraflı, işlənmiş və dərin təhlil həyata keçirilir:

- ☐ prosedurların yerinə yetirilməsi nəticələrinin.
- ☒ bütün cavablar doğrudur;
- ☐ əmlak və maliyyə vəziyyətinin;
- ☐ fəaliyyətin nəticələrinin;
- ☐ təsərrüfat subyektinin gələcəkdə inkişaf etməsi imkanlarının;

378 Beynəlxalq audit təcrübəsində hansı audit sübutları inandırıcı və etibarlı sayılır:

- ☐ düzgün cavab yoxdur.
- ☒ bir-birinə zidd olmayan, müxtəlif mənbələrdən alınan müxtəlif xüsusiyyətli sübutlar;
- ☐ daxili mənbələrdən alınan sübutlar;
- ☐ şifahi alınan sübutlar
- ☐ daxili mənbələrdən və şifahi formada alınan sübutlar;

379 Auditin planlaşdırılması mərhələsində analitik prosedurlarının tətbiqinin məqsədi:

- ☐ auditin ümumi planının və proqramının tərtib edilməsi;
- ☒ müştərinin biznesi barədə məlumatın alınması və maksimal risk sahələrinin aşkarlanması;
- ☐ yoxlamanın müddətinə və keyfiyyətinə görə optimallaşdırılması;
- ☐ auditin ümumi planının tərtib edilməsi;
- ☐ audit proqramının tərtib edilməsi;

380 Audit seçiminin statistik metodu nəyi nəzərdə tutur:

- ☐ elementlərin təsadüfi seçimi və ehtimal nəzəriyyəsinin tətbiq edilməsini;
- ☒ düzgün cavab yoxdur.
- ☐ elementlərin təsadüfi seçimini;
- ☐ elementlərin sistemsiz seçimini;
- ☐ ehtimal nəzəriyyəsinin tətbiq edilməsi;

381 Beynəlxalq qaydalara müvafiq olaraq daxili audit nəyi göstərir:

- ☐ düzgün cavab yoxdur.
- ☒ təşkilatın daxili xidməti tərəfindən həyata keçirilən qiymətləndirilmə fəaliyyəti;
- ☐ subyektin mühasibat uçotunun və daxili nəzarətinin təşkilinin yoxlanılması;
- ☐ kənar auditorlar tərəfindən nəzarət edilən təşkilatın daxili xidməti fəaliyyəti;
- ☐ ölkənin Auditorlar Palatası tərəfindən nəzarət edilən təşkilatın daxili xidməti fəaliyyəti;

382 Daxili auditin həcmi və məqsədi aşağıdakı amillərdən asılıdır:

- ☐ doğru cavab yoxdur;
- ☒ təşkilatın ölçüsü, təşkilatı strukturu və müdriyyətin tələblərindən;
- ☐ iqtisadi subyektin təşkilatı strukturundan;
- ☐ daxili audit xidmətinin işçilərinin ştat cədvəlinə uyğun sayından;
- ☐ iqtisadi subyektin sahə aidiyyatından;

383 Maliyyə hesabatının doğruluğu, mühasibat uçotu və daxili nəzarətin lazımı qaydada təşkili barədə subyekt rəhbərinin izahatları nəyə aiddir:

- ☐ doğru cavab yoxdur;
- ☒ auditor sübutları və iş sənədlərinə;
- ☐ auditorun iş sənədlərinə;
- ☐ auditor sübutlarına;
- ☐ auditor rəylərinə;

384 İş sənədlərinin mülkiyyətçisi aşağıdakılardır:

- ☐ vergi orqanları.
- ☒ auditor;
- ☐ audit olunan şəxs;
- ☐ auditor və audit olunan şəxs;
- ☐ ölkənin Auditorlar Palatası;

385 Audit sübutları aşağıdakı mənbədən əldə olunduqda daha etibarlı sayılır:

- ☐ düzgün cavab yoxdur;
- ☒ müxtəlif mənbələrdən (fərqli məzmunlu və bir-birinə zidd olmayan);
- ☐ yalnız bir mənbədən;
- ☐ audit aparılan şəxsin işçi heyətinin sorğusu nəticəsində;
- ☐ audit aparılan şəxsin idarə heyətindən alınan sorğu nəticəsində;

386 Audit yoxlaması başa çatdıqdan sonra iş sənədləri audit təşkilatında saxlanılmalıdır:

- ☐ 10 ildən az olmayaraq;
- ☒ 5 ildən az olmayaraq;
- ☐ auditor təşkilatı və iqtisadi subyekt arasında müqavilə münasibətlərinin müddətindən asılı olaraq
- ☐ 3 ildən az olmayaraq;
- ☐ 1 il;

387 İqtisadi subyekt auditorun iş sənədlərini mühasibat yazılışları əvəzinə işlədə bilərmi:

- ☐ ölkənin Maliyyə Nazirliyinin rəyi ilə;
- ☒ yox;
- ☐ bəli;
- ☐ təşkilatın baş mühasibinin rəyi ilə;
- ☐ vergi orqanlarının rəyi ilə;

388 Göstərilmiş sübutlardan ən etibarlısı hansıdır:

- ☐ telefonla alınan kreditor borcunun qanuniliyi barədə sübut;
- ☒ auditorun iştirakı ilə təşkilatda aparılan inventarizasiya nəticəsində ehtiyatların ucotunun dəqiqliyi barədə sübut;
- ☐ şöbə rəhbərinin borcun alınması barədə sübutu ;
- ☐ telefonla alınan debitor borcunun qanuniliyinin sübutu;
- ☐ şöbə rəhbərliyi tərəfindən təqdim edilən kreditor borcunun qanuniliyi barədə sübut ;

389 Audit yoxlaması keçirilərkən auditor:

- ☐ yalnız vergi orqanlarının razılığı ilə müstəqil işləyən auditorları cəlb edə bilər;
- ☒ audit olunan şəxsin razılığı ilə müstəqil işləyən auditorları cəlb edə bilər;
- ☐ müstəqil işləyən auditorları cəlb edə bilməz;
- ☐ müstəqil işləyən auditorları cəlb edə bilər;
- ☐ ölkənin Auditorlar Palatasının razılığı ilə müstəqil işləyən auditorları cəlb edə bilər;

390 "Kassa" hesabı üzrə saldonun dəqiqliyini təyin etmək üçün aşağıdakı sübutlardan hansı daha etibarlıdır:

- ☐ bütün cavablar doğrudur;
- ☒ kassanın qəflətən yoxlanılması barədə akt;
- ☐ kassirin hesabatı ;
- ☐ cədvəl №1 ;
- ☐ 1 №-li jurnal – order;

391 Yoxlama nəticəsində aşkara çıxarılan müvafiq vergi pozuntuları barədə vergi orqanlarını məlumatlandırmaq auditorun borcudurmu?

- ☐ müştərinin tələbi ilə borcludur ;
- ☒ borclu deyil
- ☐ borcludur;
- ☐ vergi orqanının tələbi ilə borcludur;
- ☐ kreditorların tələbi ilə borcludur ;

392 Müştərinin sənədlərində qeyd olunan qeyri-tipik maddələrin və hadisələrin audit sübutlarında göstərilməsi üçün hansı metodlardan istifadə etmək olar?

- ☐ düzgün cavab yoxdur;
- ☒ izləmə;
- ☐ təkrar sayılma;
- ☐ təsdiq etmə;
- ☐ təkrar sayılma və təsdiq etmə;

393 Məlumatların kompüter vasitəsi ilə işlənilməsi hansı növ riskləri artırır:

- ☐ hesabatın olmaması
- ☒ bütün istifadəçilərin məlumat bazasına giriş imkanı
- ☐ ilkin sənədlərin olmaması;
- ☐ uçot registrlərinin olmaması;
- ☐ baş kitabın olmaması;

394 Aşağıdakı amillərdən hansı auditorun işçi sənədlərinin mahiyyətinə və həcmində ən az təsir edir:

- ☐ düzgün cavab yoxdur
- ☒ auditorun rəyinin növü;
- ☐ müştərinin uçot qeydlərinin vəziyyəti;
- ☐ nəzarət riskinə auditor tərəfindən qiymət verilməsi;
- ☐ ilkin uçot sənədlərinin sayı;

395 Auditor təşkilatı audit apardıqda kimin razılığı ilə ekspertin işindən istifadə edə bilər:

- ☐ təşkilatın kreditörlərinin;
- ☒ audit olunan şəxsin;
- ☐ vergi orqanlarının;
- ☐ ölkənin Auditorlar Palatasının;
- ☐ ölkənin Maliyyə Nazirliyinin;

396 Auditor inamlılıq dərəcəsini aşağıdakı meyarlar baxımından müəyyən edə bilər:

- ☐ dürüstlük və kafilik.
- ☒ dürüstlük, kafilik və vaxtında qeydə alma;
- ☐ dürüstlük və vaxtında qeydə alma;
- ☐ kafilik və vaxtında qeydə alma ;
- ☐ vaxtında qeydə alma;

397 Hansı mənbələrdən alınan audit sübutlarını auditor ən etibarlı qismində qiymətləndirir:

- ☐ düzgün cavab yoxdur;
- ☒ kənar mənbələrdən;
- ☐ daxili mənbələrdən;
- ☐ audit olunan şəxslə müqavilənin şərtlərindən asılı olaraq kənar və daxili mənbələrdən ;
- ☐ kənar və daxili mənbələrdən alınan və eyni etibarlılıq dərəcəsinə malik olan auditor sübutları;

398 Müşahidə etmə auditor proseduru nə deməkdir:

- ☐ hesablamaların auditor tərəfindən müstəqil qaydada aparılması;
- ☒ auditor tərəfindən başqa şəxslərin yerinə yetirdiyi prosesin və ya prosedurun izləməsi.
- ☐ audit olunan şəxs ətrafında daxilə və ya kənardan olan şəxslərdən informasiya axtarışı;

- ☐ ilkin sənədlərdə riyazi hesablamaların dəqiqliyinin yoxlanılması;
- ☐ mühasibat qeydlərində riyazi hesablamaların dəqiqliyinin yoxlanılması;

399 Auditor hansı formada işçi sənədlərini tərtib etməlidir :

- ☐ statistika orqanlarının təyin etdiyi formada.
- ☒ auditin ümumi anlayışı üçün mümkün qədər dolğun formada;
- ☐ xidmətlərin göstərilməsi barədə müqavilədə nəzərdə tutulan formada;
- ☐ unifikasiya edilmiş ilkin sənədlərin albomlarda göstərilmiş formada;
- ☐ vergi orqanlarının təyin etdiyi formada;

400 Auditdə maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi necə həyata keçirilir:

- ☐ 5 mərhələdə.
- ☒ 3 mərhələdə;
- ☐ 4 mərhələdə;
- ☐ 2 mərhələdə;
- ☐ auditorun seçimi ilə;

401 “Müfəttişlik” audit prosedurunun mahiyyəti nədədir:

- ☐ subyektin pul vəsaitlərinin hərəkəti haqda hesabatının yoxlanılması.
- ☒ yazıların, sənədlərin və maddi aktivlərin yoxlanılması;
- ☐ hesablamaların riyazi yoxlanılması;
- ☐ subyektin mühasibat balansında maddələrin yoxlanılması;
- ☐ mənfəət və zərər haqqında hesabat maddələrinin yoxlanılması;

402 Analitik prosedurlarının yerinə yetirilməsi üsullarına aiddir:

- ☐ məlumatın təsdiqlənməsi və sadə müqayisə üsulu.
- ☒ sadə müqayisə üsulu;
- ☐ dövryyənin və qalıqların hesablar üzrə testləşdirilməsi;
- ☐ məlumatların təsdiqlənməsi;
- ☐ dövryyənin və qalıqların hesablar üzrə testləşdirilməsi və məlumatların təsdiqlənməsi;

403 Beynəlxalq qaydalara müvafiq olaraq “etibarlıq dərəcəsi” termini analitik prosedurlarının qiymətləndirməsində nəyi ifadə edir:

- ☐ bütün cavablar doğrudur.
- ☒ analitik prosedurlarının nəticəsilə bağlı dərəcə;
- ☐ audit sübutlarına etibarlıq dərəcəsi;
- ☐ analitik prosedurlarının istifadəsində auditorun rəyinə etibarlığı;
- ☐ audit rəyinə etibarlıq dərəcəsi;

404 Beynəlxalq audit standartlarına müvafiq olaraq “audit seçimi” terminini müəyyənləşdirin:

- ☐ hesabın qalıqına və ya əməliyyatlar sinifinə daxil olan maddələrin müəyyənləşdirilmiş seçimi.
- ☒ əməliyyatların sinifi və hesablar üzrə qalıq maddələrinin 100%-dən aşağı olan münasibətində audit prosedurlarının istifadəsi;
- ☐ yoxlama üçün maliyyə hesabatının maddələrinin seçilməsi;
- ☐ yoxlama üçün mühasibat balansının aktiv maddələrinin seçilməsi;

- ☐ yoxlama üçün mühasibat balansının passiv maddələrinin seçilməsi;

405 Beynəlxalq Audit Standartlarının tələblərinə uyğun olaraq “frontal yoxlama” terminini təyin edin:

- ☐ mühasibat balansının passiv maddələrinə münasibətdə analitik prosedurlar .
- ☒ mühasibat uçotu sistemində bir neçə təsərrüfat əməliyyatını güdən test;
- ☐ mühasibat uçotun hesablarının qalıqların dəqiq testi;
- ☐ hesabatın ayrı-ayrı maddələrinə münasibətdə analitik prosedurları;
- ☐ mühasibat balansının aktiv maddələrinə münasibətdə analitik prosedurlar;

406 Təşkilatın müdiriyyətdən yazılı ərizələri alırlar:

- ☐ auditin planlaşdırma mərhələsində yoxlamanın həcmi və mahiyyətinin müəyyənləşdirilməsi üçün.
- ☒ maliyyə hesabatı üzrə əhəmiyyətli olan suallar üzrə;
- ☐ maliyyə hesabatının doğruluğu haqda fikirlərin bildirildiyi zaman;
- ☐ auditin planlaşdırma mərhələsində yoxlamanın həcmi və mahiyyətinin müəyyənləşdirilməsi üçün;
- ☐ auditin planlaşdırma mərhələsində yoxlamanın mahiyyətinin müəyyənləşdirilməsi üçün;

407 Nəyin nəticəsində auditor sübutları əldə olunur:

- ☐ düzgün cavab yoxdur
- ☒ daxili nəzarət vasitələrinin testləri və mahiyyət üzrə yoxlama prosedurları;
- ☐ yalnız daxili nəzarət vasitələrinin testləri;
- ☐ yalnız mahiyyət üzrə yoxlama prosedurları;
- ☐ mühasibat uçotu və daxili nəzarət sisteminin təşkili və səmərəliliyi;

408 Daxili nəzarət vasitələrinin testləri nəyə münasibətdə auditor sübutlarının alınması məqsədi ilə aparılan yoxlamalardır?

- ☐ bütün cavablar doğrudur;
- ☒ mühasibat uçotu və daxili nəzarət sistemlərinin lazımi səviyyədə təşkili və səmərəli fəaliyyəti;
- ☐ mühasibat uçotu hesablarında əməliyyatların düzgün əks etdirilməsi;
- ☐ mühasibat uçotu hesabatlarında vasitələrin qalığının düzgün əks etdirilməsi;
- ☐ məlumatın açıqlanması;

409 Mahiyyət üzrə yoxlama prosedurları aşağıdakı formada aparılır:

- ☐ yalnız əməliyyatların və vəsaitlərin qalıqlarının mühasibat uçotunun hesablarında əks etdirilməsinin düzgünlüyünü qiymətləndirən testlər;
- ☒ audit prosedurlarını, əməliyyatların və vəsaitlərin qalıqlarının mühasibat uçotunun hesablarında əks etdirilməsinin düzgünlüyünü qiymətləndirən testlər.
- ☐ yalnız analitik prosedurlar;
- ☐ yalnız əməliyyatların mühasibat uçotunun hesablarında əks etdirilməsinin düzgünlüyünü qiymətləndirən testlər;
- ☐ yalnız vəsaitlərin qalıqlarının mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyünü qiymətləndirən testlər;

410 Ən etibarlı sübutlar hansılardır:

- ☐ doğru cavab yoxdur;
- ☒ kənar mənbələrdən (üçüncü şəxslərdən), nəinki daxili mənbələrdən alınan;
- ☐ daxili mənbələrdən, nəinki kənar (üçüncü şəxslərdən) mənbələrdən alınan;

- ☐ şifahi formada, nəinki yazılı ərizələr, sənədlər formasında;
- ☐ audit olunan şəxsin idarə heyətindən alınan sorğudan, nəinki yazılı ərizələr;

411 Auditor yoxlaması metodu nə deməkdir:

- ☐ audit olunan şəxsə təzyiq göstərən üsullar;
- ☒ audit sübutlarını almaq üçün müstəqil prosedur növləri;
- ☐ sənədlərin yoxlanılmasının təşkili;
- ☐ mühasibat yazılışlarının yoxlanılmasının təşkili;
- ☐ sənədlərin və yazılışların yoxlanılmasının təşkili;

412 Mal qalığının təsdiqi zamanı aşağıdakı sübutlardan ən etibarlısı hansıdır:

- ☐ bütün cavablar doğrudur;
- ☒ inventarizasiya siyahısı;
- ☐ “Mallar” hesabı üzrə qalıq cədvəli ;
- ☐ “Mallar” hesabı üzrə dövrüyyə cədvəli;
- ☐ malların hərəkəti haqqında hesabat;

413 Auditor ucotda əməliyyat xərclərinin dəqiq əks etdirilməsini yoxlamalıdır. Bu məqsədə nail olmaqda hansı mənbədən istifadə etmək olar:

- ☐ “Kassa” hesabının analitik və sintetik registrləri ;
- ☒ əsas vəsaitlərin sıradan çıxması barədə akt və digər müəssisələrin nizamnamə kapitalında iştirakı ilə bağlı vəsaitlərin sərf edilməsini təsdiq edən sənədlər;
- ☐ əsas vəsaitlərin sıradan çıxması barədə akt;
- ☐ digər müəssisələrin nizamnamə kapitalında iştirakı ilə bağlı vəsaitlərin sərf edilməsini təsdiq edən sənədlər;
- ☐ “Mənfəət və zərər” hesabının analitik və sintetik ucot registrləri;

414 Fırıldaqcılıq nəyi təsvir edir:

- ☐ bütün cavablar doğrudur;
- ☒ təsərrüfat əməliyyatlarının mənasının pozulması ilə nəticələnən ucot məlumatlarının düzgün əks etdirilməməsi;
- ☐ hesabi və məntiqi səhvlər nəticəsində maliyyə məlumatının təhrif edilməsi;
- ☐ aktivlərin, yaxud mənimsəmələrin düzgün qiymətləndirilməməsi riskini artırən şərtlərin və hadisələrin mövcudluğu;
- ☐ təsərrüfat fəaliyyəti faktlarının düzgün təqdim olunmaması nəticəsində maliyyə informasiyalarının təhrif edilməsi;

415 Audit sübutlarının alınmasının hansı metodu hesabatda əməliyyatların əks etdirilməsinin onların məqsəduyğun və real olduğunu təsdiq edən ilkin sənədlərə qədər izləməsinə imkan verir?

- ☐ düzgün cavab yoxdur;
- ☒ izləmə;
- ☐ sənədlərin yoxlanılması;
- ☐ müxtəlif təsərrüfat əməliyyatlarının ucotu gaydasına əməl olunması;
- ☐ müxtəlif təsərrüfat əməliyyatlarının ucota alındığı sənədlərin yoxlanılması və qaydalara əməl olunması;

416 Analitik prosedurlar nəyin bir formasıdır:

- ☐ bütün cavablar doğrudur;
- ☒ mahiyyəti üzrə yoxlama proseduru;

- ☐ daxili nəzarət vasitələrinin testləri ;
- ☐ mühasibat ucot hesablarında əməliyyatların düzgünlüyünə qiymət verən testlər;
- ☐ mühasibat hesablarında vəsaitlərin qalığının düzgünlüyünə qiymət verən

417 Ən etibarlı audit sübutlarını auditor necə dəyərləndirir:

- ☐ bütün cavablar düzgündür;
- ☒ bilavasitə auditor tərəfindən toplanılan;
- ☐ audit olunan şəxsin rəhbərliyindən alınan;
- ☐ audit olunan şəxsin işçi heyətindən alınan;
- ☐ üçüncü şəxslərdən alınan;

418 Auditor təşkilatı iqtisadi subyektin məcburi audit yoxlamasına ekspert kimi başqa audit təşkilatından auditor dəvət etdi. Bu qərar qanunidirmi:

- ☐ əlbəttə, bu auditor təşkilatının beynəlxalq audit standartlarında göstərilmiş hüququdur;
- ☒ xeyr, ekspert auditor təşkilatının ştatında qeydə alınmayan mütəxəssis olmalıdır.
- ☐ əlbəttə, bu onun ölkədə audit fəaliyyətinin normativ sənədlərində qeyd olunduğu hüququdur;
- ☐ doğrudur, əgər o müstəqil surətdə işləyirsə;
- ☐ doğrudur, əgər o müstəqil surətdə işləmirsə;

419 Aşağıdakı prosedurlardan hansı auditora təşkilatın avadanlığa mülkiyyət hüququna aid sübutları daha dəqiq göstərə bilər?

- ☐ avadanlığın saxlanma şəraitinin yoxlanılması.
- ☒ texniki pasportların və texniki avadanlığın satın alınması barədə müqavilənin yoxlanılması;
- ☐ avadanlığın faktiki mövcudluğunun yoxlanılması ;
- ☐ avadanlığı satan şəxsdən yazılı təsdiqin alınması;
- ☐ maddi-məsuliyyət daşıyan şəxslərdən yazılı təsdiqin alınması;

420 Audit yoxlaması aparılan zaman irəli gələn çətin vəziyyətdə, auditor öz fikrini yalnız audit olunan şəxsin rəhbərliyindən alınan yazılı izahat əsasında formalaşdırır. Bu düzgündürmü?

- ☐ auditor müstəqil ekspertdir, amma qərarı ölkənin Auditorlar Palatası ilə razılaşdırmaqla qəbul edir;
- ☒ öz qərarını çıxaran zaman auditor təkcə bu izahatlara deyil, digər audit prosedurlarının nəticələrinə əsaslanmalıdır.
- ☐ auditor müstəqil ekspertdir və bu vəziyyətdə özü üçün yanaşması ilə qərar verir;
- ☐ bəli, bu milli audit standartlarında nəzərdə tutulur;
- ☐ bəli, bu beynəlxalq audit standartlarında nəzərdə tutulur;

421 Auditor yoxlamasının nəticələrinə aiddir

- ☐ bütün cavablar düzgündür
- ☒ auditor qərarı;
- ☐ yoxlama aktı;
- ☐ yoxlanılan iqtisadi subyektin rəhbərinə göndərilən informasiya
- ☐ yoxlanılan iqtisadi subyektin təsisçilərinə (səhmdarlara) göndərilən informasiya;

422 Auditor yoxlamasının başa çatmağı nəzərdə tutur:

- ☐ düzgün cavabı yoxdur.

- ☒ auditor hesabatının tərtib olunması;
- ☐ balans tərtib olunan tarixdən sonra uçot registrlərinin yoxlanılması və aşkarlanan yeni faktlar barədə müəssisə rəhbərliyi ilə müzakirə aparılması;
- ☐ məhf olunan gələcəkdə müəssisənin həyat fəaliyyətinə qiymət verilməsi;
- ☐ bütün cavablar düzgündür.

423 Auditor təşkilatı auditor qərarına tarix qoymalıdır:

- ☐ düzgün cavabı yoxdur.
- ☒ iqtisadi subyektin muhasibat hesabatının təsdiq olunması tarixindən tez olmayaraq;
- ☐ iqtisadi subyektin muhasibat hesabatı hazırlanılanaq;
- ☐ iqtisadi subyektin maliyyə hesabatı hazırlanandan sonra;
- ☐ vergi orqanlarından yazılı icazə alındıqdan sonra;

424 Auditor belə bir qərara gəlmişdir ki, muhasibat uçotunun aşağı səviyyədə olması üzündən auditor yoxlaması aparmaq mümkün deyildir. Belə halda auditor nə etməlidir?

- ☐ məhkəməyə, yaxud arbitr məhkəməsinə müraciət etməlidir;
- ☒ muhasibat uçotunun bərpası haqda tövsiyyə verməlidir.
- ☐ yalnız auditor tərəfindən yoxlanılan məsələlərə müsbət rəy verməlidir;
- ☐ muhasibat uçotunun bərpası üçün özünün təklifini verməsi və daha sonra auditor rəyi hazırlamalıdır;
- ☐ bu haqda ölkənin Auditor Palatasını məlumatlandırmalıdır;

425 Auditor rəyində auditor-hüququ şəxs barədə aşağıdakı məlumatlar olmamalıdır:

- ☐ dövlət qeydiyyatı haqda şəhadətnamənin nömrəsi və tarixi.
- ☒ ştatda olan auditorlar haqqında məlumat;
- ☐ auditor fəaliyyətini aparmaq üçün icazənin verilməsi tarixi və nömrəsi;
- ☐ yerləşdiyi yer;
- ☐ adı;

426 Səhmdar cəmiyyətinin baş muhasibi auditor yoxlaması gedirdə kommersiya sirri sayılan sənədləri verməkdən imtina etmişdir. Auditor, ona təqdim olunan sənədlərdə praktik olaraq heç bir səhv aşkarlaya bilməsə də danışıqsız müsbət rəy verməmişdir. Kim haqlıdır?

- ☐ iqtisadi subyektin rəhbərliyi
- ☒ auditorlar.
- ☐ bu münaqişə audit üzrə normativ bazanın olmaması üzündən baş vermişdir;
- ☐ iqtisadi subyektin baş muhasibi;
- ☐ iqtisadi subyektin maliyyə şöbəsi;

427 Auditor yoxlamasının həcmi termini nə deməkdir?

- ☐ düzgün cavabı yoxdur.
- ☒ auditor proseduru yerinə yetirən auditorun bacarığı;
- ☐ yoxlanılan sənədlərin sayı;
- ☐ yoxlanılan uçot registrlərinin sayı;
- ☐ auditin keçirildiyi dövr;

428 Beynəlxalq Audit Standartlarında neçə növ rəy nəzərdə tutulmuşdur?

- ☐ 6.0
☒ 5.0
☐ 4.0
☐ 3.0
☐ 2.0

429 Müqayisə olunan maliyyə hesabatı:

- ☐ Beynəlxalq Audit Standartlarında belə anlayış yoxdur.
☒ cari ilin maliyyə hesabatının bir hissəsi deyil;
☐ cari ilin maliyyə hesabatının bir hissəsidir;
☐ cari ilin maliyyə hesabatına həm daxil edilə, həm də edilməyə bilər;
☐ ötən illərin maliyyə hesabatının bir hissəsidir;

430 Auditor rəyi tərtib edilən tarixdən sonra, daxil olan sair informasiyalarla auditorun tanış olması zəruridirmi?

- ☐ xeyr;
☒ bəli.
☐ bəli, əgər bu müştəri ilə əlavə müqavilədə nəzərdə tutulmuşdursa;
☐ bəli, əgər bu iqtisadi subyektin rəhbərliyi tərəfindən bəyənilmişdirsə;
☐ bəli, əgər bu iqtisadi subyektin baş muhasibi tərəfindən bəyənilmişdirsə;

431 Auditor yoxlamasının gedişində subyekt rəhbərinin yalnız yazılı formada verdiyi izahatlara aiddir:

- ☐ çoxsaylı təsdiqedicilərin sənədlər tələb olunur və muhasibat hesabatının etibarlılığı üçün auditor tərəfindən əhəmiyyətli hesab olunur.
☒ muhasibat hesabatının etibarlılığı üçün auditor tərəfindən əhəmiyyətli hesab olunur;
☐ muhasibat hesabatının etibarlılığı üçün yoxlanılan iqtisadi subyektin rəhbəri tərəfindən etibarlı hesab olunur;
☐ böyük həcmdə təsdiq edilən ilk sənədlər tələb olunur;
☐ muhasibat hesabatının etibarlılığı üçün yoxlanılan təşkilatın baş muhasibi tərəfindən əhəmiyyətli hesab olunur;

432 Muh. hesabatının etibarlılığın təsdiq edən auditor rəyi illik muh. hesabatının tərkibinə daxil edilməlidir:

- ☐ yuxarı orqan həll edir.
☒ əgər bu hesabat qüvvədə olan qanunvericiliyə uyğundursa, məcburi audiddən keçməlidir;
☐ hər hansı bir hüquqi şəxs;
☐ əgər bu hesabat məcburi audiddən keçmirsə;
☐ vergi orqanı həll edir;

433 Auditor yoxlamasının aparılması üçün müqavilə bağlayan təşkilat auditor təşkilatından auditor qərarı alır:

- ☐ əgər rəy şərti mənada müsbətdirsə
☒ onun buna hüququ vardır;
☐ əgər rəy mənfidirsə;
☐ auditor yoxlamasına müqavilənin məzmunundan asılı olaraq;
☐ əgər rəy modifikasiya olunmuşdursa

434 Əgər yoxlanılan müəssisə tərəfindən auditor rəyindəki qeydlər aradan qaldırılmamışdursa, onda auditor nə etməlidir?

- ☐ düzgün cavabı yoxdur.
- ☒ o, muhasibat hesabatında aşkara çıxarılan səhvləri nəzərə almaqla auditor rəyini rəsmiyyətə salır;
- ☐ o, muhasibat uçotu və hesabatda yol verilən səhvləri düzəldilməsini gözləməlidir;
- ☐ o, həmin məsələ haqda səhmdarların ümumi iclasına məlumat verir;
- ☐ o, həmin məsələ haqda dövlətin nəzarətedici orqanlarını məlumatlandırır;

435 Auditor rəyinə aiddir:

- ☐ sözsüz müsbət və şərti müsbət
- ☒ sözsüz müsbət, şərti müsbət və mənfi.
- ☐ sözsüz müsbət;
- ☐ şərti müsbət;
- ☐ mənfi;

436 Auditorun rəyi aşağıdakılara zəmanət verir:

- ☐ düzgün cavabı yoxdur.
- ☒ bütün cavablar düzgündür;
- ☐ dələduzluğa və müəssisənin maliyyə hesabatlarındakı əhəmiyyətli səhvlərə yol vermir;
- ☐ müəssisənin maliyyə hesabatındakı əhəmiyyətli səhflər tamamilə aşkara çıxarılmışdır;
- ☐ səhflər düzəldilmişdir;

437 Auditorun rəyi bəzən yanlış kimi qiymətləndirilə bilər

- ☐ bütün cavablar düzgündür
- ☒ məhkəmə orqanları tərəfindən
- ☐ verqi orqanları tərəfindən;
- ☐ Maliyyə Nazirliyi tərəfindən;
- ☐ Auditor Palatası tərəfindən;

438 Əgər auditor belə bir fikrə gəlsə ki, audit aparılan şəxsin maliyyə hesabatı onun təsərrüfat maliyyə fəaliyyətinin haqqında etibarlı məlumat verirsə, onda auditor hazırlayır:

- ☐ düzgün cavabı yoxdur.
- ☒ birbaşa müsbət auditor rəyi;
- ☐ modifikasiyalı auditor rəyi;
- ☐ mənfi modifikasiyalı auditor rəyi;
- ☐ rəy verməkdən imtina edir;

439 Auditor auditin nəticələri üzrə informasiyalar haqda məlumat verməlidir:

- ☐ düzgün cavabı yoxdur.
- ☒ şifahi yaxud yazılı formada;
- ☐ yalnız şifahi formada;
- ☐ yalnız yazılı formada;
- ☐ ümumiyyətlə məlumat vermir;

440 Maliyyə hesabatı hazırlandıqdan sonra auditor etməlidir:

- ☐ düzgün cavabı yoxdur.
- ☒ bütün yeni açılan faktları tədqiq etməməlidir;

- ☐ bütün yeni açılan faktları tədqiq etməlidir;
- ☐ hesabatda bütün dəyişiklikləri aparmalıdır;
- ☐ bütün yeni açılan faktları tədqiq etməlidir və hesabatda bütün dəyişiklikləri aparmalıdır;

441 Auditor qərarı auditor firması tərəfindən hökmən təqdim olunmalıdır:

- ☐ yalnız Auditorlar Palatasına
- ☒ yalnız müştəriyə;
- ☐ müştəriyə və yerli vergi xidmətinə;
- ☐ müştəriyə və müştərinin hesabatından istifadə edənlərə;
- ☐ müştəriyə və Auditorlar Palatasına;

442 İqtisadi subyektə zərər gətirən qeyri-peşəkar audit yoxlaması aşkarlananda auditordan, yaxud auditor firmasından vurulan zərərlər və cərimələr tutula bilər:

- ☐ vergi organının qərarlı əsasında;
- ☒ məhkəmənin, yaxud arbitraj məhkəməsinin qərarı əsasında.
- ☐ lisenziya verən orqanın qərarı əsasında;
- ☐ auditor firmasının (auditorun) rəhbərinin qərarı əsasında;
- ☐ yerli idarəçilik orqanın qərarı əsasında;

443 Auditor qərarı qəbul edilən tarixdən sonra iqtisadi subyektlə razılığa gəlmədən auditor qərarında hər hansı bir dəyişikliyə yol verilə bilməz:

- ☐ səhmdarların illik iclasında.
- ☒ auditor qərarı imzalandıqda;
- ☐ müqavilə üzrə iş başa çatdıqda;
- ☐ təsisçilərlə iş başa çatdıqda
- ☐ müqavilə əsasında iş başlanıldıqda;

444 Auditor, auditor qərarını imzalamalıdır:

- ☐ düzgün cavabı yoxdur.
- ☒ iqtisadi subyektin mühasibat hesabatı hazırlanılan tarixdən gec olmayaraq;
- ☐ səhmdarların illik iclası keçiriləndən gec olmayaraq;
- ☐ illik mühasibat hesabatı təqdim edildikdən gec olmayaraq;
- ☐ vergi orqanlarından yazılı icazə alındıqdan sonra;

445 Auditor rəyinin adı olmalıdır:

- ☐ muhasibat hesabatının etibarlılığı haqda müstəqil auditorların arayışı.
- ☒ muhasibat (məliyyə) hesabatı üzrə auditor rəyi;
- ☐ muhasibat hesabatının etibarlılığı haqda müstəqil auditorların rəyi;
- ☐ muhasibat hesabatının auditinin nəticələri haqda auditorun rəyi;
- ☐ muhasibat hesabatının auditinin nəticələri haqda auditorun aktı;

446 Auditor rəyi qaydaya görə göndərilir;

- ☐ audit olunan şəxsin yerləşdiyi ərazisinin məliyyə orqanına.
- ☒ audit olunan şəxsin (səhmdarın, mülküyyətçisinə, direktorlar şurasına);
- ☐ audit olunan şəxsin icra orqanına (menecmentinə);

- ☐ audit olunan şəxsin yerləşdiyi ərazisinin verqi orqanına;
- ☐ audit olunan şəxsin yerləşdiyi ərazisinin verqi və gömrük orqanlarına;

447 Auditor rəyində audit olunan şəxs barədə məlumatlar olmalıdır:

- ☐ yerləşdiyi ərazi.
- ☒ dövlət qeydiyyatı haqda şəhadətnamənin nömrəsi və tarixi
- ☐ təsisçilər haqda məlumat;
- ☐ adı;
- ☐ fəaliyyət növünü həyata keçirmək haqda icazənin məlumatları;

448 Auditor firması müştəriyə auditor yoxlamasının nəticələrini təqdim etdiyi hansı hallarda düzgün hərəkət edir?

- ☐ düzgün cavabı yoxdur.
- ☒ auditor və iqtisadi subyekt arasında razılığa gəlinən sayda – hər bir tərəf üçün bir nüsxədən az olmamaqla;
- ☐ auditor rəyi: giriş hissəsi – 2 nüsxə, analitik hissə – 2 nüsxə, yekün hissəsi – 3 nüsxə, hesabat – 1 nüsxə;
- ☐ üç nüsxədən ibarət auditor rəyi və mühasibat hesabatı – 3 nüsxə;
- ☐ üç nüsxədən ibarət auditor rəyi və mühasibat hesabatı – 2 nüsxə;

449 Auditin Beynəlxalq Standartlarına müvafiq olaraq, auditor rəyinə hansı əsas paraqraflar daxil edilməlidir:

- ☐ düzgün cavabı yoxdur.
- ☒ giriş paraqrafı, auditin həcmi təsvir edən paraqraf, auditorun fikrini əks etdirən paraqraf;
- ☐ auditor rəyinin strukturu;
- ☐ giriş paraqrafı və auditorun fikrini əks etdirən paraqraf;
- ☐ giriş paraqrafı və auditin həcmi təsvir edən paraqraf;

450 Auditor, auditor rəyinə maliyyə hesabatı təsdiq olunan tarixdən əvvəlki tarixi qoya bilərmi?

- ☐ istənilən halda edə bilər;
- ☒ edə bilməz, bu Beynəlxalq Audit Standartlarının tələblərinə ziddir.
- ☐ bilər, (əgər bu, auditin keçirilməsi müqaviləsində nəzərdə tutulmuşdursa);
- ☐ istəyindən asılı olaraq edə bilər;
- ☐ iqtisadi subyektin rəhbərliyinin razılığı ilə edə bilər;

451 Auditor fəaliyyətinin hansı növləri üçün Auditin Beynəlxalq Standartı 710 “Müqayisə”dən istifadə olunur?

- ☐ düzgün cavabı yoxdur.
- ☒ maliyyə hesabatının və adaptasiya olunan şəkildə digər informasiyaların auditor yoxlaması üçün;
- ☐ maliyyə hesabatının auditor yoxlaması üçün;
- ☐ digər informasiyaların auditor yoxlaması üçün;
- ☐ material resurslarının alınması müqavilələrinin auditor yoxlaması üçün;

452 Müvafiq göstəricilər bunlardır:

- ☐ bütün cavablar düzgündür.
- ☒ ötən dövrlərə aid məlumatların maliyyə hesabatlarında açıqlanması cari ilin maliyyə hesabatına onun tərkib hissəsi kimi daxil edilir;
- ☐ ötən dövrlərə aid məlumatların maliyyə hesabatlarında açıqlanması cari ilin maliyyə hesabatına onun tərkib hissəsi sayılmadan daxil edilir;
- ☐ Beynəlxalq Audit Standartlarında belə anlayış yoxdur;

- ☐ ötən dövrlərə aid məlumatlar müqayisə olunmaq üçün cari ilin maliyyə hesabatına daxil edilmir;

453 Ciddi saxtalaşdırma faktları anlayışı nə deməkdir?

- ☐ bu müxtəlif vergi növləri üzrə deklarasiyada həmcins göstəricilər arasında ziddiyyət təşkil edir.
- ☒ əgər sair informasiyalarının yoxlanılan maliyyə hesabatlarının məzmununa heç bir aidiyyəti yoxdursa, onu şərtinə ehtiyac yoxdur;
- ☐ belə bir anlayış Beynəlxalq Standartlarda yoxdur;
- ☐ bu maliyyə hesabatının müxtəlif formalarındakı eyni göstəricilər arasındakı ziddiyyət təşkil edir
- ☐ əgər sair informasiya yoxlanılan maliyyə hesabatındakı məlumatlarla ziddiyyət təşkil edirsə;

454 Auditor yoxlamasının gedişində auditor təşkilatının peşəkar əməkdaşları yoxlanılası iqtisadi subyektin rəhbərliyi ilə ünsiyyət yarada bilər:

- ☐ İnternet şəbəkəsi ilə əlaqə yaradılır.
- ☒ həm şifahi formada iqtisadi subyektə daxil olduqda, həm yazılı formada sorğu göndərildikdə;
- ☐ yalnız şifahi formada iqtisadi subyektə daxil olduqda;
- ☐ yalnız auditor təşkilatı tərəfindən iqtisadi subyektin rəhbərinin adına sorğu göndərildikdə;
- ☐ telefon ilə;

455 Auditor təşkilatı məcburi auditor yoxlamalarının nəticələri üzrə yoxlanılan təşkilatın rəhbərinə təqdim edir:

- ☐ informasiya təşkilatın baş muhasibinin sorğusu əsasında təqdim olunur.
- ☒ auditin keçirməyinin nəticələri üzrə yazılı informasiya (hesabat) və auditor rəyi;
- ☐ yalnız auditor rəyini;
- ☐ yalnız auditor yoxlamasının nəticələri üzrə yazılı informasiya (hesabat);
- ☐ informasiya təşkilatın rəhbərinin sorğusu əsasında təqdim olunur;

456 Auditor təşkilatı auditor yoxlamasını qurtardıqdan və auditor rəyini müştəriyə verdikdən sonra aydın olmuşdur ki, rəyin analitik hissəsi normativ aktlara istinad olunmamışdır, təşkilat-müştərinin belə informasiyalara hüquqi çatırımı?

- ☐ düzgün cavabı yoxdur.
- ☒ bəli;
- ☐ xeyr;
- ☐ əgər bu müqavilədə nəzərdə tutulmuşdursa;
- ☐ auditor həll edir;

457 Auditor tərəfindən aşkara çıxarılan muh. hesabatındakı dəqiq olmayan göstəricilər yoxlanılan hesabat haqqında mənfi rəyin verilməsi üçün əsas sayıla bilərmi?

- ☐ auditor şərti-mənfi rəy verməlidir.
- ☒ bəli;
- ☐ xeyr, beləki ilkin qalıqlar haqqında məsuliyyəti əvvəlki ildə yoxlama aparan auditor təşkilatı daşıyır;
- ☐ auditor modifikasiyalı rəy verməlidir;
- ☐ auditor şərti-müsbət rəy verməlidir;

458 Auditor tərəfindən yanlış auditor rəyinin verilməsi gətirib çıxarır:

- ☐ cinayət və inzibati məsuliyyət, habelə auditorun ixtisas attestatının ləğvi;
- ☒ cinayət məsuliyyəti və auditorun ixtisas attestatının ləğvi

- ☐ cinayət məsulliliyyəti;
- ☐ inzibati məsulliliyyət;
- ☐ auditorun ixtisas attestatının ləğvi;

459 Dələduzluq dedikdə nə başa düşülür?

- ☐ düzgün cavabı yoxdur.
- ☒ bütün cavablar düzgündür;
- ☐ uçot qeydlərində manipulyasiya, ilk sənədlərin və hesabat registrlərinin saxtalaşdırılması;
- ☐ uçot qeydlərində düşüncəli surətdə dəyişikliklər;
- ☐ qanunvericilik və müəssisənin uçot siyasətində müəyyənləşdirilən təsərrüfat əməliyyatlarının və qaydaların düşüncəli surətdə saxtalaşdırılması;

460 Auditorun fikrinə təsir göstərən modifikasiyalı auditor rəyində ayrıca hissə nəzərdə tutulur:

- ☐ düzgün cavabı yoxdur.
- ☒ auditorun fikri yazılan bölmədən əvvəl qeydə alınır;
- ☐ auditorun fikrindən sonrakı hissədə yerləşdirilir;
- ☐ auditorun istədiyi bölmədə yerləşdirilir
- ☐ müştəri ilə razılaşdırılan rəyin məzmununda yerləşdirilir

461 Amilli modifikasiyalı auditor rəyi auditor fikrinə təsir göstərdikdə ola bilər:

- ☐ düzgün cavabı yoxdur.
- ☒ düzəliş, fikrin əks olunmasından imtina, mənfə;
- ☐ yalnız mənfə fikir;
- ☐ yalnız müvafiq düzəliş;
- ☐ yalnız fikrin əks olunmasından imtina;

462 Auditor rəyi imzalanan tarixədək hesabat dövründən sonra baş verən hadisələr, həmçinin auditor rəyi verilən tarixdən sonra aşkara çıxarılan faktlar belə adlanır

- ☐ düzgün cavabı yoxdur.
- ☒ hesabat dövründən sonrakı hadisələr;
- ☐ qiymətləndirici əhəmiyyət;
- ☐ hesabat tarixinədək olan hadisələr;
- ☐ şərti hadisələr;

463 Auditor hesabat tarixindən sonra baş verən hadisələrin maliyyə hesabatının təsirinə diqqət yetirməlidir:

- ☐ auditorun özündən asılıdır.
- ☒ əlverişli, həm də əlverişsiz;
- ☐ yalnız əlverişli;
- ☐ yalnız əlverişsiz;
- ☐ diqqət yetirmək lazım deyil;

464 Auditor idarə etmək üçün əhəmiyyət kəsb edən informasiyaların axtarılması üçün proseduralar hazırlamalıdır:

- ☐ Auditor Palatası ilə razılaşmaq.
- ☒ xeyr;

- ☐ bəli;
- ☐ təşkilatın baş mühasibi ilə razılaşmaq;
- ☐ təşkilatın rəhbəri ilə razılaşmaq;

465 Audit aparılan təşkilata informasiyaların verilməsi qaydası, müddəti və prinsipləri:

- ☐ təşkilatın kreditorları ilə müzakirə olunur.
- ☒ audit aparılan təşkilatın və yaxud mülkiyyətçinin nümayəndəsi ilə müzakirə olunmalıdır;
- ☐ audit aparılan şəxsə və mülkiyyətçinin nümayəndəsi ilə müzakirə edilməməlidir;
- ☐ audit aparılan şəxsin baş mühasibi ilə müzakirə olunmalıdır;
- ☐ Auditor Palatası ilə müzakirə olunur;

466 Auditor qərarının növləri əks etdirir:

- ☐ düzgün cavabı yoxdur.
- ☒ məndən asılı olaraq;
- ☐ auditor qərarının adında;
- ☐ auditor qərarının yekün hissəsində;
- ☐ auditor qərarının adında və onun hissəsində;

467 Auditor, hesabatın etibarlılığı haqda özünün fikrinə mütləq mənada inana bilərmə, əgər?

- ☐ bütün cavablar düzgündür.
- ☒ o, məhduddur;
- ☐ milli auditor standartları ilə təmin olunmuşdur;
- ☐ mütləq mənada (əgər auditor, daxili auditorun işinin nəticələrindən istifadə edərsə);
- ☐ beynəlxalq auditor standartları ilə təmin olunmuşdur;

468 Sadalanan məlumatlardan hansıları əlavə olaraq auditorun yazılı informasiyasına daxil oluna bilər?

- ☐ audit olunan şəxsin rekvizitləri və auditin gedişində aşkarlanan əhəmiyyətli pozuntular.
- ☒ qeydlərin, çatışmazlıqların və tövsiyələrin siyahısı;
- ☐ auditor təşkilatının rekvizitləri;
- ☐ auditor təşkilatının və audit onun rekvizitləri;
- ☐ auditin gedişində aşkarlanan əhəmiyyətli pozuntular;

469 Auditora əlavə informasiya verilməsindən imtina olunmuşdur. O, belə halda etməlidir:

- ☐ ölkənin Auditor Palatasına müraciyyət etməlidir;
- ☒ modifikasiya qərar verməlidir.
- ☐ müqaviləni pozmaq;
- ☐ danışqsız müsbət qərar verməlidir;
- ☐ məhkəməyə, yaxud arbitraj məhkəməsinə müraciyyət etməlidir;

470 Auditor muhasibat hesabatının etibarlılığı haqda özünün fikrini bildirir:

- ☐ bütün mümkün aspektlərdə.
- ☒ bütün əhəmiyyətli münasibətlərdə;
- ☐ hesabata aid olan bütün detallarda;
- ☐ bütün əhəmiyyətli aspektlərdə;
- ☐ bütün mövcud və mümkün aspektlərdə;

471 Muhasibat hesabatının tərkibi haqda auditor rəyi:

- ☐ düzgün cavabı yoxdur.
- ☒ audit standartında müəyyənləşdirilən məcburi elementlər olmalıdır;
- ☐ məcburi xarakter daşıya bilər;
- ☐ üç hissədən ibarət ola bilər: giriş, analitik və yekün;
- ☐ audit olunan şəxsin rəhbərliyi tərəfindən müəyyən edilir;

472 Aşağıda sadalanan amillərdən hansıları auditorun rəyinə təsir göstərmir?

- ☐ uçot siyasətində yolverilmələrlə əlaqədar rəhbərliklə razılığa gəlməmək və təşkilatın fəaliyyətinin fasiləsizliyi haqda amil.
- ☒ təşkilatın fəaliyyətinin fasiləsizliyi haqda amil;
- ☐ auditor işinin həcmının məhdudluğu;
- ☐ uçot siyasətində yolverilmələrlə əlaqədar rəhbərliklə razılığa gəlməmək;
- ☐ auditor işinin məhdudluğu və uçot siyasətində yolverilmələrlə əlaqədar rəhbərliklə razılığa gəlməmək;

473 Auditin Beynəlxalq Standartı 710 "Müqayisə"də maliyyə hesabatının təqdim olunmasının neçə metodu nəzərdə tutulur?

- ☐ 6.0
- ☒ 2.0
- ☐ 3.0
- ☐ 4.0
- ☐ 5.0

474 Əhəmiyyətli uyğunsuzluq anlayışı nə deməkdir?

- ☐ bu, müxtəlif vergi növləri üzrə deklarasiyada həmcins göstəricilər arasında ziddiyyət təşkil edir.
- ☒ əgər, sair informasiya, yoxlanılan maliyyə hesabatındakı məlumatlarla ziddiyyət təşkil etmirsə;
- ☐ belə bir anlayış Beynəlxalq Standartlarında yoxdur
- ☐ əgər, digər informasiyaların yoxlanılan maliyyə hesabatının məzmununa heç bir aidiyyəti yoxdursa, onu şərt etməyə ehtiyac duyulmur;
- ☐ bu, maliyyə hesabatının müxtəlif formalarındakı eyni göstəricilər arasında ziddiyyət təşkil edir;

475 Auditin keçirilməsinin nəticiləri haqda auditorun iqtisadi subyektin rəhbərinə təqdim etdiyi yazılı informasiyada auditor təşkilatı aşağıdakıları göstərməmişdir:

- ☐ iqtisadi subyektin təsərrüfat həyatının faktları ilə əlaqədar bütün səhvlər və saxtalaşdırmalar (hesabat dövrünün muhasibat hesabatının etibarlılığına hər hansı bir təsir göstərməyən).
- ☒ iqtisadi subyektin təsərrüfat həyatının faktları ilə əlaqədar bütün səhvlər və saxtalaşdırmalar (muhasibat hesabatının etibarlılığına əhəmiyyətli təsir göstərə bilər);
- ☐ iqtisadi subyektin təsərrüfat həyatının faktları ilə əlaqədar bütün saxtalaşdırmalar;
- ☐ iqtisadi subyektin təsərrüfat həyatının faktları ilə əlaqədar bütün səhvlər və saxtalaşdırmalar (hesabat tarixinə maliyyə hesabatının etibarlılığına əhəmiyyətli təsir göstərməyən);
- ☐ iqtisadi subyektin təsərrüfat həyatının faktları ilə əlaqədar bütün səhvlər;

476 Auditor təşkilatının rəhbərliyi dəyişdirildiyi halda yoxlanılan iqtisadi subyektin rəhbərliyi təqdim etməlidir

- ☐ yeni auditor təşkilatının tələbini yerinə yetirə bilər.
- ☒ yeni auditor təşkilatına əvvəlki auditor təşkilatının ən azı son üç maliyyə ilinin nəticələri haqda auditin nəticiləri haqqında yazılı informasiyanın yazılı surətini təqdim etməlidir;
- ☐ əvvəlki auditor təşkilatının yoxlama nəticələri haqda hər hansı bir informasiya verməyə bilər;

- ☐ yeni auditor təşkilatına əvvəlki auditor təşkilatının əvvəlki maliyyə ilinin nəticələri haqda informasiya təqdim edə bilər (muhasibat uçotu hesabları üzrə giriş qalığını təsdiq etmək məqsədilə);
- ☐ yeni auditor təşkilatına əvvəlki auditor təşkilatının əvvəlki iki maliyyə ilinin nəticələri haqda informasiya təqdim edə bilər;

477 Əgər auditorun yazılı informasiyada çoxsaylı səhflər və pozğuntular aşkarlanmışdırsa və həmin səhflərin və pozğuntuların tərkibinə görə müəssisənin muh. hesabatına müsbət auditor rəyi vermək mümkün deyilsə, onda belə edilməlidir:

- ☐ düzgün cavabı yoxdur.
- ☒ auditorun əvvəlki nəticələri;
- ☐ auditorun son fikri, auditor rəyində əks olunan fikir isə əslində formallıqdan başqa bir şey deyil;
- ☐ auditor rəyinə aidiyyəti olmayan auditorun fikri;
- ☐ istənilən variant mümkündür

478 Auditor rəyinin imzalanması tarixi ilə digər tarixlər arasında nə kimi əlaqə var?

- ☐ düzgün cavabı yoxdur.
- ☒ audit qərarının imzalanması tarixi iqtisadi subyektin maliyyə hesabatının hazırlanması tarixini qabaqlayır;
- ☐ auditor qərarının imzalanması tarixi iqtisadi subyektlə müqavilənin başa çatdığı tarixdən sonra olmalıdır;
- ☐ auditor qərarının imzalanması tarixi ilin yekununa görə muh. hesabatının təhvil verilməsi tarixindən gec olmalıdır;
- ☐ auditor qərarının imzalanması tarixi ilin yekununa görə muh. hesabatının təhvil verilməsi müddətini qabaqlayır;

479 Əgər audit nəticəsində iqtisadi subyekt muh. hesabatında zəruri düzəlişləri aparmışdırsa, onda:

- ☐ auditin keçirilməsinə dair müqavilədə bu məsələ öz əksini tapır.
- ☒ auditor rəyində bu səhflərin düzəldirməsi barədə ehtiyac yoxdur;
- ☐ auditor qərarında həmin düzəlişlər göstərilmişdir;
- ☐ təşkilat özü həll edir;
- ☐ auditor özü həll edir;

480 Auditor tərəfindən audit olunan təşkilatın rəhbərinə verilən məlumatlar özündə birləşdirir:

- ☐ düzgün cavabı yoxdur.
- ☒ audit nəticəsində yalnız auditorun diqqətini cəlb edən məsələlər;
- ☐ yalnız baş mühasiblə razılaşdırılan məsələlər;
- ☐ auditora məlum olan bütün informasiyalar;
- ☐ yalnız verqi orqanları ilə razılaşdırılan məsələlər;

481 Mikrokompyuterlər daha necə adlanır?

- ☐ fərdi kompyuterlər və yaddaş çipləri.
- ☒ fərdi kompyuterlər;
- ☐ elektron qeyd kitabçası;
- ☐ yaddaş çipləri;
- ☐ elektron qeyd kitabçası və yaddaş çipləri;

482 Əgər subyektin müxtəlif kompyuter faylları yoxlamanın aparıldığı anda əlçatmazdırsa, onda auditor nə etməlidir?

- ☐ düzgün cavab yoxdur.
- ☒ həmin faylların qorulması üzrə fəaliyyət göstərmək və yaxud həmin faylların zəruri olduğu iş müddətini dəyişdirmək;
- ☐ həmin faylların qorulması üzrə fəaliyyət göstərmək;
- ☐ həmin fayllar üçün zəruri sayılan iş müddətlərini dəyişdirmək;
- ☐ kompüterlərin dəyişdirilməsi üzrə fəaliyyət göstərmək;

483 PMAP 1000 “Banklararası təsdiq edilmələrin proseduraları” sisteminə uyğun olaraq cari, ssuda və digər hesablar üzrə məktub sorğuda hansı informasiyalar olmalıdır?

- ☐ valyuta hesabının növləri.
- ☒ hesabın təsviri, valyuta hesabının nömrəsi və növü;
- ☐ hesabın təsviri və nömrəsi;
- ☐ valyuta hesabının nömrəsi və növü;
- ☐ hesabın təsviri və valyuta hesabının növü;

484 Kiçik müəssələrinin auditi zamanı nəzarət sisteminin riskinin artmasının başlıca amilləri hansıdır?

- ☐ düzgün cavab yoxdur.
- ☒ əməkdaşların vəzifələrinin lazımı səviyyədə bölüşdürülməsi;
- ☐ əməkdaşların sayının çoxluğu;
- ☐ vəzifələrin çox xırdalıqlara bölünməsi;
- ☐ bütün cavablar düzgündür;

485 PMAP 1001 “KİS Məkanı”- muxtar mikrokompyuterlər kimi tanınan mikrokompyuterlərin konfigurasiyalarını sadalayın:

- ☐ düzgün cavab yoxdur.
- ☒ müstəgil işçi stansiyası, lokal şəbəkə, qoşulan sistemlər;
- ☐ müstəgil işçi stansiyası, lokal şəbəkə, qoşulan sistemlər;
- ☐ lokal şəbəkə və qoşulan sistemlər;
- ☐ müstəgil işçi stansiyası və qoşulan sistemlər;

486 Bankomatlar terminalların hansı tiplərinə aid edilir?

- ☐ düzgün cavab yoxdur.
- ☒ xüsusi təyinatlı terminallar;
- ☐ əsas təyinatlı terminallar;
- ☐ qarışıq təyinatlı terminallar;
- ☐ bütün cavablar düzgündür;

487 Hansı vəzifə məlumat bazasının müdiriyyətinin vəzifəsi hesab olunur?

- ☐ kompüter əməliyyatlarının koordinasiyası və uçot siyasətinin hazırlanması.
- ☒ kompüter əməliyyatlarının koordinasiyası
- ☐ ştat cədvəlinin hazırlanması
- ☐ uçot siyasətinin hazırlanması;
- ☐ ştat cədvəlinin hazırlanması və uçot siyasətinin hazırlanması;

488 Məlumat bazası sistemlərinin elementlərini sadalayın:

- ☐ düzgün cavab yoxdur
- ☒ məlumat bazası və məlumat bazasının idarə olunması sistemi;
- ☐ məlumat bazası və fayllar bazası;
- ☐ faktlar bazası və məlumat bazasının idarə olunması sistemi;
- ☐ məlumat bazası və faktlar bazası;

489 PMAP 1009 “Kompüterlər vasitəsilə auditin metodları” sisteminə uyğun olaraq hansı tərkib hissələr auditorun proqram təminatı özündə birləşdirir?

- ☐ Düzgün cavabyoxdur
- ☒ proqram paketi, xüsusi təyinatlı proqramlar, proqram-utilitlər
- ☐ proqram paketi, xüsusi təyinatlı proqramlar;
- ☐ xüsusi təyinatlı proqramlar, proqram-utilitlər;
- ☐ proqram paketləri və proqram-utilitlər;

490 Banklararası təsdiq edilmələr üzrə sorğulara verilən cavablar kimə göndərilə bilər?

- ☐ təşkilatın təsisçisinə.
- ☒ bilavəsitə auditora;
- ☐ sorğu göndərən bankı;
- ☐ auditora, yaxud cavabdeh tərəfin seçimi üzrə banka;
- ☐ vergi orqanına;

491 Bank müfəttişləri ilə auditor müfəttişləri arasındakı informasiya axını bankdan yan keçməklə, aparıla bilərmi?

- ☐ maliyyə orqanlarının icarəsi ilə ola bilər.
- ☒ müstəsna hallardan başqa, ola bilməz;
- ☐ ola bilməz;
- ☐ istənilən hallarda ola bilər;
- ☐ vergi orqanlarının icarəsi ilə ola bilər;

492 Auditor qərarından istifadə edənlər auditorun fikrindən bankın gələcək fəaliyyətinin qarantı kimi istifadə edə bilərmi?

- ☐ əgər istifadəçinin həmin bankla əlaqəsi varsa.
- ☒ xeyr, bu bank auditinin məqsədi deyildir;
- ☐ bəli, bu bankların auditinin başlıq məqsədidir;
- ☐ bəli, əgər belə bir qarant auditin keçirilməsi haqqında müqavilədə nəzərdə tutulmuşdarsa;
- ☐ auditor qərarının mahiyyətindən asılıdır;

493 Beynəlxalq kommersiya banklarının audit zamanı Beynəlxalq Audit Standartlarının tələblərinə əməl olunmalıdırmi?

- ☐ əgər bu, bankın rəhbərliyi tərəfindən bəyənilmişdirsə, əməl olunmalıdır.
- ☒ həmişə əməl olunmalıdır;
- ☐ əgər bu, auditor və bank arasındakı razılaşmada nəzərdə tutulmuşdursa, əməl olunmalıdır;
- ☐ əməl olunmamalıdır;
- ☐ əgər bu, vergi orqanları tərəfindən tövsiyyə edilməmişdirsə, əməl olunmalıdır;

494 Riskin hansı növü bank məhsulları və xidmətləri ilə əlaqədar risk qruplarına aid edilmir?

- ☐ əməliyyat riski və faiz dərəcəsi riski.
- ☒ əməliyyat riski;
- ☐ kredit riski;
- ☐ faiz dərəcəsi riski;
- ☐ kredit riski və faiz dərəcəsi riski;

495 İnteraktiv kompüter sistemlərində əməliyyat jurnalları hansı nəzarət funksiyasını həyata keçirir?

- ☐ düzgün cavab yoxdur.
- ☒ hər bir interaktiv əməliyyat üçün auditor nəzarətinin yaradılması
- ☐ parol üzərində nəzarət;
- ☐ icazə verilən əməliyyatlar;
- ☐ parol üzərində nəzarət və icazə verilən əməliyyatlar;

496 Daxili nəzarətin hansı vasitəsi məlumat bazasının məkanına aid edilmir?

- ☐ baş kitabın hazırlanması və məlumat bazasına giriş.
- ☒ baş kitabın hazırlanması;
- ☐ məlumatlara mülkiyyət hüququ;
- ☐ məlumat bazasına giriş;
- ☐ məlumatlara mülkiyyət hüququ və məlumat bazasına giriş;

497 Daxili nəzarət vasitələrinin hansı növləri PMAP 1008 “Risklərin qiymətləndirilməsi və daxili nəzarət sistemi” – KİS-in xarakteristikası və onunla əlaqədar məsələlər sisteminə aiddir?

- ☐ özünəməxsus və tətbiqi.
- ☒ ümumi və tətbiqi;
- ☐ ümumi, özünəməxsus və tətbiqi;
- ☐ ümumi, xüsusi və tətbiqi;
- ☐ xüsusi və tətbiqi;

498 Hansı proseduralar KİS nəzarətin tətbiqi vasitələrini özündə birləşdirir?

- ☐ düzgün cavab yoxdur.
- ☒ girişə nəzarət, kompüter fayllarına nəzarət, nəticələrə nəzarət
- ☐ girişə nəzarət, nəticələrə nəzarət;
- ☐ proqram təminatına nəzarət, təşkilati və idarəetmə nəzarəti;
- ☐ təşkilati və idarəetmə nəzarəti;

499 Beynəlxalq kommersiya banklarının auditor yoxlaması zamanı auditorun işinin mərhələləri digər subyektlərin auditor yoxlamalarından fərqlənirmi?

- ☐ auditorun işinin bütün mərhələləri uzrə fərqlənir.
- ☒ fərqlənmir;
- ☐ auditorun işinin hazırlıq mərhələləri uzrə fərqlənir;
- ☐ əgər, bu tərəflərin razılığında nəzərdə tutulmuşdursa, fərqlənir;
- ☐ əgər, yoxlama bankın bütün fəaliyyətini əhatə edərsə, fərqlənir;

500 Hansı hallarda bankda fidusnar vəzifə meydana çıxır?

- ☐ düzgün cavab yoxdur.

- ☒ etibarlı əməliyyatlar həyata keçirildikdə;
- ☐ kreditlər verildikdə;
- ☐ faizlər ödənildikdə;
- ☐ kreditlər verildikdə və faizlər ödənildikdə;

501 “Audit” dedikdə nə başa düşülür?

- ☐ Göndərmək, eşidən
- ☒ Eşidən, dinləyən
- ☐ Danışan, görən
- ☐ Daşıyan, aparan
- ☐ Görmək, dinləmək

502 Auditor dedikdə kim başa düşülür?

- ☐ Qiymətli kağızlar və fond birjalrı sahəsinin mütəxəssisləri
- ☒ Audit yoxlamalarını aparan səlahiyyətli şəxs
- ☐ Müəssisənin maliyyə-mühasibat hesabatlarını tərtib edən şəxs
- ☐ Maliyyə-mühasibat hesabatlarının düzgünlüyünə nəzarət edən şəxs
- ☐ Xaricdən maliyyə nəzarətini həyata keçirən şəxs

503 Auditin müstəqilliyi aşağıdakılara əsasən müəyyən edilir?

- ☐ Verilmiş informasiyaların keyfiyyətindən asılı olaraq istifadəçilərin rəyinin olması
- ☒ Auditorla müştəri arasında müqavilə münasibətlərinin olması, çatışmazlıqlar aradan qaldırılmayana qədər auditorun rəy verməkdən imtina edə bilməsi
- ☐ Qərarların, nəticələrin informasiyanın keyfiyyətindən asılı olması
- ☐ İnvestorlar, kreditorlar və s. apasında idarəetmə tərəfindən informasiyanın verilməsi
- ☐ İnformasiya istifadəçilərinin onlara verilmiş informasiyaların düzgünlüyünü yoxlamaq üçün imkanların olmaması

504 Auditorlar Palatası nə vaxtdan rəsmi fəaliyyətə başlamışdır?

- ☐ 1991-cü il iyul ayının 31-də
- ☒ 1996-cı il aprel ayının 4-də
- ☐ 1994-cü il sentyabr ayının 16-da
- ☐ 1995-ci il sentyabr ayının 19-da
- ☐ 1995-ci il iyul ayının 20-də

505 Auditin vəzifəsinə nə aiddir?

- ☐ Əsas fondlardan və dövriyyə vəsaitlərindən nə dərəcədə istifadə olunması
- ☒ Müəssisədə mühasibat uçotunun təşkilində, bərpasında və aparılmasında iqtisadi subyektə müqavilə əsasında xidmət göstərmək
- ☐ Aktivlərin, öhdəliklərin və xüsusi kapitalın qiymətləndirilməsi haqqında qaydalara əməl olunması vəziyyəti üzərində nəzarətin həyata keçirilməsi
- ☐ Mövcud və istifadə olunmayan daxili ehtiyat mənbələrinin müəyyən edilib, təkliflərin verilməsi
- ☐ Dövri hesabatlarda əks etdirilən rəqəm məlumatlarının əsaslı planlaşdırılmasının həyata keçirilməsi

506 Hansı məsələlər üzrə və onların obyektiv olması üçün auditor rəyi verilməlidir?

- ☐ Mühasibat uçotunun aparılması və dövri hesabatların təlimata uyğun tərtib edilməsinə

- ☒ Dövri hesabatlarda əks etdirilən rəqəm məlumatlarının əsaslı, obyektiv olmasına
- ☐ Mühəsibat-maliyyə hesabatının tərtibində qarşıya çıxan nöqsanların təhlilinə
- ☐ Mühəsibat uçotunun aparılmasının və mühəsibat əməliyyatlarının uçotda əks etdirilməsinin düzgünlüyünün yoxlanmasına
- ☐ Gəlirlərin və vergi ödəmələrinin planlaşdırılmasında müəssisəyə müvafiq xidmətlər göstərilməsinə

507 Auditor yoxlamasının əsas mərhələləri hansılardır?

- ☐ Ekspert işlərindən istifadə edilməsi, auditor sübutlarının alınması
- ☒ Planlaşdırılma, sənədləşdirilmə, auditor sübutlarının alınması
- ☐ İnventarlaşdırma, proqnozlaşdırma
- ☐ Proqnozlaşdırma, auditin məsuliyyəti
- ☐ Auditin məsuliyyəti, planlaşdırılma

508 Mühəsibat uçotun hesabatının məlumatları yoxlanarkən aşağıdakıların mövcudluğu təhlil edilməlidir:

- ☐ Səhmlərin sayı, dividendlər, uzunmüddətli aktivlər
- ☒ Müəssisənin əmlakı, uzunmüddətli aktivlər və passivlər
- ☐ Materialların hərəkəti, müəssisənin əmlakı, səhmlərin sayı
- ☐ Məhsul satışından gələn gəlir, uzunmüddətli aktivlər və passivlər
- ☐ Dividendlərin bölüşdürülməsi, materialların hərəkəti, müəssisənin əmlakı

509 Səhmdar cəmiyyətlərinin müəssisələri yoxlanarkən auditor yoxlamasının həcminə əlavə olaraq hansı məlumatlar daxil olmalıdır?

- ☐ Gəlirlərin və vergi ödəmələrinin planlaşdırılması, uçot siyasəti
- ☒ Səhmdar kapitalı, səhmlərin sayı
- ☐ Aktivlərin hərəkəti, səhmlərin sayı
- ☐ Uçot siyasəti, mühəsibat uçotu formalarının seçilməsi
- ☐ Mühəsibat uçotu formalarının seçilməsi, aktivlərin hərəkəti

510 İnformasiyanın istifadəçilərinə görə audit neçə hissəyə bölünür?

- ☐ 1.0
- ☒ 2.0
- ☐ 4.0
- ☐ 3.0
- ☐ 5.0

511 Qanunun tələblərinə görə hansı audit növləri mövcuddur?

- ☐ Sistemli, razılaşdırılmış
- ☒ Məcburi, təşəbbüslü
- ☐ Xarici, daxili
- ☐ Operativ, ilkin
- ☐ Təsdiqedic, operativ

512 Audit obyektlərinə görə hansı audit növləri mövcuddur?

- ☐ Riskli, təsdiqedic, məcburi
- ☒ Bank, sığorta, birja, dövlət

- ☐ Vergi, qiymət, sistemli
- ☐ Ekoloji, vergi, operativ
- ☐ Daxili, xarici, qiymət, bank

513 Təyinatına görə auditin neçə növü vardır?

- ☐ 2.0
- ☒ 7.0
- ☐ 8.0
- ☐ 4.0
- ☐ 3.0

514 Həyata keçirilmə vaxtına görə hansı audit növləri mövcuddur?

- ☐ Birdəfəlik, müntəzəm, operativ
- ☒ İlkin, operativ, razılaşdırılmış
- ☐ Daxili, xarici, operativ
- ☐ Ekoloji, xarici, təşəbbüslü
- ☐ Könüllü, məcburi, sistemli

515 Yoxlamanın xarakterinə görə auditin neçə növü mövcuddur?

- ☐ 6.0
- ☒ 3.0
- ☐ 4.0
- ☐ 2.0
- ☐ 5.0

516 Daxili audit dedikdə nə başa düşülür?

- ☐ Müqavilə əsasında həyata keçirilmiş yoxlamadır
- ☒ Müəssisənin xüsusi struktur bölməsi olub, birbaşa müəssisənin rəhbərliyinə tabe olan işçilər tərəfindən həyata keçirilir
- ☐ Müəssisənin ştatında olub, müəssisə tərəfindən məcburi keçirilir, riskə əsaslanır
- ☐ Qanunvericiliklə müəyyən edilmiş hallarda, dövlət orqanlarının tapşırığı ilə həyata keçirilir
- ☐ İqtisadi subyektin öz müraciəti əsasında keçirilməsi deməkdir

517 Kənar audit dedikdə nə başa düşülür?

- ☐ Müqavilə əsasında həyata keçirilmiş yoxlamadır
- ☒ Müstəqil tərəflər (müəssisə, sifarişçi) və auditor təşkilatı arasındakı müqavilə əsasında həyata keçirilir
- ☐ Müəssisənin ştatında olub, müəssisə tərəfindən məcburi keçirilir, riskə əsaslanır
- ☐ Qanunvericiliklə müəyyən edilmiş hallarda, dövlət orqanlarının tapşırığı ilə həyata keçirilir
- ☐ İqtisadi subyektin öz müraciəti əsasında keçirilməsi deməkdir

518 Daxili audit hansı tələblərə əsasən aparılır?

- ☐ Hesabatın düzgün verilməsi, müəssisənin idarə edilməsi
- ☒ İqtisadi subyektin bölmələrini, eləcə də bütövlükdə müəssisəni idarə etmək tələblərinə əsasən
- ☐ Müəssisəyə lisenziya verilməsi, aktivlərin hərəkəti
- ☐ Aktivlərin hərəkətinin düzgün müəyyən edilməsi

- ☐ Kapitalın hərəkətinin müəyyən edilməsi, aktivlərin hərəkəti

519 Daxili auditin xüsusiyyətləri hansılardır?

- ☐ Kənardan təşkil olunur, müəssisənin fəaliyyətinə rəy verməklə kifayətlənir
- ☒ Müəssisənin rəhbərliyinə tabedir və onun qarşısında cavabdehdir
- ☐ Audit xidməti pulludur, sahibkarlıq fəaliyyəti növlərindəndir
- ☐ Müqavilə əsasında həyata keçirilir
- ☐ Mühəsibat (məliyyə) hesabatında nöqsanları araşdırır

520 Məcburi audit hansı hallarda aparılır?

- ☐ Auditor və sifarişçilərin müqaviləsi pozulduqda
- ☒ Nizamnamə kapitalında xarici investorlara məxsus pay olduqda
- ☐ Daxili nəzarət və s. haqda auditorlar lazımi informasiyalara malik olmadıqda
- ☐ Mühəsibat uçotunun təşkilində müsbət və mənfi halların baş verməsində
- ☐ Audit yoxlamasının yekunlaşdırılmasında

521 Sifarişin xarakterindən asılı olaraq audit yoxlaması neçə yerə bölünür?

- ☐ 6.0
- ☒ 2.0
- ☐ 4.0
- ☐ 3.0
- ☐ 5.0

522 Yoxlama obyektindən asılı olaraq audit neçə növə bölünür?

- ☐ 6.0
- ☒ 2.0
- ☐ 5.0
- ☐ 4.0
- ☐ 3.0

523 Aparılma dövrünə görə audit neçə yerə ayrılır?

- ☐ 6.0
- ☒ 2.0
- ☐ 3.0
- ☐ 4.0
- ☐ 5.0

524 Audit və təftişin oxşar cəhətlərini göstərin.

- ☐ Hər iki yoxlama rəylə tamamlanır, sahibkarlıq fəaliyyətidir
- ☒ Hər ikisi yoxlama xarakteri daşıyır, sənədlərin yoxlanması, təhlil üsulundan istifadə edilir
- ☐ Hər ikisi müqavilə ilə həyata keçirilir, könüllüdür
- ☐ Hər ikisi sahibkarlıq fəaliyyətidir və könüllüdür
- ☐ Hər ikisi könüllü yaranır, müqavilə ilə həyata keçirilir

525 Hansı hallarda auditora lisenziya verməkdən imtina edilir?

- ☐ Auditorun rəyi təsdiq olunmadıqda
- ☒ Tələb olunan sənədlər tam təqdim edilmədikdə
- ☐ Vergi Məcəlləsi ilə əlaqədar vergi orqanları ilə fikir ayrılığı olduqda
- ☐ Balansın tərtib olunduğu anda akkreditivlər haqqında informasiya əldə olmadıqda
- ☐ Maliyyə hesabatlarında dəyişiklik olduqda

526 Hansı hallarda auditorun lisenziyası ləğv edilir?

- ☐ Uçot siyasəti düzgün olmadıqda
- ☒ Lisenziyadan istifadə edən şəxs bu haqda Auditorlar Palatasına ərizə ilə müraciət etdikdə, məhkəmənin qərarı olduqda
- ☐ İqtisadi subyektlərin aktiv və passivlərinə düzgün qiymət vermədikdə
- ☐ Təsərrüfat-maliyyə fəaliyyətinin təhlili qeyri-obyektiv olduqda
- ☐ növlərini düzgün tərtib edilmədikdə

527 Auditin başlıca prinsipləri hansılardır?

- ☐ Müayinə, xüsusi yoxlama, obyektivlik
- ☒ Düzgünlük, obyektivlik, konfidensiallıq
- ☐ Müşahidə, sorğu, faktiki yoxlama
- ☐ Sənədli yoxlama, faktiki yoxlama, sorğu
- ☐ Analitik testlər, müşahidə, sənədli yoxlama

528 Auditora müstəqil və normal fəaliyyət göstərmələrini təmin etmək üçün onlara verilmiş hüquqlar hansılardır?

- ☐ Auditlə bərabər yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət etmək
- ☒ Sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq
- ☐ Maliyyə hesabatlarını Beynəlxalq Standartlara uyğunlaşdırmaq
- ☐ Nümunəvi nəzarət təşkil etmək
- ☐ Tapşırıqların yerinə yetirilməsinin nəticələrini və onları əks etdirən sənədləri hazırlamaq

529 Auditorun vəzifəsinə nə daxildir?

- ☐ Gəlirlər haqqında bəyannamələrin düzgün tərtib edilməsini yoxlamaq
- ☒ Mühəsibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü və qüvvədə olan qanunlara uyğunluğunu yoxlamaq
- ☐ Mühəsibat uçotu formalarının seçilməsi
- ☐ Maliyyə, vergi, bank qanunvericiliyi məsələləri üzrə məsləhətlərin verilməsi
- ☐ Təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılması

530 Auditorun məsuliyyətinin növləri aşağıdakılardır:

- ☐ İntizam və cinayət məsuliyyəti
- ☒ İntizam, mülki və cinayət məsuliyyəti;
- ☐ İntizam məsuliyyəti və mülki məsuliyyət;
- ☐ Mülki məsuliyyət və cinayət məsuliyyəti;
- ☐ Cinayət məsuliyyəti;

531 Əmək haqqının hesablanması düzgünlüyünü yoxlayarkən hansı qaydadan istifadə edilir?

- ☐ Tamliq

- ☒ Seçmə
- ☐ Müşahidə
- ☐ Ardıcılıq
- ☐ Fasiləsizlik

532 Yoxlama prosesində büdcəyə ödəmələr üzrə hesabat dövrünün sonuna hansı məlumatlar yoxlanılmalıdır?

- ☐ Dövriyyənin və analitik qalığın çıxarılmasının düzgünlüyü
- ☒ Dövriyyənin və son qalığın çıxarılmasının düzgünlüyü
- ☐ Dövriyyənin və ilk qalığın çıxarılmasının düzgünlüyü
- ☐ Dövriyyənin və balans qalığın çıxarılmasının düzgünlüyü
- ☐ Dövriyyənin və sintetik qalığın çıxarılmasının düzgünlüyü

533 Auditor təsisçilərlə və səhmdarlarla hesablaşmaları yoxlayarkən hansı sənədlərin mövcudluğuna nəzarət etməlidir?

- ☐ Ehtiyat kapitalına və əlavə kapitala
- ☒ Təsis sənədlərinə və nizamnamə kapitalına
- ☐ Təsis sənədlərinə və ehtiyat kapitalına
- ☐ Təsis sənədlərinə və əlavə kapitala
- ☐ Nizamnamə kapitalına və mənfəətə

534 Auditor bitməmiş istehsalatın tərkibi və qiymətləndirilməsini yoxlamaq üçün məhsulun maya dəyərinin hansı hesablama göstəricilərindən istifadə edir?

- ☐ Yığım
- ☒ İcmal
- ☐ Yekun
- ☐ Cari
- ☐ Qalıq

535 İstehsal olunmuş məhsulların mövcudluğu, hərəkəti və saxlanılmasının uçotu, nəzarəti və təhlili üçün hansı sənədlər hesab olunur?

- ☐ İcraedici sənədlər
- ☒ İlkin sənədlər
- ☐ Sərəncamverici sənədlər
- ☐ Birdəfəlik sənədlər
- ☐ İcmal sənədlər

536 Məhsul buraxılışının yoxlaması zamanı hansı nəzarət üsullarından istifadə olunur?

- ☐ İlkin nəzarət
- ☒ Faktiki nəzarət
- ☐ Sonrakı nəzarət
- ☐ Hesablama nəzarəti
- ☐ Yekun nəzarət

537 Audit standartları dedikdə nə başa düşülür?

- ☐ Müştərilərə informasiya xidmətləri göstərir

- ☒ Müştəriyə (sifarişçiyə) tələb olunan səviyyədə xidmət göstərmək üçün vahid və mütərəqqi qayda və üsulları müəyyən edir
- ☐ Uçotun bərpa olunmasına və aparılmasına, mühasibat (məliyyə) hesabatının tərtib edilməsinə köməklik göstərir
- ☐ Mühasibat uçotunun təşkilində müəssisəyə köməklik göstərir
- ☐ Vergilərin planlaşdırılmasına və vergiyə görə hesablama aparılmasına köməklik göstərir

538 Audit standartlarının neçə növü vardır?

- ☐ 6.0
- ☒ 2.0
- ☐ 4.0
- ☐ 3.0
- ☐ 5.0

539 Beynəlxalq Komitə neçə beynəlxalq audit standartı hazırlamışdır?

- ☐ 11.0
- ☒ 30.0
- ☐ 29.0
- ☐ 25.0
- ☐ 18.0

540 Azərbaycan Auditorlar Palatası tərəfindən neçə milli audit standartı hazırlanmışdır?

- ☐ 29.0
- ☒ 18.0
- ☐ 15.0
- ☐ 11.0
- ☐ 30.0

541 Firmadaxili audit standartları nəyi özündə əks etdirir?

- ☐ Məsuliyyət, obyektivlik, konfidensiallıq, düzgünlük
- ☒ Razılaşmanın məqsədinin müəyyən edilməsi, biznesin icmalını, riskin qiymətləndirilməsini
- ☐ Konfidensiallıq, düzgünlük, biznesin icmalını
- ☐ Obyektivlik, razılaşmanın məqsədinin müəyyən edilməsi
- ☐ Düzgünlük, konfidensiallıq, riskin qiymətləndirilməsini

542 Neçə firmadaxili audit standartları hazırlanmışdır?

- ☐ 30.0
- ☒ 10.0
- ☐ 18.0
- ☐ 11.0
- ☐ 20.0

543 Auditor standartları nəyi təmin edir?

- ☐ informasiya istifadəçilərinə lazımi məlumatların verilməsini
- ☒ auditor yoxlamalarının yüksək keyfiyyətli olmasını
- ☐ dövlət tərəfindən olunan nəzarətin gücləndirilməsini

- ☐ auditorun biliklərinin möhkəmləndirilməsini
- ☐ auditor peşəsinin əhəmiyyətinin ictimaiyyətə göstərilməsini

544 Auditor standartları nəyi təmin edir?

- ☐ auditor peşəsinin əhəmiyyətinin ictimaiyyətə göstərilməsini
- ☒ auditor praktikasına yeni-yeni elmi nailiyyətlərin tətbiqinə təsir göstərməyi
- ☐ dövlət tərəfindən olunan nəzarətin gücləndirilməsini
- ☐ auditorun biliklərinin möhkəmləndirilməsini
- ☐ informasiya istifadəçilərinə lazımi məlumatların verilməsini

545 Auditor standartları nəyi təmin edir?

- ☐ dövlət tərəfindən olunan nəzarətin gücləndirilməsini
- ☒ informasiya istifadəçilərinə auditor yoxlamalarının proseslərini başa düşməyi öyrətməyi
- ☐ auditorun biliklərinin möhkəmləndirilməsini
- ☐ informasiya istifadəçilərinə lazımi məlumatların verilməsini
- ☐ auditor peşəsinin əhəmiyyətinin ictimaiyyətə göstərilməsini

546 Auditor standartları nəyi təmin edir?

- ☐ dövlət tərəfindən olunan nəzarətin gücləndirilməsini
- ☒ auditor peşəsinə ictimai maraq (imic) formalaşdırmağı
- ☐ auditorun biliklərinin möhkəmləndirilməsini
- ☐ informasiya istifadəçilərinə lazımi məlumatların verilməsini
- ☐ auditor peşəsinin əhəmiyyətinin ictimaiyyətə göstərilməsini

547 Auditor standartları nəyi təmin edir?

- ☐ auditor peşəsinin əhəmiyyətinin ictimaiyyətə göstərilməsini
- ☒ dövlət tərəfindən olunan nəzarətin aradan qaldırılmasını
- ☐ auditorun biliklərinin möhkəmləndirilməsini
- ☐ dövlət tərəfindən olunan nəzarətin gücləndirilməsini
- ☐ informasiya istifadəçilərinə lazımi məlumatların verilməsini

548 Auditor standartları nəyi təmin edir?

- ☐ informasiya istifadəçilərinə lazımi məlumatların verilməsini
- ☒ auditora öz müştərisi ilə danışıqlar aparmağa kömək etməyi
- ☐ auditorun biliklərinin möhkəmləndirilməsini
- ☐ dövlət tərəfindən olunan nəzarətin gücləndirilməsini
- ☐ auditor peşəsinin əhəmiyyətinin ictimaiyyətə göstərilməsini

549 Auditor standartları nəyi təmin edir?

- ☐ informasiya istifadəçilərinə lazımi məlumatların verilməsini
- ☒ auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini
- ☐ dövlət tərəfindən olunan nəzarətin gücləndirilməsini
- ☐ auditorun biliklərinin möhkəmləndirilməsini
- ☐ auditor peşəsinin əhəmiyyətinin ictimaiyyətə göstərilməsini

550 Auditor standartlarının əhəmiyyətinə aşağıdakılardan hansı aiddir?

- ☐ auditor peşəsinin əhəmiyyətini ictimaiyyətə göstərmək
- ☒ auditor yoxlamasının yüksək keyfiyyətini təmin etmək
- ☐ auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini gücləndirmək
- ☐ audit subyekləri üzərində dövlət tərəfindən nəzarəti gücləndirmək
- ☐ auditorun biliklərini formalaşdırmaq və möhkəmləndirmək

551 Auditor standartlarının əhəmiyyətinə aşağıdakılardan hansı aiddir?

- ☐ auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini gücləndirmək
- ☒ audit yoxlaması prosesindən istifadə edənlər tərəfindən informasiyaların başa düşülməsinə şərait yaratmaq
- ☐ auditor peşəsinin əhəmiyyətini ictimaiyyətə göstərmək
- ☐ audit subyekləri üzərində dövlət tərəfindən nəzarəti gücləndirmək
- ☐ auditorun biliklərini formalaşdırmaq və möhkəmləndirmək

552 Auditor standartlarının əhəmiyyətinə aşağıdakılardan hansı aiddir?

- ☐ auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini gücləndirmək
- ☒ ixtisasın peşə imicini yüksəltmək
- ☐ auditor peşəsinin əhəmiyyətini ictimaiyyətə göstərmək
- ☐ audit subyekləri üzərində dövlət tərəfindən nəzarəti gücləndirmək
- ☐ auditorun biliklərini formalaşdırmaq və möhkəmləndirmək

553 Auditor standartlarının əhəmiyyətinə aşağıdakılardan hansı aiddir?

- ☐ auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini gücləndirmək
- ☒ dövlət tərəfindən olan nəzarəti aradan qaldırmaq
- ☐ auditor peşəsinin əhəmiyyətini ictimaiyyətə göstərmək
- ☐ auditorun biliklərini formalaşdırmaq və möhkəmləndirmək
- ☐ audit subyekləri üzərində dövlət tərəfindən nəzarəti gücləndirmək

554 Auditor standartlarının əhəmiyyətinə aşağıdakılardan hansı aiddir?

- ☐ auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini gücləndirmək
- ☒ müştərilərlə danışmaqda auditorlara kömək etmək
- ☐ auditor peşəsinin əhəmiyyətini ictimaiyyətə göstərmək
- ☐ audit subyekləri üzərində dövlət tərəfindən nəzarəti gücləndirmək
- ☐ auditorun biliklərini formalaşdırmaq və möhkəmləndirmək

555 Auditor standartlarının əhəmiyyətinə aşağıdakılardan hansı aiddir?

- ☐ auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini gücləndirmək
- ☒ auditor prosesinin bəzi üsullarının əlaqəsini yaratmaq
- ☐ audit subyekləri üzərində dövlət tərəfindən nəzarəti gücləndirmək
- ☐ auditorun biliklərini formalaşdırmaq və möhkəmləndirmək
- ☐ auditor peşəsinin əhəmiyyətini ictimaiyyətə göstərmək

556 Auditor standartlarının əhəmiyyətinə aşağıdakılardan hansı aiddir?

- ☐ auditor peşəsinin əhəmiyyətini ictimaiyyətə göstərmək

- ☒ yeni elmi nailiyyətlərin auditor praktikasında tətbiqinə kömək etmək
- ☐ auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini gücləndirmək
- ☐ audit subyekləri üzərində dövlət tərəfindən nəzarəti gücləndirmək
- ☐ auditorun biliklərini formalaşdırmaq və möhkəmləndirmək

557 Audit standartları aşağıdakı növlərə bölünür:

- ☐ firmadankənar audit standartları, firmadaxili audit standartları, kompleks audit standartları
- ☒ beynəlxalq audit standartları, milli audit standartları, firmadaxili audit standartları
- ☐ ali audit standartları, orta audit standartları, aşağı audit standartları
- ☐ kənar audit standartları, daxili audit standartları, ümumi audit standartları
- ☐ məcburi audit standartları, könüllü audit standartları, inzibati audit standartları

558 Hamı tərəfindən qəbul olunan ilk on auditor standartı neçənci ildə işlənib hazırlanmışdır?

- ☐ 1937-ci ildə
- ☒ 1939-cu ildə
- ☐ 1929-cu ildə
- ☐ 1949-cu ildə
- ☐ 1933-cü ildə

559 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

- ☐ firma rəhbərinin tapşırıqlarına əməl edilməsini
- ☒ razılaşmanın məqsədinin müəyyən edilməsini
- ☐ firma daxilində auditin gedışatını
- ☐ audit zamanı baxılmalı olan məsələləri
- ☐ auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini

560 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

- ☐ firma daxilində auditin gedışatını
- ☒ biznesin icmalını və xülasəsini
- ☐ audit zamanı baxılmalı olan məsələləri
- ☐ auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini
- ☐ firma rəhbərinin tapşırıqlarına əməl edilməsini

561 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

- ☐ firma daxilində auditin gedışatını
- ☒ mümkün riskin qiymətləndirilməsini
- ☐ firma rəhbərinin tapşırıqlarına əməl edilməsini
- ☐ audit zamanı baxılmalı olan məsələləri
- ☐ auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini

562 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

- ☐ firma daxilində auditin gedışatını
- ☒ audit strategiyasının işlənib hazırlanması üçün daxili nəzarət sisteminin qiymətləndirilməsini
- ☐ firma rəhbərinin tapşırıqlarına əməl edilməsini
- ☐ audit zamanı baxılmalı olan məsələləri

- ☐ auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini

563 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

- ☐ firma daxilində auditin gedişatını
☒ auditor yoxlamasının strategiyasının müəyyən edilməsini
☐ firma rəhbərinin tapşırıqlarına əməl edilməsini
☐ auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini
☐ audit zamanı baxılmalı olan məsələləri

564 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

- ☐ firma daxilində auditin gedişatını
☒ nəzarət sisteminin səmərəliliyinin qiymətləndirilməsini
☐ firma rəhbərinin tapşırıqlarına əməl edilməsini
☐ auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini
☐ audit zamanı baxılmalı olan məsələləri

565 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

- ☐ audit zamanı baxılmalı olan məsələləri
☒ müstəqil tədqiqat planını
☐ firma rəhbərinin tapşırıqlarına əməl edilməsini
☐ firma daxilində auditin gedişatını
☐ auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini

566 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

- ☐ audit zamanı baxılmalı olan məsələləri
☒ auditor yoxlamasının yekunlaşdırılmasını
☐ firma rəhbərinin tapşırıqlarına əməl edilməsini
☐ firma daxilində auditin gedişatını
☐ auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini

567 Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

- ☐ firma daxilində auditin gedişatını
☒ rəyin təqdim edilməsini
☐ firma rəhbərinin tapşırıqlarına əməl edilməsini
☐ auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini
☐ audit zamanı baxılmalı olan məsələləri

568 ABŞ-da keyfiyyət nəzarət standartları üzrə komitə nə vaxt yaradılmışdır?

- ☐ 1975-ci ildə
☒ 1977-ci ildə
☐ 1971-ci ildə
☐ 1972-ci ildə
☐ 1973-cü ildə

569 ABŞ-da keyfiyyət nəzarət standartları üzrə komitənin ilk hesabatı nə vaxt buraxılmışdır?

- ☐ 1978-ci ildə
- ☒ 1979-cu ildə
- ☐ 1981-ci ildə
- ☐ 1980-ci ildə
- ☐ 1977-ci ildə

570 ABŞ-da keyfiyyətə nəzarət standartları üzrə komitənin ilk hesabatı necə adlanırdı?

- ☐ Diplomlu ictimai mühasiblərin fəaliyyətinin keyfiyyətinə nəzarət paketi
- ☒ Diplomlu ictimai mühasiblərin (auditorların) firmalarının fəaliyyətinin keyfiyyətinə nəzarət sistemi
- ☐ Ali diplomlu ictimai auditor firmalarının fəaliyyətinin keyfiyyətinə nəzarət sistemi
- ☐ Diplomlu ictimai mühasiblərin (auditorların) firmalarının fəaliyyətinin keyfiyyətinə nəzarət haqqında hesabat
- ☐ Ali diplomlu ictimai auditorların fəaliyyətinin keyfiyyətinə nəzarət sistemi

571 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- ☐ diplomlu ictimai mühasiblərin iş qrafikinin istifadə edilməsi
- ☒ əməkdaşların muzzla işə götürülməsi
- ☐ ali təhsilli mühasiblərin cəlb edilməsi
- ☐ audit prosesi haqqında hesabatın verilməsi
- ☐ ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi

572 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- ☐ diplomlu ictimai mühasiblərin iş qrafikinin istifadə edilməsi
- ☒ işin qrafikinin tərtib olunması
- ☐ ali təhsilli mühasiblərin cəlb edilməsi
- ☐ audit prosesi haqqında hesabatın verilməsi
- ☐ ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi

573 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- ☐ diplomlu ictimai mühasiblərin iş qrafikinin istifadə edilməsi
- ☒ ixtisasın artırılması
- ☐ audit prosesi haqqında hesabatın verilməsi
- ☐ ali təhsilli mühasiblərin cəlb edilməsi
- ☐ ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi

574 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- ☐ diplomlu ictimai mühasiblərin iş qrafikinin istifadə edilməsi
- ☒ karyera
- ☐ audit prosesi haqqında hesabatın verilməsi
- ☐ ali təhsilli mühasiblərin cəlb edilməsi
- ☐ ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi

575 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan

hansıdır?

- ☐ diplomlu ictimai mühasiblərin iş qrafikinə istifadə edilməsi
- ☒ nəzarət
- ☐ audit prosesi haqqında hesabatın verilməsi
- ☐ ali təhsilli mühasiblərin cəlb edilməsi
- ☐ ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi

576 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- ☐ diplomlu ictimai mühasiblərin iş qrafikinə istifadə edilməsi
- ☒ müştərilərin qəbul olunması və onlarla əməkdaşlıq
- ☐ audit prosesi haqqında hesabatın verilməsi
- ☐ ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi
- ☐ ali təhsilli mühasiblərin cəlb edilməsi

577 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- ☐ ali təhsilli mühasiblərin cəlb edilməsi
- ☒ məsləhət
- ☐ audit prosesi haqqında hesabatın verilməsi
- ☐ diplomlu ictimai mühasiblərin iş qrafikinə istifadə edilməsi
- ☐ ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi

578 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- ☐ audit prosesi haqqında hesabatın verilməsi
- ☒ müstəqillik
- ☐ diplomlu ictimai mühasiblərin iş qrafikinə istifadə edilməsi
- ☐ ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi
- ☐ ali təhsilli mühasiblərin cəlb edilməsi

579 ABŞ-da auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilən doqquz məqamdan biri aşağıdakılardan hansıdır?

- ☐ audit prosesi haqqında hesabatın verilməsi
- ☒ nəzarət
- ☐ ictimai əhəmiyyətli auditorların işinə nəzarət edilməsi
- ☐ diplomlu ictimai mühasiblərin iş qrafikinə istifadə edilməsi
- ☐ ali təhsilli mühasiblərin cəlb edilməsi

580 Azərbaycanda “Auditin keyfiyyətinə nəzarət” milli audit standartı hansı qərarla təsdiq olunmuşdur?

- ☐ Auditorlar Palatası Şurasının 1996-cı il 21 may tarixli, 21/1 sayılı qərarı ilə
- ☒ Auditorlar Palatası Şurasının 1997-ci il 21 may tarixli, 21/1 sayılı qərarı ilə
- ☐ Auditorlar Palatasının 1997-ci il 21 may tarixli, 21/1 sayılı qərarı ilə
- ☐ Maliyyə Nazirliyi Kollegiyasının 1997-ci il 21 may tarixli, 21/1 sayılı qərarı ilə
- ☐ Auditorlar Palatası Şurasının 1997-ci il 21 iyun tarixli, 21/1 sayılı qərarı ilə

581 Aşağıdakılardan hansı biri Azərbaycanın Milli Audit Standartı deyildir?

- ☐ Auditorların və sifarişçilərin qarşılıqlı əlaqəsi
- ☒ Auditin aparılmasına dair sərəncam
- ☐ Auditor fəaliyyəti ilə bağlı şikayətlərə baxılması qaydası
- ☐ Auditin aparılmasına dair müqavilə
- ☐ Auditin aparılmasının məqsəd və vəzifələri

582 Aşağıdakılardan hansı biri Azərbaycanın Milli Audit Standartı deyildir?

- ☐ Auditin iş sənədi
- ☒ Auditorların və sifarişçilərin müqavilələri
- ☐ Auditor fəaliyyəti ilə bağlı şikayətlərə baxılması qaydası
- ☐ Auditin aparılmasına dair müqavilə
- ☐ Auditin aparılmasının məqsəd və vəzifələri

583 Aşağıdakılardan hansı biri Azərbaycanın Milli Audit Standartı deyildir?

- ☐ Auditorun yekun sənədləri
- ☒ Auditin aparılması layihəsi
- ☐ Auditor fəaliyyəti ilə bağlı şikayətlərə baxılması qaydası
- ☐ Auditin aparılmasının məqsəd və vəzifələri
- ☐ Auditin iş sənədi

584 Aşağıdakılardan hansı biri Azərbaycanın Milli Audit Standartı deyildir?

- ☐ Auditorun yekun sənədləri
- ☒ a) Auditin iş sənədi
- ☐ Auditin keyfiyyətinə nəzarət, Auditin iş prinsipləri
- ☐ Auditor rəyləri
- ☐ Auditin iş prinsipləri

585 Aşağıdakılardan hansı biri Azərbaycanın Milli Audit Standartı deyildir?

- ☐ Auditor sübutu
- ☒ Auditorun yekun hesabatı
- ☐ Auditin məsuliyyəti
- ☐ Təkrar audit
- ☐ Auditor rəyləri

586 Aşağıdakılardan hansı biri Azərbaycanın Milli Audit Standartı deyildir?

- ☐ Auditor fəaliyyəti ilə bağlı şikayətlərə baxılması qaydası
- ☒ Auditor rəyinin təqdim olunması və müzakirəsi
- ☐ Auditor yoxlamasının aparılmasına başqa auditorların cəlb olunması
- ☐ Auditorların xüsusi məsələlər üzrə yoxlamalarda iştirakı
- ☐ Təsərrüfat subyektinin rəhbərliyi tərəfindən auditora təqdim edilən məlumatlar

587 Hal-hazırda fəaliyyət göstərən beynəlxalq auditor standartları aşağıda göstərilən hansı təşkilat tərəfindən qəbul edilmişdir?

- ☐ Beynəlxalq Auditorlar Palatası tərəfindən
- ☒ Beynəlxalq Mühəsiblər Federasiyası tərəfindən
- ☐ Beynəlxalq Mühəsiblər Assosiasiyası tərəfindən
- ☐ Diplomlu Auditorların Beynəlxalq Təşkilatı tərəfindən
- ☐ Beynəlxalq Auditorlar Federasiyası tərəfindən

588 Aşağıdakılardan hansı biri Beynəlxalq Audit Standartı deyildir?

- ☐ Fırıldaqcılıq və səhvlər
- ☒ Auditora təqdim edilən məlumatlar
- ☐ Auditə dair sövdələşmənin şərtləri
- ☐ Auditor işlərinin keyfiyyətinə nəzarət
- ☐ Auditin keçirilməsinin məqsədi və ümumi prinsipləri

589 Aşağıdakılardan hansı biri Beynəlxalq Audit Standartı deyildir?

- ☐ Xidmət təşkilatlarının xidmətlərindən istifadə edən subyektlərin auditi
- ☒ Auditin keçirilməsi zamanı təhlil prinsipləri
- ☐ Maliyyə hesablaşmalarının auditi zamanı qanunların və normativ aktların nəzərə alınması
- ☐ Kompüter məlumatlarə sistemi şəraitində audit
- ☐ Risklərin qiymətləndirilməsi və daxili nəzarət sistemi

590 Aşağıdakılardan hansı biri Beynəlxalq Audit Standartı deyildir?

- ☐ Biznes biliyi
- ☒ Risklər
- ☐ Sənədlər
- ☐ Fırıldaqcılıq və səhvlər
- ☐ Planlaşdırma

591 Aşağıdakılardan hansı biri Beynəlxalq Audit Standartı deyildir?

- ☐ İlk auditor yoxlaması – ilkin qalıq
- ☒ Proqnoz maddələri
- ☐ Risklərin qiymətləndirilməsi və daxili nəzarət sistemi
- ☐ Auditdə əhəmiyyətlik
- ☐ Auditor sübutları

592 Aşağıdakılardan hansı biri Beynəlxalq Audit Standartı deyildir?

- ☐ Əlaqədar tərəflər
- ☒ Auditor müşahidəsi
- ☐ Analitik prosedurlar
- ☐ Auditorun seçilməsi
- ☐ Əhəmiyyətli qiymətləndirmənin auditi

593 Aşağıdakılardan hansı biri Beynəlxalq Audit Standartı deyildir?

- ☐ Əlaqədar hadisələr
- ☒ Müəssisənin fəaliyyətində fasiləsizlik haqqında ehtimal
- ☐ Sonrakı hadisələr

- ☐ Rəhbərliyin məlumatı
- ☐ Başqa auditorun işinin nəticəsindən istifadə edilməsi

594 Xarici auditin əsas vəzifələri hansılardır?

- ☐ Yoxlamanın ardıcılığı və rəyin verilməsi
- ☒ Yoxlamanın dürüstlüyü, qanunauyğunluğu və rəyin verilməsi
- ☐ Yoxlamanın fasiləsizliyi və şəffaflığı
- ☐ Yoxlamanın fasiləsizliyi, şəffaflığı və rəyin verilməsi
- ☐ Yoxlamanın ardıcılığı, dürüstlüyü və fasiləsizliyi

595 Auditorun prinsipləri hansılardır?

- ☐ Ardıcılıq, düzgünlük, müstəqillik
- ☒ Müstəqillik, vicdanlılıq, obyektivlik
- ☐ Düzgünlük, fasiləsizlik, vicdanlılıq
- ☐ Ardıcılıq, müstəqillik, obyektivlik
- ☐ Fasiləsizlik, ardıcılıq, müstəqillik

596 Analitik audit proseduralarının hansı metodları mövcuddur?

- ☐ Statistik, müqayisə, müşahidə
- ☒ Müqayisə, statistik, kompleks təhlil
- ☐ Müşahidə, üzləşdirmə, statistik
- ☐ Kompleks təhlil, müşahidə, müqayisə
- ☐ Üzləşdirmə, statistik, kompleks təhlil

597 Auditorun etika kodeksi neçə əsas qaydadan ibarətdir?

- ☐ 10.0
- ☒ 12.0
- ☐ 4.0
- ☐ 6.0
- ☐ 8.0

598 Əsas vəsaitlərin saxlanması auditinin əsas vəzifələri hansılardır?

- ☐ Vaxtında təmiri, mövcudluğu, hərəkəti, təsnifatı, qiymətləndirilməsi
- ☒ Qiymətləndirilməsi, mövcudluğu, təsnifatı, texniki vəziyyətinə nəzarət
- ☐ Düzgün və səmərəli istifadə edilməsi, qiymətləndirilməsi və vaxtında təmiri
- ☐ Texniki vəziyyətinə nəzarət, düzgün istifadə edilməsi, mövcudluğu, hərəkəti
- ☐ Səmərəli istifadə edilməsi, təsnifatı, qiymətləndirilməsi, vaxtında təmiri

599 Əsas vəsaitlərin istifadəsinin auditinin vəzifələri hansılardır?

- ☐ Heç biri daxil deyil
- ☒ Əsas vəsaitlərin düzgün və səmərəli istifadə edilməsini aşkar etmək
- ☐ Köhnəlməsinin hesablanması və uçotda düzgün əks etdirilməsi, düzgün istifadə edilməsi
- ☐ Səmərəli və düzgün istifadə edilməsi, təmir planının yerinə yetirilməsi, təsnifatı
- ☐ Əsas vəsaitlərin təmir planının yerinə yetirilməsi, onların vaxtında və keyfiyyətlə aparılmasına nəzarət

600 Audit yoxlaması zamanı əsas vəsaitlər malsatanlardan daxil olduqda hansı mühasibat uçotu yazılışı verilir?

- ☐ Dt 113 Kt 171
- ☒ Dt 113 Kt 431
- ☐ Dt 111 Kt 302
- ☐ Dt 111 Kt 221
- ☐ Dt 113 Kt 223

601 Müəssisənin kassasında pul vəsaitləri əskik gəldikdə həmin məbləğə hansı sənəd tərtib edilir?

- ☐ Təhvil aktı
- ☒ Məxaric sənədi
- ☐ Mədaxil sənədi
- ☐ Arayış
- ☐ Qəbul aktı

602 Audit yoxlamasında kassada əskik gəlmə məbləğinə hansı yazılış verilir?

- ☐ Dt 221 Kt 224
- ☒ Dt 254.1 Kt 221
- ☐ Dt 342 Kt 221
- ☐ Dt 335 Kt 221
- ☐ Dt 221 Kt 223

603 Auditin nəticəsi hansı sənədlə rəsmiləşdirilir?

- ☐ Qəbil-təhvil qaiməsi ilə
- ☒ Auditor rəyi ilə;
- ☐ Auditorun aktı ilə;
- ☐ Qəbul aktı ilə;
- ☐ Qəbul aktı ilə;

604 İntinventarizasiya zamanı kassada aşkar edilmiş artıq pul vəsaitlərinə hansı yazılış verilir?

- ☐ Dt 223 Kt 221
- ☒ Dt 221 Kt 801
- ☐ Dt 221 Kt 223
- ☐ Dt 221 Kt 641
- ☐ Dt 801 Kt 221

605 Kassada olan pul vəsaitlərinin təyinatı üzrə istifadə olunmasını yoxladıqda hansı metoddan istifadə edirlər?

- ☐ Hesablama metodu
- ☒ Balans metodu
- ☐ Müşahidə metodu
- ☐ Sorğu metodu
- ☐ Birləşmə metodu

606 Bank əməliyyatlarını yoxlayarkən hansı sənədin tamlığı və dürüstlüyü müəyyən edilməlidir?

- ☐ Məxaric sənədləri

- ☒ Bank çıxarışları
- ☐ Bank arayışları
- ☐ Bank sorğuları
- ☐ Mədxil sənədləri

607 Təhtəl hesab şəxslərlə hesablaşmalar hansı üsulla yoxlanılır?

- ☐ Xətti üsul
- ☒ Başdan-başa üsulu
- ☐ Fasiləsiz üsulu
- ☐ Sistemətik üsulu
- ☐ Xronometrik üsulu

608 Auditin planlaşdırılması dedikdə nə başa düşülür?

- ☐ Uçot siyasətinin səviyyəsinin müəyyən edilməsi və planlaşdırılması
- ☒ Planlaşdırılan işlərin növləri, yerinə yetirilməsi müddəti, hesabat haqqında rəyin hazırlanması
- ☐ Müştərinin yoxlama aparmaqda məqsədi və onun nəticəsindən istifadə imkanlarının müəyyən edilməsi
- ☐ İctehsalat şəraiti və aktivlərin səviyyəsi ilə tanış olmaq və onları planlaşdırılmaq
- ☐ Yerinə yetiriləcək audit xidmətinə xüsusi imkanların yaranması və planlaşdırılması

609 Audit planlaşdırılması aşağıdakı məqsədlər üçün zəruridir.

- ☐ Törəmə müəssisələr yaratmaq
- ☒ Riskə qiymət verilməsi, işin yerinə yetirilməsinə nəzarət
- ☐ Daxili nəzarət sistemini yaratmaq
- ☐ Hüquqi öhdəliklər əldə etmək
- ☐ Texnoloji və istehsalat əlaqələri yaratmaq

610 Auditin planlaşdırılması özündə nələri birləşdirir?

- ☐ Auditin növlərini, auditin ümumi planını
- ☒ Auditin ümumi planını, auditin proqramını
- ☐ Auditin standartlarını, auditin hüquqi bazasını
- ☐ Auditin növlərini, auditin standartlarını
- ☐ Auditin hüquqi bazasını, auditin proqramını

611 Mühasibat (maliyyə) hesabatının auditini neçə risklə əlaqəlidir?

- ☐ Beş
- ☒ İki
- ☐ Üç
- ☐ Dörd
- ☐ Bir

612 Mühasibat (maliyyə) hesabatının auditini hansı risklər ilə əlaqəlidir?

- ☐ Lisenziyaların verilməsi ilə əlaqədar risk
- ☒ Sahibkarlıq riski, auditor riski
- ☐ Qiymətləndirmə riski
- ☐ Dövlət riski

- ☐ Bank riski

613 Auditin xüsusi prinsipləri hansılardır?

- ☐ Müstəqillik, fasiləsizlik
- ☒ Planlaşdırmanın kompleksliyi və fasiləsizliyi
- ☐ Planlaşdırmanın optimallığı, konfidensiallıq
- ☐ Obyektivlik, peşəkarlıq
- ☐ Düzgünlük, məsuliyyət

614 Vaxta görə xərclərin planlaşdırılması prosesində audit aşağıdakıları nəzərə almalıdır:

- ☐ Planlaşdırmanın optimallığı
- ☒ Real əmək məsrəfləri, riskin qiymətləndirilməsi
- ☐ İlk sənədlərin tərtib edilməsi
- ☐ Inventarlaşmanın vaxtında aparılması
- ☐ Mühəsibat uçotunda səhvlərin düzəldilməsi

615 Auditor riski nə deməkdir?

- ☐ Auditor planlaşdırmasının həyata keçirilməsi
- ☒ Yoxlamanın yekunları üzrə müəyyənləşdirilən gümanların etirafı
- ☐ Yoxlamanın nəticəsinin rəylə yekunlaşdırılması
- ☐ Lisenziyanın verilməsi
- ☐ Auditor proqramının həyata keçirilməsi

616 Auditor riski özündə hansı komponentləri birləşdirir?

- ☐ Sahibkarlıq riski, dövlət riski
- ☒ Nəzarət riski, təsərrüfatdaxili riski
- ☐ Dövlət riski, nəzarət riski
- ☐ Qiymətləndirmə riski, bank riski
- ☐ Bank riski, təsərrüfatdaxili riski

617 Auditor riskinin qiymətləndirməsinin neçə əsas metodu mövcuddur?

- ☐ Bir
- ☒ İki
- ☐ Üç
- ☐ Dörd
- ☐ Beş

618 Auditor riskinin qiymətləndirməsinin hansı metodu mövcuddur?

- ☐ Menecmentin təşkili
- ☒ Qiymətvərmə, miqdar
- ☐ Kəmiyyət, keyfiyyət
- ☐ Müəssisənin maliyyə vəziyyəti
- ☐ Sənədlərin mühafizəsi

619 Auditor proqramı dedikdə nə başa düşülür?

- ☐ Bütün proseslərin mühafizəsinə nəzarət edilmə siyahısı
- ☒ Yoxlama üçün lazım olan auditor əməliyyatlarının siyahısını əks etdirir
- ☐ Sənədlərin tamlığı və dəqiqliyi
- ☐ Səhvlərin aradan qaldırılması
- ☐ Əmr və sərəncamların icrasının siyahısı

620 Auditor proqramının hansı növləri mövcuddur?

- ☐ Balansın düzgünlüyünün yoxlanması
- ☒ Testlərə nəzarət, hesabatlarındakı qalıqların yoxlanması
- ☐ Mühəsibat uçotu sənədlərinin yoxlanması
- ☐ Aktivlərin hərəkətinin yoxlanması
- ☐ Mühəsibat hesabatlarının vaxtında və düzgün aparılması

621 Auditor proqramının neçə növü mövcuddur?

- ☐ Bir
- ☒ İki
- ☐ Beş
- ☐ Dörd
- ☐ Üç

622 Auditor sübutu deyəndə nə başa düşülür?

- ☐ Auditor hesablamalarının müşahidə yolu ilə əsaslandırılması nəzərdə tutulur
- ☒ Auditor rəyini əsaslandırmaq və müəyyən bir nəticəyə gəlmək üçün toplanmış məlumatlar nəzərdə tutulur
- ☐ Bunun köməyi ilə mal çatdırılması müqavilə-qaimədə qeydə alınır
- ☐ Auditor yoxlamalarının seçmə yolu ilə aparılması
- ☐ İqtisadi subyektin əmlakı və öhdəlikləri haqqında dəqiq informasiyalar əldə olunur

623 Auditor sübutları əldə etmək üçün əsas metodlar hansılardır?

- ☐ Sənədli yoxlama, təhlil
- ☒ Müşahidə, təhlil, riyazi hesablamalar
- ☐ Üzləşdirmə, müşahidə
- ☐ Analitik prosedurlar
- ☐ İqtisadi subyektin əvvəllər keçirilən inventarlaşmasının sənədlərinin mövcudluğu

624 İnventarlaşma vasitəsilə hansı informasiyalar əldə olunur?

- ☐ Rasional arqumentlər haqqında informasiyalar
- ☒ İqtisadi subyektin əmlakı və öhdəlikləri haqqında informasiyalar
- ☐ Pul vəsaitləri və hesablaşmalar haqqında informasiyalar
- ☐ Daxili – müştəridən əldə olunan informasiyalar
- ☐ Kənar – üçüncü şəxs üçün əldə olunan informasiyalar

625 Audit yoxlamasının metodları hansılardır?

- ☐ Digər mənbələrdən daxil olan məlumatlar
- ☒ Faktiki, müşahidə, analitik testlər
- ☐ Sənədin yoxlanılması, yazılı təqdimat

- ☐ Etibarlılıq, təsdiqnamə
- ☐ Ekspertlərin rəyi, mühasibat uçotunun sənədləri

626 Auditin təşkilati metodları hansılardır?

- ☐ Maliyyə vəziyyəti haqqında hesabat
- ☒ Başdan-başa, seçmə üsulu, analitik yoxlama
- ☐ Yoxlamanın nəticəsinin sistemləşdirilməsi
- ☐ Müştəri tərəfindən qəbul olunmuş uçot siyasətinin ümumi təhlilinin aparılması
- ☐ Auditor rəyinin hazırlanması

627 Müəssisədə auditin nəticəsinin qiymətləndirilməsinin təkmilləşdirilməsində hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur?

- ☐ Maliyyə fəaliyyətinin əsas göstəriciləri haqqında hesabatın hazırlanması
- ☒ Yoxlama nəticələrinin təhlili, auditor rəyinin hazırlanması
- ☐ Kapitalın hərəkəti haqqında hesabatın hazırlanması
- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması
- ☐ Maliyyə vəziyyəti haqqında hesabatın hazırlanması

628 Analitik prosedurlar dedikdə nə başa düşülür?

- ☐ İlk sənədlərin və mühasibat yazılışlarının yoxlanılması
- ☒ İqtisadi göstəricilərin tədqiqi, təhlili və qiymətləndirilməsi, baş verən səhvlərin və saxtalaşdırmaların səbələrinin aşkara çıxarılması
- ☐ Maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılmasının qiymətləndirilməsi
- ☐ Auditor proqramının hər bir maddəsinin tam və keyfiyyətlə yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi
- ☐ Hesablamaların təkrar yoxlanılması və informasiyaların verilməsinin düzgünlüyünün bir daha araşdırılması

629 Analitik prosedurların tipik növləri aşağıdakılardır:

- ☐ Aşkara çıxarılan kənarlaşmaları qiymətləndirmək
- ☒ Mühasibat hesabatları göstəricilərini smeta göstəriciləri ilə üzləşdirmək
- ☐ Xüsusi fənd və üsullarla hesablamaları aparmaq
- ☐ Seçmənin nəticəsinə qiymətləndirmək
- ☐ Sifarişçilərlə əlaqə saxlamaq

630 Ekspertin qərarı neçə hissədən ibarətdir?

- ☐ 5.0
- ☒ 3.0
- ☐ 4.0
- ☐ 6.0
- ☐ 2.0

631 Ekspertin qərarına nələr daxildir?

- ☐ Sənədli yoxlama, tədqiqat, müşahidə
- ☒ Giriş, tədqiqat, nəticələr
- ☐ Faktiki müəyyən etmə, sənədli yoxlama
- ☐ Müşahidə, sənədli yoxlama

☐ Təsdiqetmə, tədqiqat

632 Mühəsibat uçotunun sənədləşdirilməsi özündə aşağıdakıları birləşdirir:

- ☐ İlk uçot sənədlərini, icmal uçot sənədlərini və qeyri-adi əməliyyatları
- ☒ İlk uçot sənədlərini, icmal uçot sənədlərini və mühəsibat uçotu registrlərini
- ☐ İlk uçot sənədlərini, icmal uçot sənədlərini və dövryyə vəsaitlərini
- ☐ İlk uçot sənədlərini, icmal uçot sənədlərini və xidmətlərə görə ödənişləri
- ☐ İlk uçot sənədlərini, icmal uçot sənədlərini və kənar təşkilatlarla sövdələşmələri

633 Müəssisədə auditorun işçi sənədlərinə nə daxildir?

- ☐ İqtisadi subyektin mühəsibat və maliyyə sənədləri
- ☒ Auditin keçirilməsinin planı və proqramı
- ☐ Auditorun iş qrafiki
- ☐ Audit üzrə nəzarət işləri ilə əlaqədar sənədlər
- ☐ Auditor heyəti ilə əlaqədar sənədlər

634 Mühəsibat hesabatının audit yoxlamasının metodoloji əsasları hansılardır?

- ☐ Daxili auditin nəticəsindən və ekspert işlərinin nəticəsindən istifadə edilməsi
- ☒ Audit aparmaq üçün normativ baza
- ☐ İqtisadi subyektin fəaliyyətinin əhəmiyyətli göstəricilərinin təhlili
- ☐ Auditor sübutlarının toplanması
- ☐ Yoxlama nəticələrinin qiymətləndirilməsi

635 Normativ baza neçə qrupa bölünür?

- ☐ 1.0
- ☒ 2.0
- ☐ 3.0
- ☐ 4.0
- ☐ 5.0

636 Normativ bazaya aid olan qrupları göstərin.

- ☐ İllik normativ baza, rüblük normativ baza
- ☒ Daxili normativ baza, xarici normativ baza
- ☐ Xüsusi normativ baza, ümumi normativ baza
- ☐ Daimi normativ baza, gündəlik normativ baza
- ☐ Cari normativ baza, dövrü normativ baza

637 Uçot işlərinin normativ bazasının yoxlanmasının metodları hansılardır?

- ☐ Müqavilə və kontraktların surətinin çıxarılması
- ☒ Əsas normativ sənədlərin siyahısının hazırlanması
- ☐ Yoxlama proqramının tərtib edilməsi
- ☐ Yoxlamanın aparılmasının predmeti sahəsi
- ☐ Vergi sənədlərinin toplanması

638 Müəssisədə ekspertin əsas vəzifəsinə nə aiddir?

- ☐ Analitik və sintetik uçot pegistrlərinin yoxlanılması
- ☒ Müqavilədə nəzərdə tutulan hesablamaların düzgünlüyünə nəzarət etmək
- ☐ Müştərinin sənədlərinin yoxlanılması
- ☐ Yoxlama zamanı tətbiq olunan auditor sübutlarının toplanması
- ☐ Yoxlama proqramını tərtib etmək

639 Auditin gedışatında əlaqəli tərəflərlə əməliyyatlara aşağıdakılardan hansılar aiddir?

- ☐ Təşkilatın hüquqi şəxsi
- ☐ Müəssisənin təsisçiləri
- ☒ Törəmə, asılı cəmiyyətlər, qarşılıqlı, əlaqəli və eyni qrupa aid olan təşkilatın müəssisələri
- ☐ Açıq tipli səhmdar cəmiyyətləri
- ☐ Qapalı tipli səhmdar cəmiyyətləri

640 Mühəsibat hesabatının ilkin auditi aparılarkən nələr yoxlanılmalıdır?

- ☐ Vergi sənədləri
- ☒ Mühəsibat hesabatının başlanğıc və müqayisəli göstəriciləri
- ☐ Müəssisənin maliyyə nəticələri (mənfəət, zərər)
- ☐ Müəssisənin balansı
- ☐ Kapitalların hərəkəti

641 Auditor iqtisadi subyektin fəaliyyətinin dayandırılması və ləğv edilməsi ilə bağlı yerinə yetirilməyən normativ aktları yoxlayan zaman nəyə əməl etməlidir?

- ☐ Auditor təşkilatının ekspert rəyini öyrənməli
- ☒ İqtisadi subyektə aid olan informasiyaları, normativ hüquqi bazanı öyrənməli
- ☐ Daxili və xarici auditin aparılmasına dair məlumatları öyrənməli
- ☐ Ekspertin məqsədini və ekspert işinin həcmiini öyrənməli
- ☐ Ekspertin iqtisadi subyektlə qarşılıqlı münasibətlərinin şərhini öyrənməli

642 Auditorlar üçün hansı qeyri-müəyyən ödənişlər az əhəmiyyət kəsb edir?

- ☐ maliyyə hesabatlarında dəyişiklik etməyən, lakin açıqlama tələb edilən hadisələr
- ☒ Vergi Məcəlləsi ilə əlaqədar vergi orqanları ilə fikir ayrılığı
- ☐ hüquqi xidmətlərin ödənməsinə çəkilən xərclərin təhlili
- ☐ balansın tərtib olunduğu anda fəaliyyətdə olan akkreditivlər haqqında informasiyaların əldə olunması
- ☐ potensial öhdəliklər haqqında informasiya ola bilən digər işçi sənədlərin xülasəsi

643 Təşəbbüslü audit zamanı auditor təşkilatı hansı hallarda yazılı informasiya hazırlayıb iqtisadi subyektə təqdim etməlidir?

- ☐ auditor təşkilatı hesabat tarixindən sonra baş verən hadisələrə auditor rəyində öz fikrini bildirdikdə
- ☒ əgər təşəbbüslü audit aparmağa dair müqavilədə auditin nəticəsinə dair auditor rəyinin hazırlanması nəzərdə tutulmuşdursa
- ☐ auditor yoxlamasının yekunu üzrə iqtisadi subyektin rəhbəri ilə razılaşdırılmaqla yazılı informasiyanı hazırladıqda
- ☐ uçot və hesabatın konkret forma və metodlarını hazırladıqda
- ☐ iqtisadi subyektin qeydiyyatdan keçməsi haqqında sənədlər hazır olduqda

644 Təsisedici sənədlərin auditi üçün hansı informasiya mənbələrindən istifadə etmək olar?

- ☐ ekspert rəyinin informasiyasından
- ☒ təsərrüfat subyektinin nizamnaməsindən
- ☐ daxili auditin informasiyasından
- ☐ Vergi Məcəlləsi ilə əlaqədar, vergi orqanlarının informasiyasından
- ☐ kapitalın hərəkətinin informasiyasından

645 Nizamnamə kapitalının formalaşması prosesini ətraflı yoxlamaq üçün auditor nəyi bilməlidir?

- ☐ lisenziyaların qüvvədə olub-olmamasını
- ☒ təsisçilərin nizamnamə kapitalı və nizamnamə kapitalına qoyuluşlar üzrə həqiqi borcu ayrıca uçota alınmalı və hesabatda əks etdirilməlidir
- ☐ mühasibat uçotunu yerinə yetirən işçilərin say tərkibini
- ☐ auditor təşkilatının rekvizitlərini
- ☐ kapitalın hərəkətinin yoxlanmasını

646 Təsisçilərlə hesablaşmalar üzrə əməliyyatların audit yoxlamasında əsasən nə yoxlanılmalıdır?

- ☐ 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (şəxslərə məxsus zərər)" hesabının artması və azalması hallarını
- ☒ 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" hesabı üzrə əməliyyatların düzgünlüyü
- ☐ 301 "Nominal (nizamnamə) kapital" hesabının qalıqı
- ☐ 301 "Nominal (nizamnamə) kapital" hesabının artması və azalması hallarını
- ☐ 101 "Qeyri-maddi aktivlər-Dəyər" hesabının ilk qalıqı

647 Xüsusi təyinatlı fondların tərkibində nə əks etdirilir?

- ☐ istehlak fondu, əsas vəsaitlər
- ☒ yığım fondu, sosial sferalar fondu, istehlak fondu
- ☐ mənfəətin istifadəsi, bölüşdürülməmiş mənfəət
- ☐ əsas vəsaitlər, sosial sferalar fondu
- ☐ qeyri-maddi aktivlər, materiallar

648 Əsas vəsaitlərin audit qərarlarında hansı vəzifələr qoyulmuşdur?

- ☐ Avadanlıqların və cihazların əldə olunmasına, elmi-tədqiqat işlərinin aparılmasına sərf edilmiş vəsaitlərin araşdırılması
- ☒ Əsas vəsaitlərin saxlanması və istismarı vəziyyətinin, onların təsərrüfatdan çıxarılması üzrə əməliyyatların qanunauyğunluğu
- ☐ Dividendlərin ödənilməsi
- ☐ Kapital qoyuluşları üzrə təsisçilərlə hesablaşmaların təhlili
- ☐ Əsas vəsaitlərin əvəzsiz olaraq verilməsi üzrə əməliyyatların araşdırılması

649 Auditor əsas vəsaitlərin satılması üzrə əməliyyatların yoxlanılmasında hansı hesablara xüsusi fikir verməlidir?

- ☐ 301 "Nominal (nizamnamə) kapital" hesabı ilə müxəbirləşən hesabları və onların təyinatını yoxlamalıdır
- ☒ 611 «Sair əməliyyat gəlirləri» hesabı ilə müxəbirləşən hesabları və onların təyinatını yoxlamalıdır
- ☐ 111 «Torpaq, tikili və avadanlıqlar-Dəyər» hesabı ilə müxəbirləşən hesabları və onların təyinatını yoxlamalıdır
- ☐ 112 «Torpaq, tikili və avadanlıqlar-Amortizasiya» hesabı ilə müxəbirləşən hesabları və onların təyinatını yoxlamalıdır
- ☐ 121 «Daşınmaz əmlak investisiyalar- Dəyər» hesabı ilə müxəbirləşən hesabları və onların təyinatını yoxlamalıdır

650 Qeyri-maddi aktivlərin köhnəlməsi üzrə əməliyyatların auditi aparıldıqda hansı mühasibat yazılışları yoxlanılır?

- ☐ ДТ103 КТ 611
- ☒ ДТ 202 КТ 102
- ☐ ДТ102 КТ 202
- ☐ ДТ103 КТ 102
- ☐ ДТ611 КТ 103

651 Qeyri-maddi aktivlər təsərrüfatdan çıxdıqda hansı əməliyyatların mühasibat yazılışları yoxlanılmalıdır?

- ☐ ДТ101 КТ 531
- ☒ ДТ 611 КТ 101
- ☐ ДТ201 КТ 101
- ☐ ДТ101 КТ 302
- ☐ ДТ101 КТ 103

652 Auditor qeyri-maddi aktivlərin təsərrüfatdan çıxmasından zərər əldə olunması üzrə əməliyyatların yoxlanmasında hansı mühasibat yazılışlarına diqqət yetirməlidir?

- ☐ ДТ101 КТ 201
- ☒ ДТ 801 КТ 611
- ☐ ДТ611 КТ 801
- ☐ ДТ201 КТ 611
- ☐ ДТ611 КТ 201

653 Ekoloji audit nə deməkdir?

- ☐ Uçot siyasətinin hazırlanması
- ☒ Təbii resursların istifadəsi, bərpası üzrə hesabatların düzgün tərtib edilməsi, ətraf mühitin mühafizəsi normalarının yoxlanılması
- ☐ Uçot bölməsinə dair ilk sənədlərin yoxlanılması
- ☐ Müəssisənin ziyanının düzgün hesablamaq
- ☐ Mühasibat (məliyyə) hesabatının tərtib edilməsi

654 Ekoloji auditin predmetinə hansı sahələr aiddir?

- ☐ Mühasibat (məliyyə) hesabatının hazırlanması
- ☒ Ekoloji siyasətin hazırlanması, təbiətdən istifadənin məqsədinin müəyyən edilməsi, təbii resurslardan istifadə
- ☐ Əsas fondların hərəkətindən səmərəli istifadə
- ☐ Uçot siyasətinin hazırlanması
- ☐ Risklərin qiymətləndirilməsi

655 Ekoloji auditin məqsədi nədir?

- ☐ Ekoloji audit prosesində protokolun
- ☒ Ətraf mühitin, ekoloji təhlükəsizliyin mövcud vəziyyətinin təyin olunması
- ☐ Audit yoxlamalarının keçirilməsi
- ☐ Aerofoto çəkilişlərinin edilməsi
- ☐ Ekoloji siyasət üzrə normativ sənədlərin yoxlanılması

656 Beynəlxalq təcrübədə ekoloji auditin protokolu neçə hissədən ibarətdir?

- ☐ 6.0
- ☒ 3.0
- ☐ 5.0
- ☐ 2.0
- ☐ 4.0

657 Beynəlxalq təcrübədə ekoloji auditin protokolu hansı hissələrdən ibarətdir?

- ☐ Daxili və xarici nüsxələr
- ☒ Normativ tələblər, auditor təlimatı, auditorun şərhı
- ☐ Auditorun proqramı, riski,
- ☐ Auditorun məsuliyyəti, riski
- ☐ Auditorun planlaşdırılması, məsuliyyəti

658 Ekoloji auditin aparılması yolları hansılardır?

- ☐ Əhali, işçi heyəti arasında ekoloji informasiyanın yayılması
- ☒ Ekoloji siyasətin həyata keçirilməsi və təbiətdən istifadənin ekoloji qayda və qanunvericiliyinə riayət olunmasını yoxlamaq
- ☐ Ekoloji laboratoriya sahələrini yoxlamaq
- ☐ Yoxlama zamanı yalnız sənədlərin tamlığına nəzarət etmək
- ☐ Ətraf mühitə vurulan zərərləri protokola rəsmiyyətə salmaq

659 Ekoloji auditorun hüququ hansılardır?

- ☐ Auditor riskini qiymətləndirmək
- ☒ Ekoloji audit keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək
- ☐ Zərərli tullantıların atılmasının qarşısının alınması tədbirlərinin keçirilməsi
- ☐ Məlumatların konfidensiallığını tələb etmək
- ☐ Auditor proqramının optimallığını müəyyən etmək

660 Ekoloji auditin vəzifəsinə nə daxildir?

- ☐ Ekoloji auditə dair protokol tərtib etmək
- ☒ Ətraf mühitin korlanmasına səbəb olan tullantıların atılmasının azaldılmasının əvvəlki hesabat dövrü ilə müqayisə edilməsi üzrə təkliflərin hazırlanması
- ☐ Ekoloji laboratoriya sahələrinin yoxlanılması
- ☐ Auditor riskini qiymətləndirmək
- ☐ Aerofoto çəkilişlərin edilməsi

661 Mühasibat (maliyyə) hesabatının auditində nələr nəzərdən keçirilir?

- ☐ maliyyə-təsərrüfat fəyyətinin tam, ardıcıl və sənədli müşahidə edilməsi
- ☒ təsdiq olunmuş məlumatların və həqiqi rəqəmlərin hesabatlarda düzgün əke etdirilməsi
- ☐ ilk sənədlər, uçot registrləri, sintetik və analitik hesabların məlumatları
- ☐ uçot jurnallarının məlumatları, sənədlərin yerli arxivdə saxlanması
- ☐ mühasibat uçotunun həqiqi vəziyyətinin yoxlanıb, onun qüvvədə olan əsasnamə ilə müqayisə edilməsi

662 Mühasibat (maliyyə) hesabatının auditor yoxlanmasında təsərrüfat subyektinin hansı hesabatlarının və sənədlərinin cəlb olunması məqsədəuyğundur?

- ☐ mərkəzi arxivə verilməli olan sənədlər
- ☒ müəssisənin balans, maliyyə nəticələri haqqında hesabat, pul vəsaitlərinin və kapitalın hərəkəti haqqında hesabat
- ☐ sintetik və analitik hesabların məlumatları
- ☐ mənfəət vəzərlər haqqında hesabat
- ☐ uçot registrləri, ilk sənədlər

663 Mühasibat (maliyyə) uçotunun auditində uçotun jurnal-order formasından istifadə edildikdə hansı hesabatlar nəyə əsasən doldurulur?

- ☐ hesabat formalarının tərtib olunmasına dair təlimatlara
- ☒ Baş kitabın, jurnal-orderin, cədvəllərin analitik və sintetik uçot məlumatlarına
- ☐ rüblük hesabat məlumatları, aylıq hesabat məlumatları
- ☐ illik hesabatın tərtib edilməsi ilə əlaqədar aparılmış inventarlaşmanın məlumatlarına
- ☐ tətbiq edilən uçot məlumatlarına

664 Müəssisədə uçotun jurnal-order forması tətbiq edildikdə hesabatlar necə doldurulur?

- ☐ rüblük hesabat məlumatlarına, aylıq hesabat məlumatlarına əsasən
- ☒ dövriyyə-qalıq (caldo) balans və memorial-orderlərlə
- ☐ mədaxil və məxaric sənədləri ilə
- ☐ hesabat formalarının tərtib olunmasına dair təlimatlara əsasən
- ☐ analitik və sintetik uçot məlumatlarına əsasən

665 Müəssisədə mühasibat hesabatının audit yoxlanmasını həyata keçirən auditor hansı məqamlardan istifadə etməlidir?

- ☐ istər cari, istərsə də keçən ilə aid mühasibat hesabatlarında səhvlər aşkar edildikdə, o zaman məlumatların tərtib olunduğu aşkar edilmiş hesabat dövrü üçün tətbiq edilmiş hesabatda düzəlişlərin aparılması yoxlanılmalıdır
- ☒ müəssisənin fəaliyyəti və əmlak vəziyyəti haqqında tam və düzgün informasiyanı formalaşdırmaq
- ☐ illik hesabatın yoxlanılmasına qədər balansın əsas vəsaitlər maddəsinin inventarlaşdırılması aparılarkən alınan məlumatlar yoxlanılmalıdır
- ☐ dövr üzrə qüvvədə olan hesabat formalarının təlimata uyğun tərtib edilməsi, hesabat məlumatlarının ilk sənədlərdə göstərilənlərə uyğun formalaşdırılması
- ☐ hesabatların düzgünlüyü yoxlanılarkən ilk növbədə hesabat dövrünün əvvəlinə olan qalıq məlumatlarının növbəti hesabat dövrünə düzgün köçürülməsi müəyyən edilməlidir

666 Auditor mühasibat hesabatının hansı maddələrini qiymətləndirməlidir?

- ☐ illik hesabatların, rüblük hesabatların məlumatları
- ☒ kapital və maliyyə vəziyyəti, əsas vəsaitlərvə qeyri-maddi aktivlər, xammal, material, hazır məhsul və mallar
- ☐ mühasibat uçotunda cari ilə, eləcə də keçən ilə aid dəyişikliklər baş verdikdə, o zaman səhvlər aşkar edilən dövrün hesabatında buna düzəlişlər verilməlidir
- ☐ sintetik və analitik uçot məlumatları
- ☐ başlanğıc balansın məlumatları

667 Maliyyə hesabatının təqdim edilməsində yoxlamanın predmetinə nə aiddir?

- ☐ hesabatlar tərtib edildiyi tarixdən sonra müştəridə baş vermiş problemlərin müzakirəsi
- ☒ maliyyə hesabatlarında maliyyə vəziyyətinin bütün mövcud, real aspektlərinin əks etdirilməsi, maliyyə hesabatının onun qarşısında qoyulan tələblərə cavab verməsi
- ☐ direktorlar şurasının və digər rəhbər orqanlarının balansın tərtibindən sonrakı tarixə olan dövr üzrə iclas materiallarını öyrənmək

- ☐ vergiyə cəlb olunmadan sonra mənfəətin bölüşdürülməsi qaydasına əməl olunma vəziyyətini yoxlamaq
- ☐ banklarda açılan hesabat formalarını yoxlamaq

668 Nizamnamə kapitalının, əlavə kapitalın, ehtiyatların düzgün əks etdirilməsində auditor proseduraları hansılardır?

- ☐ xarici iqtisadi fəaliyyətlə məşğul olmaq haqqında icazənin mövcudluğunu yoxlamaq
- ☒ nizamnamə kapitalının uçotunun təşkilinin qüvvədə olan normativ aktların tələblərinə uyğunluğunu yoxlamaq, təsisədiçi sənədlərlə tanış olmaq
- ☐ ehtiyat fondlarının və digər fondların yaradılması haqqında qüvvədə olan qaydaya əməl olunmasını yoxlamaq
- ☐ hesabat formalarının qarşılıqlı əlaqələrinin təhlili
- ☐ mühasibat uçotunun vəziyyətinin müəssisədə qəbul olunmuş uçot siyasətinə uyğunluğunu yoxlamaq

669 Kassanın və kassa əməliyyatlarının yoxlanmasının qarşısında hansı vəzifələr durur?

- ☐ pul sənədlərində düzəlişlərin edilib-edilməməsini
- ☒ nağd pulun və digər qiymətlilərin kassada saxlanması və bankdan alınıb kassaya gətirilərkən mühafizəsinin təmin olunması vəziyyətini müəyyən etmək
- ☐ vergiyə cəlb olunmadan sonra mənfəətin bölüşdürülməsi qaydasına əməl olunma vəziyyətini yoxlamaq
- ☐ banklardakı açılan hesabat formalarını yoxlamaq
- ☐ hər bir pul sənədində pulun qəbuluna dair pul alan şəxsin imzasının olmasını

670 Kassa əməliyyatlarının yoxlanılması üçün informasiya mənbələrinə nələri aid etmək lazımdır?

- ☐ kassa əməliyyatlarının uçotunun aparılmasının maddi dəyərlilər üzrə analitik uçot kitabının aparılması vəziyyətini yoxlamaq
- ☒ Baş kitab, jurnal-order №1, kassa kitabı, «Kassa» hesabı üzrə uçot registrləri, kassa mədaxil və məxaric orderləri
- ☐ kassa əməliyyatları icra edilərkən kassa intizamına əməl olunub-olunmamasını yoxlamaq
- ☐ bankdan və rabitə təşkilatlarından alınan nağd pul məbləğlərinin vaxtında və tam mədaxil olunması vəziyyətini yoxlamaq
- ☐ kassaya daxil olan və kassadan buraxılan pul vəsaitləri üzrə əməliyyatların sənədlərlə rəsmiyyətə salınmasını yoxlamaq

671 Kassa əməliyyatlarının yoxlanılmasını auditor əsas etibarını ilə hansı istiqamətdə aparmalıdır?

- ☐ kassa məxaric sənədlərinin üzərində tarixin göstərilib-göstərilməməsini
- ☒ pul vəsaitləri, qiymətli kağızlar və ciddi hesabat blanklarının qalıqlarının inventarlaşdırılması
- ☐ hər bir pul sənədində pulun qəbuluna dair pul alan şəxsin imzasının olmasını
- ☐ pul sənədlərində düzəlişlərin edilib-edilməməsini
- ☐ kassa mədaxil sənədlərinin üzərində tarixin göstərilib-göstərilməməsini

672 Kassa əməliyyatları ilə əlaqədar olan qanun pozuntuları hansı hallarda baş verir?

- ☐ kassadan işçi heyətinə əmək haqqı ödəndikdə
- ☒ pul vəsaitlərinin birbaşa oğurlanması, daxil olan pulun mədaxil edilməyərək mənimsənilməsi, kassa üzrə pulun artıq silinməsi
- ☐ hesabatı qəbul etdikdən sonra kassadan kassaya dair bütün mədaxil sənədlərinin hesabatı daxil edilməməsi
- ☐ bankdan alınan nağd pulun hamısının mədaxil orderi ilə mədaxil edilməməsi
- ☐ bankdan alınan nağd pulun hamısı mədaxil orderi ilə mədaxil edilib, məxaricə sənədsiz pul silinməsi hallarının olması

673 Hesablama hesabı üzrə əməliyyatların auditinin aparılmasında nəyə xüsusi fikir verilməlidir?

- ☐ kassa kitabının düzgün tərtib edilib-edilməməsinə
- ☒ avansın düzgün köçürülməsinə, valyutanın alqı-satqısı üzrə əməliyyatların uçotda düzgün əks etdirilib-etdirilməməsinə
- ☐ Baş kitab, jurnal-order №1-in düzgün tərtib edilib-edilməməsinə
- ☐ müəssisənin balansının düzgün tərtib edilib-edilməməsinə
- ☐ maliyyə nəticələri haqqında hesabatın düzgün tərtib edilib-edilməməsinə

674 Valyuta əməliyyatlarının auditi zamanı auditor nəyi müəyyən etməlidir?

- ☐ Baş kitab, jurnal-order №1-in düzgün tərtib edilib-edilməməsinə
- ☒ valyuta hesabının açılmasını və valyutanın alqı-satqısı üzrə əməliyyatların uçotda düzgün əks etdirilib-etdirilməməsinə
- ☐ avansın düzgün köçürülməsini
- ☐ nağd pulun kassaya düzgün köçürülməsini
- ☐ kassaya daxil olan pulun vaxtında mədaxil edilməsini

675 Banklarda olan sair hesablar üzrə əməliyyatların auditi hansı məsələlərin yoxlanmasını əhatə etməlidir?

- ☐ 221 «Kassa» hesabı üzrə uçot registrlərini
- ☒ banklardan götürülən depozit məbləğlərinin qanunauyğunluğunu və düzgünlüyünü
- ☐ satın alınan valyuta məbləğinin uçotda əks etdirilməsinin düzgünlüyünü
- ☐ debitor və kreditorlarla hesablaşmaların aparılmasının düzgünlüyünü
- ☐ avansın düzgün köçürülməsini

676 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» hesabının yoxlanması əsasən neçə istiqamətdə həyata keçirilməlidir?

- ☐ 1.0
- ☒ 2.0
- ☐ 3.0
- ☐ 4.0
- ☐ 5.0

677 Malsatan və podratçılarla hesablaşma əməliyyatlarının yoxlanılması nəyə əsasən həyata keçirilməlidir?

- ☐ vergiyə cəlb olunmadan sonra mənfəətin bölüşdürülməsi qaydasına əməl olunma vəziyyətini yoxlamaq
- ☒ qəbul olunmuş və ya yüklənmiş maddi qiymətlilərə görə alınan məbləğlərin düzgünlüyü təhlil olunmalıdır, alınmış maddi dəyərlilərin tam və vaxtında mədaxil olunması vəziyyəti müəyyənləşdirilməlidir
- ☐ valyuta hesabının açılmasının düzgünlüyünü yoxlamaq
- ☐ akkreditivin vaxtında bağlanmasını və onun düzgünlüyünü yoxlamaq
- ☐ banklarda açılan hesabat formalarını yoxlamaq

678 Təhtəlhəساب şəxslərlə hesablaşmaların yoxlanılmasında hansı məsələlər aydınlaşdırılmalıdır?

- ☐ banklardan götürülən depozit məbləğlərin qanunauyğunluğu və düzgünlüyü yoxlanılmalıdır
- ☒ firmanın rəhbəri tərəfindən əzamiyyətə getməyə və buna görə avans – təhtəlhəساب məbləğ almağa ixtiyarı olan şəxslərin əvvəlcədən tərtib edilən siyahısının olması yoxlanılmalıdır
- ☐ qəbul olunmuş və ya yüklənmiş maddi qiymətlilərə görə alınan məbləğlərin düzgünlüyü təhlil olunmalıdır
- ☐ alıcılar və ödəyicilər arasında hesablaşma forması müqavilə yolu ilə müəyyən olunmalıdır
- ☐ akkreditivin açılması haqqında məlgöndərənlərə məlumatın verilmə üsulu aydınlaşdırılmalıdır

679 Alınmış avanslar üzrə hesablaşmaların auditində nəyə xüsusi diqqət yetirmək tələb olunur?

- ☐ uçotda əməliyyatların düzgün əks etdirilib-etdirilməməsinə
- ☒ ƏDV-nin hesablanması və gələcəkdə əldə olunacaq məbləğdən verginin düzgün müəyyən olunması vəziyyətinə
- ☐ qarşı tərəfdən cərimə, pensiya məbləğlərinə sanksiya üzrə iddialara
- ☐ kassirə tam maddi məsuliyyət haqqında müqavilənin olmamasına
- ☐ pul vəsaitinin əsassız olaraq və ya saxta sənədlərə əsasən silinməsinə

680 Verilmiş avansların auditində auditor nələri nəzərdən keçirməlidir?

- ☐ Ödəmə tələbnamələri ilə hesablaşmaların aparılmasını
- ☒ Verilmiş avanslara mühasibat yazılışları tərtib olunmasını və bu yazılışların mühasibat uçotunda düzgün əks etdirilməsini
- ☐ Akkreditiv üzrə vəsaitin alınması üçün məlsatının təqdim etdiyi sənədlərin tam siyahısı və dəqiq xarakteristikasını
- ☐ Alınmış avansların vacibliyini və onun əsaslandırılmış olmasını
- ☐ Akkreditivin növü və onun yerinə yetirilmə üsulunu

681 Bütçə ilə hesablaşmaların auditində auditor üçün informasiya bazası nə ola bilər?

- ☐ Digər müvafiq normativ sənədlər
- ☒ İqtisadi subyektin balansı, maliyyə nəticəsi haqqında hesabat və 521 saylı hesab üzrə uçot məlumatları
- ☐ Reklama görə vergilər üzrə hesablaşmalar və 521 saylı hesab üzrə debet dövryyəsi
- ☐ Analitik uçot məlumatlarının baş kitabın və balans məlumatlarına uyğunluğu
- ☐ Verilmiş avans məbləğinin əsaslandırılmış və əlverişli olması

682 İşçi heyəti ilə hesablaşmaların auditinin qarşısında hansı tələblər qoyulur?

- ☐ Maliyyə nəticəsi haqqında hesabatı yoxlamaq
- ☒ Analitik uçotunun təşkili və onun məlumatlarının sintetik uçot məlumatları ilə əlaqəsinin vəziyyətini yoxlamaq
- ☐ Uçot registrlərində göstərilən məbləğləri və ayları müqayisə etmək, sənədlərdə bütün lazımi rekvizitlərin olmasını yoxlamaq
- ☐ Hesab-fakturada, ödəniş tapşırığında və s. göstərilən məbləğləri ödəniş sənədlərində göstərilən məbləğlərlə müqayisə etmək
- ☐ Müəssisənin balansını yoxlamaq

683 Təhtə hesab şəxslərlə aparılan əməliyyatların yoxlanılmasında nə müəyyən edilməlidir?

- ☐ 445 saylı hesabın yoxlanılmasından, yoxlanılan dövrdə hər bir ayın sonuna ödənilmiş qalan və 6 saylı jurnal-orderdə əks etdirilən borc məbləğinin düzgünlüyünün müəyyən edilməsi
- ☒ Hər bir ayın sonuna ödənilmiş, qalan isə 7 saylı jurnal-orderdə əks etdirilən borc məbləğinin düzgünlüyünün müəyyən edilməsi
- ☐ 431 saylı hesabın yoxlanılmasından, yoxlanılan dövrdə hər bir ayın sonuna ödənilmiş qalan isə 7 saylı jurnal-orderdə əks etdirilən borc məbləğinin düzgünlüyünün müəyyən edilməsi
- ☐ 533 saylı hesabın yoxlanılmasından, yoxlanılan dövrdə hər bir ayın sonuna ödənilmiş qalan və 8 saylı jurnal-orderdə əks etdirilən borc məbləğinin düzgünlüyünün müəyyən edilməsi
- ☐ 302 saylı hesabın yoxlanılmasından, yoxlanılan dövrdə hər bir ayın sonuna ödənilmiş qalan və 8 saylı jurnal-orderdə əks etdirilən borc məbləğinin düzgünlüyünün müəyyən edilməsi

684 Müxtəlif debitor və kreditorlarla hesablaşmaların auditi necə həyata keçirilir?

- ☐ İcra vəəqinə əsasən tutulmaların düzgün və əsaslandırılmış olmasını
- ☒ Borcların səbəbini araşdırma, borcun ödənilməsi haqqında qarşı tərəfə rəsmi qaydada müraciət edilməyini öyrənməli və araşdırılmalıdır.
- ☐ Inventarlaşmanın düzgün aparılmasını və onun nəticəsinin düzgün rəsmiyyətə salınma vəziyyətini

- ☐ Təqsirkar şəxslərdən müəssisəyə dəyən zərərin necə ödətdirilməsini
- ☐ Maddi zərərin təqsirkar şəxsin hesabına yarılməsini, onun tam əks etdirilməsini

685 İstehsal prosesi üzrə əməliyyatların audit yoxlamasının predmetinə nə aiddir?

- ☐ Mənfəət vergisi üzrə hesablaşmalar
- ☒ İstehsal ehtiyatlarının uçotunun aparılmasının qəbul olunmuş uçot siyasətinə uyğun olması, ehtiyatların müntəzəm olaraq inventarlaşması, sənədlərin rəsmiyyətə salınmasının düzgünlüyü
- ☐ Mühəsibat uçotunda ayrıca balansın olmaması
- ☐ Analitik uçot məlumatlarının Baş kitabın və balans məlumatlarına uyğunluğu
- ☐ ƏDV üzrə hesablaşmalar

686 Hesabat dövründə istehsal olunan hazır məhsulun uçot və hesabatda əks etdirilmiş istehsal maya dəyərinin düzgünlüyünü yoxlamaq üçün istehsal məsrəflərinin məbləğindən müvafiq elementlər üzrə aşağıdakılar çıxarılmalıdır:

- ☐ Əməyin ödənişi xərcləri və sosial ehtiyaclara ayırmalar
- ☒ Müəssisənin sərəncamında qalan mənfəət və digər məqsədli daxilolmalar hesabına maliyyələşdirilən xərclər; qeyri-sənaye xarakterli işlərin yerinə yetirilməsinə çəkilən xərclər, əməyin ödənişi xərcləri və sosial ehtiyaclara ayırmalar
- ☐ Əsas vəsaitlərin köhnəlməsi məbləği
- ☐ Əməyin ödənişi üzrə məsrəflər
- ☐ Material xərcləri, reklam xərcləri və nümayəndəlik xərcləri

687 Məsrəflərin və məhsulun maya dəyərinin yoxlanılmasının predmeti aşağıdakılardır:

- ☐ Uçot registrlərində göstərilən məbləğləri və ayları müqayisə etmək, sənədlərdə bütün lazımi rekvizitlərin olmasının müəyyən edilməsi
- ☒ Məsrəflərin sərf edilməsinin və onların uçot siyasətinə uyğun olaraq tam həcmdə əks etdirilməsi, maya dəyərinin düzgün müəyyən edilməsi
- ☐ Müəssisədə icarəyə götürülmüş əsas fondların müəyyən edilməsi
- ☐ Hesab-fakturada, ödəniş tapşırığında və s. göstərilən məbləğləri, ödəniş sənədlərində göstərilən məbləğlərlə müqayisə etmək
- ☐ Manatla və valyuta ilə ifadə olunan iri məsrəf məbləğlərinin seçilməsi

688 Hazır məhsul üzrə əməliyyatların auditinə nə daxildir?

- ☐ Başa çatmamış istehsalın faktiki qalağının, balansda göstərilən qalıq məbləğinə uyğunluğunun yoxlanılması
- ☒ İlin sonuna hazır məhsulun faktiki qalığının, onun məbləğinin balansda göstərilən məbləğlə uyğunluğunun yoxlanılması
- ☐ Uçot siyasətinə uyğun olması, tam həcmdə hazır məhsulun mövcudluğunun uçotunun düzgün qiymətləndirilməsi və əks etdirilməsi
- ☐ Ümumtəsərrüfat xərclərinin məhsulun maya dəyərinə silinməsi qaydasının yoxlanılması
- ☐ Məsrəflərin hazır məhsul və bitməmiş istehsal arasında bölüşdürülməsi qaydasının yoxlanılması

689 Yüklənmiş mallar üzrə əməliyyatların auditinin predmetinə aşağıdakılardan hansılar aiddir?

- ☐ İcarə haqqının mühəsibatlıqda hesablanması qaydasının müqavilədə müəyyən edilmiş qaydaya uyğun olması
- ☒ Uçot siyasətinə uyğun yüklənmiş malların uçotda əks etdirilməsi, yüklənmiş malların tələb olunan səviyyədə uçotunun təşkilinin düzgünlüyünü yoxlamaq
- ☐ Hər bir məlumat növü və sifariş üzrə maya dəyərinin düzgün müəyyən edilməsi
- ☐ Yüklənmiş mallara aid qeyri-adi əməliyyatların, qeyri-standart müxəbirləşən hesabların yoxlanılması
- ☐ Gələcək dövrlərin xərclərinin uçotunun düzgünlüyünün yoxlanılması

690 Mal əməliyyatlarının auditinin predmetinə hansılar daxildir?

- ☐ Uçot registrlərində göstərilən məbləğləri və ayları müqayisə etmək, sənədlərdə bütün lazımi rekvizitlərin olmasını yoxlamaq
- ☒ Malların uçotda tam həcmdə və mövcud vəziyyətdə əks etdirilməsinin qiymətləndirilməsinin düzgünlüyünü yoxlamaq
- ☐ Gələcək dövrlərin xərclərinin uçotunun düzgünlüyünü yoxlamaq
- ☐ Sərf edilən məsrəflərin sənədlərlə əsaslandırılmasının yoxlanılması
- ☐ Satılmış malların maya dəyərinin yoxlanılması

691 Mal satışının auditinin gedişində auditor hansı vəzifələri həll etməlidir?

- ☐ Inventarlaşmanın nəticəsi ilə və onların uçotda əks etdirilməsi ilə tanış olmaq
- ☒ 205 «Mallar» hesabından silinən yüklənmiş malların 601 «Satış» hesabına silinməsinin seçmə yolla düzgünlüyünü yoxlamaq
- ☐ 205 «Mallar» hesabı üzrə yüklənmiş və satılmış malların həcmi və maya dəyərinin düzgünlüyünü yoxlayıb təsdiq etməli
- ☐ Yüklənmiş mallar üzrə ƏDV-nin uçotunun düzgünlüyünü seçmə yolla yoxlamaq
- ☐ Malların daxil olmasının sənədlərlə yoxlanılması

692 Maliyyə nəticələrinin auditi müəssisədə hansı yollarla aparılır?

- ☐ Uçot siyasətində məhsul satışından olan maliyyə nəticələrinin təqdim olunmuş hesablaşma sənədləri və ya ödəniş sənədləri üzrə necə əks etdirildiyini aydınlaşdırmaqlı.
- ☒ İlkin mühasibat sənədlərindəki məlumatları mühasibat yazılışları ilə müqayisə etmək yolu ilə yoxlamaq
- ☐ Hazır məhsulun uçotu üzrə mühasibat yazılışlarının verilməsinin düzgünlüyünü yoxlanılması
- ☐ Mallar üzrə ƏDV-nin uçotunun düzgünlüyünü yoxlamaq
- ☐ Müxtəlif fəaliyyət növü tətbiq edilməklə alınan məbləğlərin ayrı-ayrılıqda uçotunun mövcudluğunu yoxlamaq

693 Mənfəətin bölüşdürülməsi üzrə əməliyyatların uçotunun auditi necə aparılır?

- ☐ Tara əməliyyatları ilə əlaqədar olan itkilərin müəyyən edilməsi
- ☒ Büdcəyə mənfəətdən vergilərin hesablanması və ödənilməsi, uçotda əks etdirilməsi, habelə yerli vergilərin, resursların və yığımların yoxlanması, bu kimi hesablaşma əməliyyatlarının uçota alınmasının real vəziyyətini audit edir
- ☐ Cari ildə aşkar olunmuş keçən illərin əməliyyatlarından zərər məbləği yoxlamaq
- ☐ 343 sayılı hesabın yoxlanması
- ☐ Valyuta hesabı üzrə mənfə məzənnə fərqin müəyyən edilməsi

694 Nizamnamə kapitalının auditinin gedişində auditor hansı vəzifələri həll etməlidir?

- ☐ Auditor nəzərə almalıdır ki, nizamnamə kapitalının həcmi mənatla və valyuta ilə ifadə olunan iri həcmli məsrəflərin seçilməsi təsir göstərir
- ☒ Auditor nəzərə almalıdır ki, nizamnamə kapitalının həcmi təsis sənədlərində qeydə alınan təsisçilərin qoyduqları vəsaitlərin məcmusuna uyğun gəlməlidir. Bu vəsaitlərin nizamnamə kapitalına tam keçirilib-keçirilməməsi 301 sayılı hesabla 302 sayılı hesabın müvafiq məlumatlarını müqayisə etməklə müəyyən edilməlidir
- ☐ Təsis sənədlərində nəzərdə tutulan qayda üzrə və ya təsisçilərin qərarına əsasən xüsusi fondların yaradılmasının müəyyən edilməsi yoxlanmalıdır
- ☐ Xüsusi kapitalın vəziyyəti və hərəkəti haqqında məlumatların yoxlanılması üçün 631, 811, 343 və s. hesabların məlumatlarından istifadə edilməlidir
- ☐ Mühasibat uçotunun hesablar planının müəssisədə istifadə edilən hesabları başdan-başa yoxlanılmalıdır

695 Əlavə kapital əsas etibarilə hansı məqsədlər üçün istifadə edilir?

- ☐ Xüsusi fondların hərəkətinin müəyyən edilməsinə
- ☒ Əmlakın dəyərinin aşağı düşən məbləğinin ödənilməsinə, nizamnamə kapitalının artırılmasına
- ☐ İstehlak fondu vəsaitlərinin xərclənməsinə, yığım fondunun yaradılmasının artırılmasına
- ☐ Mənfəətin artırılmasına
- ☐ Faktiki istehsal maye dəyərinin artırılmasına

696 Auditor rəyi dedikdə nə başa düşürsünüz?

- ☐ Təbii və ya süni sübuta tətbiq olunan izahat, audit prosesində əhəmiyyətli yer tutan məntiqi sübutlar başa düşülür
- ☒ Bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, yerli idarəetmə və məhkəmə orqanları üçün hüquqi əhəmiyyət kəsb edən sənəd başa düşülür
- ☐ Mühəsibat uçotunu aparan işçilərin sayı haqqında məlumat, mühəsibatlığın strukturu və tətbiq edilən mühəsibat uçotu sistemi başa düşülür
- ☐ Auditor təşkilatının hesabat tarixindən sonra baş verən hadisələrə auditor rəyində öz fikrini bildirməsi başa düşülür
- ☐ Uçot və hesabatın konkret forma və metodlarının məcmusu başa düşülür

697 Auditor rəyinin əsas bölmələri aşağıdakılardan ibarətdir:

- ☐ başqa auditor təşkilatları aparan bölmənin göstəricilərinin əsaslı kənarlaşma riskini öyrənmək
- ☒ auditə aparan auditor barədə məlumat, yoxlamanın məzmunu, auditor rəyinin təsdiqi
- ☐ proqnoz maliyyə informasiyalarının yoxlanmasının nəticələri haqqında hesabat, auditor təşkilatının ünvanı
- ☐ iqtisadi subyektə aid olan informasiyalar və normativ-hüquqi baza
- ☐ iqtisadi subyektin qeydiyyatdan keçməsi haqqında sənədləri, lisenziyaların mövcudluğunu yoxlamaq

698 Praktikada auditor rəyinin neçə növü vardır?

- ☐ 5.0
- ☐ 2.0
- ☒ 4.0
- ☐ 3.0
- ☐ 6.0

699 Aşağıdakılardan hansılar auditor rəyinin növlərinə daxildir?

- ☐ iqtisadi subyektin təqdim etdiyi hesabatə rəy
- ☒ şərtsiz müsbət rəy, şərti müsbət rəy, mənfə rəy, auditor rəyi verməkdən imtina
- ☐ yoxlamanın məzmunu, təqdim olunan hesabatlara dair rəy
- ☐ auditor rəyinin təsdiqi, auditorun ünvanı
- ☐ auditor yoxlamasının metodikası haqqında məlumatlara rəy

700 Şərti-müsbət rəy nədir?

- ☐ rəyin şərtlərlə verilməsi deməkdir
- ☐ yoxlanılmış hesabatlar üzrə auditor rəyinin verilməsinin mümkünsüzlüyü deməkdir
- ☐ auditorun mühafizəsi bir sıra sahələrdə yoxlanılan maliyyə məlumatları üzrə verilən nəticələrə zidd olması deməkdir
- ☐ bir sıra sahələrdə qeyri-müəyyənliyin olmasıdır
- ☒ məhdudiyyət və uyğunsuzluğun olmasını göstərmək lazım olduqda rəyə daxil edilməsidir